

1710_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 1710 Mülki_hüquq

1 Aşağıdakılardan hansı əşyalara aid deyil

- Torpaq sahələri
- Əmlak hüquqları
- Fiziki obyektlər
- Pullar
- Qiymətli kağızlar

2 Ailə,əmək münasibətləri,təbii ehtiyaclardan istifadə,ətraf mühitin mühafizəsi,müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlanmaları şamil edilirmi,,

- tərəflərin razılığı ilə tətbiq olunur;
adı çəkilən münasibətləri tənzimləyən qanun vericilikdə ayrı qayda yoxdursa mülki qanunvericilik normasına da bu münasibətlərə tətbiq edilir.
heç bir halda tətbiq olunmur
onlar başqa hüquqi aktları ilə tənzimlənir;
şamil edilir

3 Zərər nədir

- pul zərəri
- real zərər və əldən çıxmış fayda
- real zərər
- əldən çıxmış fayda
- mənəvi zərər

4 Şərəfi, ləyaqəti və ya işgüzar nüfuzu ləkələyən məlumatların yayılması deyiləndə nə başa düşülür?

- məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi yetər ki, belə məlumat yayılmış hesab olunsun
belə məlumatın yalnız internetdə yayılması
yalnız hər hansı yığıncaq və ya toplantıda səsləndirilməsi
belə məlumatın yalnız KİV orqanlarında yayılması
- məlumatın başqa şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə istənilən formada bildirilməsi

5 Aşağıdakılardan hansı mülki hüquqla əlaqəsi olan ayrıca hüquq sahəsidir

- müqavilə hüququ
- sahibkarlıq hüququ
- vərəsəlik hüququ
- siğorta hüququ
- delikt hüququ

6 Azərbaycan Respublikasının Mülki hüququ dünyanın hansı hüquq sisteminin tərkib hissəsidir?

- roma-alman hüquq sisteminin
- sovet hüquq sisteminin
- ingilis-Amerika hüquq sisteminin
- patriarxal hüquq sisteminin
- müsəlman hüquq sisteminin

7 Düzgün cavabı seçin

- mülki hüququn sistemi ümumi və xüsusi kimi hissələrdən ibarətdir
mülki hüququn sistemi əşya hüququ və öhdəlik hüququ institutlarından ibarətdir

mülki hüququn sistemi şəxslər ,əşyalar və öhdəlik hüququndan ibarətdir
mülki hüququn sistemi üç hissədən ibarətdir
mülki hüququn sistemi maddi hüquqdan və mənəvi hüquqdan ibarətdir;

8 Aşağıdakı prinsiplərdən hansı biri mülki hüququn prinsipi deyil

- təqsirsizlik prezumpsiyası
mülkiyyətin toxunulmazlığı
müqavilələr azadlığı
dövriyyə iştirakçılarının əmlak müstəqilliyi
hüquq subyektlərinin iradə sərbəstliyi

9 Mülki hüququn predmetini hansı münasibətlər təşkil edir

- əmlak və şəxsi qeyri əmlak münasibətləri
müqavilədən əmələ gələn münasibətlər
şəxsi qeyri əmlak münasibətləri
əmlak münasibətləri
əmlak və əmlakla əlaqədar olan şəxsi qeyri əmlak münasibətləri

10 Mülki hüquq hansı hüquq sahəsinə aiddir?

- xüsusi hüquq
ümumi hüquq
konstitusiya hüququ
beynəlxalq hüquq
qarışıq

11 Aşağıda sadalanan hansı müdafiə forması mülki hüquqların əsas müdafiə forması hesab edilir?

- Hüquq pozana qarşı zor tətbiq etmə
zəruri müdafiə və son zərurət
inzibati qaydada müdafiə
- mülki hüquqların məhkəmə müdafiəsi
Hüquq mühafizə orqanlarına müraciət

12 Əmlakla əlaqədar olmayan şəxsi qeyri-əmlak münasibətləri.Aşağıda sadalanan hansı hallarda mülki hüquqla tənzim edilir?

- həmin münasibətlərin tənzimi məhkəmə qərarı ilə zəruri hesab edildikdə
qanunvericilikdə nəzərdə tutulmadıqda hüququn analogiyası qaydasında
qanunvericilikdə nəzərdə tutulmasada ona zidd olmayan faktlardan yarandıqda
- yalnız mülki qanunvericilikdə birbaşa nəzərdə tutulduqda
qanunvericilikdə nəzərdə tutulmadıqda qanunun analogiya qaydasında

13 Azərbaycan Respublikasının mülki hüquq sistemi ümumilikdə hansı müasir hüquq sistemində aiddir?

- institutsion hüquq sistemində
dini-ənənəvi hüquq sistemində
anqlo-saksonq sistemində
- roman-german sistemində
yaxın şərq hüquq sistemində

14 Aşağıda sadalanan hansı funksiya mülki hüququn funksiyası hesab edilir?

- sistemləşdirmə
tənzimləmə
cəza vermə
stabilləşdirmə

15 Ümumi və xüsusi hüquq bölgüsü aşağıda sadalanan hansı hüquq sistemlə aiddir?

- dini-ənənəvi hüquq sistemində
- roman-german hüquq sistemində
- anqlo-sakson hüquq sistemində
- sosialist hüquq sistemində
- müsəlman hüquq sistemində

16 Aşağıda qeyd olunan hansı müqavilə növündə müqavilə azadlığı prinsipi tətbiq olunmur

- əvəzsiz müqavilələrdə
- birtərəfli müqavilələrdə
- ümumi və ya qoşulma müqavilələrdə
- çoxtərəfli müqavilələrdə
- qarışq müqavilələrdə

17 Müqavilə azadlığı prinsipi nəyi ehtiva edir

- mülki hüquqi müqavilələri bağlayıb bağlamamaqda, müqavilə üzrə kontragent seçimində, müqavilə şərtlərini müəyyən etməklə müqavilə növünü seçməkdə tərəflərin hüququnu müqavilə şərtlərinin sərbəst müəyyən etmək, müqavilədən irəli gələn hüquqlar pozulduğu təqdirdə məhkəməyə müraciət etmək hüququnu, müqavilə üzrə sərbəst kontragent seçimini mülki hüquqi müqavilə bağlayıb bağlamamaqda, vahid iqtisadi məkanın müəyyən olunmasında, müqavilə növünü seçməkdə sərbəstliyi mülki-hüquqi müqavilələrdən irəli gələn hüquqları mənəəsiz həyata keçirməkdə, müqavilə növünü seçmək, müqavilələrdən irəli gələn hüquqlar pozulduqda məhkəməyə müraciət etmək hüququnu müqavilə tərəflərinə şərtləri müəyyən etməkdə bərabər imkanlar yaratmaq, müqavilənin icrasından bir tərəfli imtinanın yolverilməzliyini, müqavilə növünü seçməkdə sərbəst seçim imkanlarını

18 Aşağıda qeyd olunan hansı müqavilə növündə müqavilə azadlığı prinsipi tətbiq olunmur

- əvəzsiz müqavilələrdə
- ümumi və ya qoşulma müqavilələrdə
- birtərəfli müqavilələrdə
- çoxtərəfli müqavilələrdə
- qarışq müqavilələrdə

19 Mülki hüquqla tənzimlənən şəxsi-qeyri əmlak hüquqlarının fərqləndirici əlamətləri hansılardır?

- bu hüquqların müdafiə olunması yalnız qeyri-əmlak xarakterli sanksiyalarda ifadə oluna bilər
- bu hüquqların dəyəri pulla ifadə oluna bilər
- bu hüquqların həyata keçirilməsi həmişə əvəzli xarakterlidir
- iqtisadi məzmunundan məhrumdur
- bu hüquqların həyata keçirilməsi digər tərəfin müəyyən əmlak vəzifələri ilə müşahidə olunur

20 Əmlak münasibətləri dedikdə nə başa düşülür

- insanın əmlaka olan münasibəti
- maddi və qeyri-maddi nemətlərin müəyyən şəxslərə məxsusluğunu və dövryyəsinə müəyyən edən iradəvi münasibətlər
- insanın əşyaya olan münasibəti
- əşyaların və əmlakların bir yerə toplanması ilə əlaqədar münasibətlər başa düşülür
- əşyalar arasında əlaqə

21 Əmlak anlayışı hüquqda nəyi ifadə edir

- mənzil, torpaq, tikili və qurğular
- istənilən əşyaların və qeyri maddi əmlak nemətlərinin toplusunu
- yalnız daşınmaz əşyaları

mülkiyyətçiyə məxsus qiymətli əşyaları
ayrı-ayrı daşınar əşyaların məcmusunu

22 Mülki hüquq hüququn bir sahəsi olmaqla

vergi

- əmlak və şəxsi qeyri-əmlak təşkilati inzibati münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur əmlak və əmək maliyyə

23 Haqqında şərafını, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin tələb etdiyi zərərə nələr daxildir?

onların yayılması nəticəsində vurulmuş yalnız mənəvi zərərin əvəzini tələb edə bilər

onların yayılması nəticəsində vurulmuş yalnız əldən çıxmış faydanı tələb edə bilər

- onların yayılması nəticəsində vurulmuş maddi zərəri əldən çıxmış faydanı və mənəvi zərərin ödənilməsinə tələb edə bilər onların yayılması nəticəsində vurulmuş maddi zərəri və əldən çıxmış faydanı tələb edə bilər onların yayılması nəticəsində yalnız maddi zərərin ödənilməsinə tələb edə bilər

24 Adsız və ya təxəllülə dərc edilən yazılarda şərfi, ləyaqəti və ya işgüzar nüfuzu ləkələyən məlumatlar olduqda buna görə kimlər cavabdehlik daşıyır?

həmin məlumatları dərc edən KİV-in müvafiq şöbəsinin rəhbəri

həmin məlumatların dərc olunduğu KİV orqanının çıxmasına məsul olan şəxs

- həmin məlumatları dərc edən KİV həmin məlumatları dərc edən KİV-in təsisçisi həmin məlumatları dərc edən KİV-in redaktoru

25 Fiziki şəxsin şərafını, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi həyat sirrinə qəsd edən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənədin taleyi necə həll olunur?

- həmin sənədlər dəyişdirilir və maraqlı şəxslərə məlumat verilir həmin sənədlər məhv edilir və maraqlı şəxslərə məlumat verilir həmin sənədlərə düzəliş edilir və maraqlı şəxsdən üzr istənilir həmin sənədlər sənədlər paketi içərisindən çıxarılır və maraqlı şəxslərə məlumat verilir həmin sənədlərə fiziki şəxsin şərafını, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və şəxsi həyatının sirrinə qəsd edən məlumatları təkzib edən məlumatlar əlavə edilir

26 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsinə hansı hallarda tələb edə bilər?

- qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmayan hallarda heç bir halda bütün hallarda yalnız kobud ehtiyatsızlıq nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsinə tələb edə bilər yalnız qəsdən vurulmuş zərərin əvəzinin tam ödənilməsinə tələb edə bilər

27 Mülki hüquq hansı münasibətləri tənzim edir?

- tərəflərin hüquq və bərabərliyinə əsaslanan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini vergidən yayınma nəticəsində vurulmuş zərərin ödənilməsinə dair münasibətləri bankla müştəri arasında kredit münasibətlərini işçi ilə işgötürən arasında əmlak münasibətlərini bir tərəfin digər tərəfə tabelyinə əsaslanan əmlak münasibətlərini

28 Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar hansıdır?

- hüquq yaradan, hüquq dəyişən, xitamverici hüquqi faktlar hüquq yaradan hüquqi faktlar

xitamverici hüquqi faktlar
hüquq dəyişən hquqi faktlar
hüquq pozan hüquqi faktlar

29 Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənməsi adlanır:

- heç biri
- hüququn analogiyası
qanunun analogiyası
müqavilə
məhkəmə presedenti

30 Mülki hüquq münasibətləri qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə tətbiq edilir:

- müqavilə
hüququn analogiyası
- qanunun analogiyası
məhkəmə presedenti
heç biri

31 Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası adlanır:

- heç biri
- işgüzar adətlər
məhkəmə presedenti
mülki – hüquqi prinsiplər
analogiya

32 Mülki hüququn mənbələrinə aid deyil:

- beynəlxalq aktlar
- məhkəmə presedenti
işgüzar adətlər
qanunlar
konstitusiya

33 Azərbaycan Respublikası Mülki Məcəlləsinin vəzifələrinə aid deyil:

- iqtisadi sahədə cinayətlərin qarşısını almaq
mülki dövryyəni təmin etmək
sahibkarlıq fəaliyyətini dəstəkləmək
fiziki şəxslərin işgüzar nüfuzunu qorumaq
fiziki şəxslərin şərəfini qorumaq

34 Mülki qanunvericiliyin aytentik təfsiri nədir

- hüquq normasının məzmununun istənilən dövlət orqanı tərəfindən verilən təfsiri
hüquq normasının məzmununun hüquq alimi tərəfindən təfsiridir
müvafiq normanın məzmununun onu tətbiq edən məhkəmə tərəfindən təfsiridir
- hüquq normasının məzmununun onu qəbul edən orqan tərəfindən təfsiri
hüquq normasının məzmununun məntiqi nöqtəyi nəzərdən izahidir

35 Düzgün cavabı seçin

mülki qanunvericilik Azərbaycan ərazisində qeydiyyatı olan hüquqi və fiziki şəxslər üçün qüvvədədir

- mülki qanunvericilik azərbaycan respublikasi ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir
mülki qanunvericilik azərbaycan respublikasi ərazisində fəaliyyət göstərən bütün fiziki şəxslər üçün qüvvədədir
mülki qanunvericilik azərbaycan respublikasının ərazisində olan vətəndaşları üçün qüvvədədir
mülki qanunvericilik azərbaycan respublikasının vətəndaşları və azərbaycan respublikasi ərazisində qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün qüvvədədir

36 Mülki qanunvericilik nizama salır

- mülki hüquq subyektlərinin qanunauyğun xarakterli əmlak və şəxsi qeyri-əmlak münasibətlərini
mülki hüquq subyektlərinin yalnız qanunauyğun xarakterli əmlak münasibətlərini
- mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini
mülki hüquq subyektlərinin əmlak münasibətlərini
mülki hüquq subyektlərinin şəxsi qeyri-əmlak münasibətlərini

37 Mülki hüququq mənbələri hansılardır

- məhkəmə təcrübəsi
- qanunlar, qanun qüvvəli aktlar və işgüzar adətlər
yalnız qanunlar
yalnız qanunlar və qanun qüvvəli aktlar
yalnız müqavilələr

38 Əgər qanunda ayrı qayda nəzərdə tutulmayıbsa Azərbaycan Respublikasının qanunu hansı ərazidə qüvvədədir?

- yalnız respublikanın paytaxtında
- azərbaycan respublikasının bütün ərazisində
azərbaycan respublikasının bəzi ərazilərində
azərbaycan respublikasının sərhədləri daxilində olan ərazidə
yalnız muxtar qurumların ərazisində

39 Hansı normativ akt mülki hüququn mənbəyi hesab olunmur?

- yerli özünüidarə orqanlarının normativ hüquqi xarakterli qərarı
prezidentin normativ xarakterli fərmanı
- prezidentin fərdi sərəncamı
nazirlər kabinetinin normativ xarakterli qərarı
beynəlxalq konvensiyalar

40 Mülki qanunvericilik normalarının geriyə qüvvəsi varmı?

- qanunla birbaşa nəzərdə tutulduqda ola bilər;
məsuliyyəti yüngülləşdirdiyi halda geriyə qüvvəsi var;
heç bir halda yoxdur;
müqavilədə birbaşa nəzərdə tutulduqda ola bilər;
hər bir halda geriyə qüvvəsivar;

41 Hansı hüquq sahəsində analogiyaya yol verilir?

- mülki hüquqda
mülki prosesual hüquqda
cinayət hüququnda
vergi hüququnda
cinayət prosesual hüququnda

42 Qanunun analogiyası nədir?

- qanunvericilik, tərəflərin razılaşması və ya işgüzar adətlər olmadıqda mülki hüquq münasibətlərinin onların mahiyyətinə zidd olmayanoxşar münasibətləri tənzimləyən qanunvericilik nomaları ilə nizamlanması

oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının tətbiqi
tərəflərin razılaşması ilə münasibətlərin həll olunması
mülki qanunvericilik prinsiplərinin tətbiqi
işgüzar adətlər əsasında münasibətlərin nizama salınması

43 Yuxarıda göstərilənlərdən hansı Azərbaycan Respublikasının mülki hüququnun mənbəyi sayılır?

- işgüzar adətlər
- qanunlar
- qanunlardan aşağı qüvvəli normativ aktlar
- beynəlxalq müqavilələr
- məhkəmə presedentləri

44 Mülki Məcəllənin məqsədi

- beynəlxalq hüquqi aktların tətbiqinə şərait yaratmaq
- üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövrüyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək
- mülki dövrüyyə iştirakçılarının iradə ifadəsi üçün şərait yaratmaq
- insan hüquq və azadlıqlarını müdafiə etmək
- maddi və qeyri maddi nemətləri qorumaq

45 Aşağıdakılardan hansı mülki hüquq münasibətlərinin obyektlərinə aid edilir?

- yaradıcılıq fəaliyyətinin nəticələri, işlər və xidmətlər
- əşyalar, qeyri-maddi nemətlər
- əşyalar, qeyri-maddi nemətlər, yaradıcılıq fəaliyyətinin nəticələri, işlər və xidmətlər
- xidmətlər
- işlər

46 Maddi məzmununa görə mülki hüquq münasibətləri hansı növlərə bölünür?

- əmlak münasibətlərinə və şəxsi qeyri-əmlak münasibətlərinə
- mütləq hüquq münasibətlərinə
- öhdəlik hüquq münasibətlərinə
- təşkilati hüquq münasibətlərinə
- nisbi hüquq münasibətlərinə

47 Mülki hüquq münasibətlərinin subyektləri kimlər ola bilər ?

- 14 yaşına çatmış şəxslər
- istənilən şəxslər ola bilər
- yalnız yetkinlik yaşına çatmış şəxslər
- tam fəaliyyət qabiliyyətli şəxslər
- 7 yaşına çatmış şəxslər

48 Aşağıda nəzərdə tutulan hüquqi faktlardan hansı mülki hüquq münasibətinin yaranma əsası sayılır?

- faktoring müqaviləsi
- əmək müqaviləsi
- əmlaka ziyan vurulması
- insanın şərəf və ləyaqətinin pozulması
- konsessiya müqaviləsi

49 Aşağıdakılardan hansı mülki hüquq münasibətlərinə aid deyil, inzibati hüquqa xasdır?

- subordinasiya
- əvəzlilik
- iradə sərbəstliyi

dispozitivlik
tərəflərin bərabərliyi

50 Aşağıdakılardan hansı qeyri maddi nemətlərə aid deyil

- insanın həyat və sağlamlıq hüququ
- izləmə hüququ
- şəxsi və ailə sirri
- şəxsi toxunulmazlıq hüququ
- insanın şərəf və ləyaqəti

51 Aşağıdakılardan hansı mülki hüquq münasibətlərinin obyektləri deyil

- İşlər və xidmətlər
- Dövlət sirri
- Əşyalar
- Pullar və qiymətli kağızlar
- Yaradıcılıq fəaliyyətinin nəticələri

52 Mülki hüquq münasibətlərinin obyektləri ola bilməz

- əşyalar
- vergilər
- mallar
- işlər
- xidmətlər

53 Mənəvi zərərin ödənilməsi hansı qaydada həyata keçirilir

- cavabdehin üzərinə müəyyən vəzifələr (təzkib edilməsi, üzr istənilməsi) qoymaqla ödənilə bilər
- bir qayda olaraq pul ilə müəyyən edilir
- bir qayda olaraq pul ilə müəyyən edilir və ödənilir, həmçinin cavabdehin üzərinə müəyyən vəzifələr (təzkib edilməsi, üzr istənilməsi) qoymaqla ödənilə bilər
- zərər çəkmiş şəxsin kütləvi informasiya vasitələrində öz cavabını dərc etdirməsi ilə yalnız naturada ödənilir

54 Mənəvi zərərin ödənilməsi hansı qaydada həyata keçirilir

- onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi
- şəxsə qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması
- şəxsin qeyri-maddi xarakterli məhrumiyyətlərə məruz qalması
- şəxsin əmlak xarakterli itkilərə məruz qalması
- şəxsin qeyri-əmlak xarakterli itkilərə məruz qalması

55 Mənəvi sarsıntı dedikdə nə başa düşülür ?

- şəxsin qeyri-maddi xarakterli məhrumiyyətlərə məruz qalması
- şəxsə qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması
- onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi
- şəxsin qeyri-əmlak xarakterli itkilərə məruz qalması
- şəxsin əmlak xarakterli itkilərə məruz qalması

56 Məlumat nə zaman yayılmış hesab olunur ?

- məlumatın ona aid olan şəxsə təkliddə bildirilməsi
- məlumat qısa xarakterli olduqda
- məlumat həqiqətə uyğun olmadıqda
- məlumat şəxsi tam olaraq xarakterizə etdikdə
- məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə

57 Necə xarakterli məlumatlar şəraf və ləyaqəti ləkələyən məlumat kimi qiymətləndirilir ?

- əgər məlumat əxlaq prinsiplərinə ziddirsə, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaratdığı təqdirdə məlumat əxlaq prinsiplərinə zidd olsada, aid olan şəxsə təklidə bildirilmişdir
- məlumat əxlaq prinsiplərinə zidd olsada həqiqətə uyğundur, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaratdığı təqdirdə məlumat əxlaq prinsiplərinə zidd olsada, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş xarakterizə edən məlumatları əks etdirmirsə
- məlumat əxlaq prinsiplərinə zidd olsada, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaratmadığı təqdirdə

58 Mülki hüquq münasibətlərinin obyektləri hesab edilmirlər

- əşyalar
- əqli fəaliyyətin nəticələri
- pul
- fiziki şəxslər
- qeyri-maddi nemətlər

59 Hansı hüquq münasibətləri nisbi hüquq münasibətləridir?

- hansılar ki, səlahiyyətli şəxsə qarşı ciddi müəyyənləşdirilmiş borclu şəxs durur
- hansılar ki, səlahiyyətli şəxsə qarşı borclu subyektlərin qeyri müəyyən dairəsi durur
- hansılar ki, səlahiyyətli şəxsə qarşı həm ciddi müəyyənləşdirilmiş borclu şəxs, həm də borclu subyektlərin qeyri müəyyən dairəsi dura bilər
- hansılar ki, subyektin əmlak vəziyyətinin statistikasını (sükunət halini) təsbit edir
- hansılar ki, subyektin əmlak vəziyyətinin dinamikasını (hərəkətini) ifadə edir

60 Hansı hüquq münasibətləri əmlak hüquq münasibətləri adlanır?

- hansılar ki, obyektlərini əqli fəaliyyətin nəticələri təşkil edir
- Hansılar ki, onların obyektləri maddi nemətlərdir və əmlakın müəyyən şəxsə məxsus olmasını, yaxud da əmlakın keçməsinə nəzərdə tutur
- hansılar ki, obyektlərini mənəvi hüquqlar təşkil edir və onların müəyyən şəxsə məxsus olmasını, yaxud da keçməsinə nəzərdə tutur
- hansılar ki, obyektlərini şəraf və ləyaqət təşkil edir
- hansılar ki, obyektlərini şəxsi əmlak hüquqları təşkil edir

61 Mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər

- ancaq fiziki şəxslər
- fiziki və hüquqi şəxslər – Azərbaycan Respublikasının rezidentləri
- istənilən fiziki və hüquqi şəxslər, həmçinin hüququn xüsusi subyektləri kimi dövlət və bələdiyyələr
- öz orqanları vasitəsilə dövlət
- ancaq hüquqi şəxslər

62 Aşağıda göstərilənlərdən kimlər mülki hüquq münasibətlərinin subyektləridir?

- yerli özünüidarə orqanları
- hüquqi şəxslər
- dövlət hakimiyyət orqanları
- fiziki şəxslər
- hamısı

63 Ölmüş elan edilmiş şəxs gəlib çıxdıqdan sonra başqa şəxsə verilmiş hansı əmlakının qaytarılmasını tələb edə bilər?

- əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsini
- yalnız daşınar əmlakını
- yalnız daşınmaz əmlakını

bütün əmlakını
Yalnız şəxsi geyim, bəzək əşyalarını

64 Xəbərsiz itkin düşmə haqqında məhkəmə qərarı qüvvəyə mindikdən sonra əmlakı kim idarə edir?

- həmin şəxsin qanuni vərəsələri
nikahdadırsa, arvadı
yetkinlik yaşına çatmayıbsa, qanuni nümayəndələri, qəyyumu və ya himayəçisi
qəyyumluq və himayəçilik orqanı
ən yaxın qonşusu

65 Fiziki şəxsin üzərində patronaj təyin edilməsi kimin təşəbbüsü ilə həyata keçirilir?

qanunda göstərilən bütün maraqlı şəxslərin təşəbbüsü ilə
qəyyumluq və himayəçilik orqanının təşəbbüsü ilə

- həmin fiziki şəxsin xahişi ilə
qanuni nümayəndənin xahişi ilə
Qohumlarının xahişi ilə

66 Patronaj kimin üzərində təyin edilir?

7 yaşınadək azyaşlılar üzərində

- sağlamlıq vəziyyətinə görə müstəqil surətdə hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslər üzərində
fəaliyyət qabiliyyəti məhdudlaşdırılan istənilən şəxslər üzərində
sağlamlıq durumuna görə müstəqil surətdə hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, vəzifələrini icra etməyə qadir olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxslər üzərində
sağlamlıq durumuna görə müstəqil surətdə hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətsiz fiziki şəxslər üzərində

67 7 yaşınadək yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti varmı?

var, yalnız hədiyyə aldıqları əşyalarla əlaqədar əqdləri bağlaya bilərlər

- xeyr
bəli
var, yalnız xırda məişət əqdləri bağlaya bilərlər
var, yalnız 100 manatadək dəyəri olan əqdləri bağlaya bilərlər

68 Şəxsin birdən çox yaşayış yeri ola bilərmə?

- bəli
xeyr
şəxsin yaşadığı yerlə işlədiyi yer arasında uzun məsafə varsa, şəxsin birdən çox yaşayış yeri ola bilər
şəxsin yalnız iki yaşayış yeri ola bilər
bəzi istisnalarda xeyr

69 Fiziki şəxsin yaşayış yeri hara sayılır?

işlədiyi yer

- adətən yaşadığı yer
daimi qeydiyyatda olduğu yer
daimi yaşadığı yer
əmlakının əsas hissəsi olan yer

70 Hansı halda şəxs xəbərsiz itkin düşmüş elan olunur?

əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və bir il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər

- əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər

əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və üç il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər

əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və beş il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər

əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və on il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər

71 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı hərəkətləri müstəqil şəkildə həyata keçirməyə ixtiyarı vardır

xirdə məişət əqdləmi; əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur; qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər; elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin

- xirdə məişət əqdləmi; əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur; qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər yalnız xirdə məişət əqdlərini qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdləri əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur

72 Hansı yaşdan etibarən şəxslər delikt qabiliyyətli sayılır?

Anadan olandan sonra

- 14 yaşına çatandan sonra
- 18 yaşına çatandan sonra
- 7 yaşına çatandan sonra
- 16 yaşına çatandan sonra

73 Fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti nə vaxt tam həcmdə əmələ gəlir?

- fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti anadan olduğu gündən yaranır
- fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir
- fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti tam həcmdə 16 yaşından yaranır
- fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti tam həcmdə 14 yaşından yaranır
- fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti hüquq qabiliyyəti ilə eyni gündə tam həcmdə yaranır

74 Mülki fəaliyyət qabiliyyəti nədir?

- fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir
- fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək qabiliyyətidir
- fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir
- fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə istənilən cür əqdlər bağlamaq qabiliyyətidir
- fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir

75 Düzgün cavabı seçin

- yetkinlik yaşına çatmış fiziki şəxs üzərində qəyyumluq və ya himayədarlıq müəyyən olunan hallarda o, hüquq qabiliyyətindən müvəqqəti olaraq məhrum olur
- fiziki şəxs üzərində qəyyumluq və ya himayədarlıq müəyyən olunan hallarda hüquq qabiliyyətindən müvəqqəti olaraq məhrum olur
- fiziki şəxs hüquq qabiliyyətindən məhrum oluna bilməz
- fiziki şəxs mülki fəaliyyət qabiliyyətini itirəndə mülki hüquq qabiliyyətindən də məhrum olur

fiziki şəxs qanunla nəzərdə tutulmuş bəzi hallarda məhkəmə qaydasında mülki hüquq qabiliyyətindən məhrum oluna bilər

76 Fiziki şəxsin mülki hüquq qabiliyyəti nə vaxt xitam olur?

- fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti dayandırıldığı gündə
- fiziki şəxsin ölümü ilə
- fiziki şəxsin mülki hüquq qabiliyyəti heç vaxt xitam olmur
- fiziki şəxs məhkəmə qaydasında mülki fəaliyyət qabiliyyətsiz elan edildikdə
- fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti məhdudlaşdırılanda

77 Düzgün cavabı tapın

- fiziki şəxsin istənilən əqdi bağlamaq üçün mülki hüquq qabiliyyətli olması kifayətdir
- fiziki şəxsin istənilən əqdi bağlamaq üçün onun tam fəaliyyət qabiliyyətli olması vacibdir
- fiziki şəxsin bütün əqdləri bağlamaq üçün onun 18 yaşına çatması vacibdir
- fiziki şəxsin bəzi əqdləri bağlaması üçün onun 18 yaşına çatması kifayətdir
- fiziki şəxsin bəzi əqdləri müstəqil bağlaması üçün onun 5 yaşına çatması kifayətdir

78 Fiziki şəxsin mülki hüquq qabiliyyəti nədir?

- fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq qabiliyyətidir
- fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir
- fiziki şəxsin mülki hüquq qabiliyyəti şəxsin özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti başa düşülür
- fiziki şəxsin mülki hüquq qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək qabiliyyətidir
- fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir

79 Fiziki şəxsin mülki hüquq qabiliyyəti ümumi qaydada nə vaxtdan əmələ gəlir?

- fiziki şəxsin doğulduğu andan
- fiziki şəxsin 18 yaşına çatdığı vaxtdan etibarən
- maya bağlandığı vaxtdan
- 7 yaşından
- 14 yaşından

80 Yanlış cavabı tapın

- mülki hüquqda fiziki şəxs insan fərdidir
- fiziki şəxs həm vətəndaş, həm əcnəbi, həmçinin vətəndaşlığı olmayan şəxsdir
- Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir
- fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir
- mülki hüquqda fiziki şəxs canlı insan fərdi və qanunda nəzərdə tutulan bəzi hallarda meyit də sayıla bilər

81 Fiziki şəxsin mülki hüquq subyektivliyi nədir?

- fiziki şəxsin öz adından mülki münasibətlərdə iştirak etməsi qabiliyyəti
- fiziki şəxsin tam fəaliyyət qabiliyyətli olması
- fiziki şəxsin öz hərəkətləri ilə mülki hüquq əldə etməsi və vəzifə icra etməsi qabiliyyəti
- fiziki şəxsin hüquq və vəzifələri öz adı ilə əldə etməsi və həyata keçirməsi qabiliyyəti
- fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti

82 Fiziki şəxsin dairəsinə dair düzgün cavabı seçin

- Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan istənilən insan fərdi fiziki şəxsdir
- Azərbaycan Respublikasında bütün vətəndaşlar və Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və çalışan vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir

- Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir
Azərbaycan vətəndaşları fiziki şəxslərdir
Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir

83 Fiziki şəxs üzərində patronaj təyin edilməsi onun fəaliyyət qabiliyyətini məhdudlaşdırırmı?

- qismən məhdudlaşdırır
- tamamilə məhdudlaşdırır
- fəaliyyət qabiliyyətindən məhrum edir
- məhdudlaşdır
- məhdudlaşdırır

84 7 yaşından 14 yaşınadək olan fiziki şəxslər hansı əqdləri müstəqil bağlaya bilərlər?

- daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əqdləri
- istənilən əqdlər
- notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalı olan, lakin əvəzsiz fayda götürməyə imkan verən əqdlər
- əmlak kirayə müqaviləsi
- xırda məişət xarakterli əqdlər

85 Fiziki şəxslər yaşayış yerini seçməkdə sərbəstdirlərmi?

- qanunda nəzərdə tutulan hallarda sərbəstdirlər
- qismən sərbəstdirlər
- sərbəstdirlər
- səlahiyyətli orqanın razılığı olduqda sərbəstdirlər
- sərbəst deyillər

86 Fiziki şəxs məhkəmə tərəfindən ölmüş elan edildikdə ölüm günü hansı gün hesab edilir?

- məhkəmə qərarlarının elan olunduğu
- onun haqqında axırıncı məlumat alındığı gün
- fiziki şəxsin xəbərsiz itkin düşdüyü gündən sonrakı gün
- ölmüş elan olunma haqqında məhkəməyə müraciət edildiyi gün
- məhkəmə qərarının qüvvəyə mindiyi və ya məhkəmə qərarında nəzərdə tutulan gün

87 Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilərmı?

- edilə bilməz
- qismən edilə bilər
- edilə bilər
- müəyyən yaş həddində məhrum edilə bilər
- məhkəmə qərarı ilə məhrum edilə bilər

88 Hansı fiziki şəxslər üzərində qəyyum təyin oluna bilər?

- 14 yaşına çatmayan fiziki şəxslər üzərində
- əlillər və qocalar üzərində
- 14 yaşından 18 yaşınadək olan fiziki şəxslər üzərində
- fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan şəxslər üzərində
- 16 yaşında olan fiziki şəxslər üzərində

89 Fiziki şəxsin neçə yaşayış yeri ola bilər?

- daimi yaşadığı yer
- bir yaşayış yeri
- ancaq qeydiyyatda olduğu yaşayış yeri

- bir neçə yaşayış yeri
faktiki yaşadığı yer

90 Fiziki şəxsin hüquq qabiliyyəti hansı vaxtdan yaranır?

- 18 yaşına, yəni yetkinlik yaşına çatdıqda
anadan doğulduğu andan
16 yaşında fiziki şəxslərin
ana bətnində olduqda
nikaha daxil olduqda

91 Xəbərsiz itkin düşmə haqqında məhkəmə qərarı qüvvəyə mindikdən sonra onun əmlakını kim idarə edir?

- nigahlıdırsa arvadı
yetkinlik yaşına çatmayıbsa qanuni nümayəndələri, qəyumu və himayəçisi
qəyumluq və himayəçilik orqanı
● həmin şəxsin qanuni vərəsələri
həmin şəxsin kreditorları

92 Hansı hallarda məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər?

- fiziki şəxsin olduğu yer məlum deyildirsə iki il ərzində o, yaşayış yerində görünməmişsə
fiziki şəxsin oldub yeri məlum deyildirsə və bir il ərzində o, yaşayış yerində görünməmişsə
fiziki şəxsin olduğu yer məlum olsa da, yeddi il ərzində o, yaşayış yerində görünməmişsə
fiziki şəxsin olduğu yer məlum olsa da, beş il ərzində o, yaşayış yerində görünməmişsə
fiziki şəxsin olduğu yer məlum deyildirsə və üç il ərzində o, yaşayış yerində görünməmişsə

93 Fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər himayəçi təyin edilə bilərmi?

- qəyumluq və himayəçilik orqanları razılıq verdikdə ola bilər
● xeyr
bəli
yaxın qohumlarına münasibətdə ola bilərlər
şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması ilə bağlı məhkəmə qətnaməsində qadağa yoxdursa ola bilər

94 Himayəçilikdə olanların adından zəruri əqdləri kim bağlayır?

- bütün hallarda himayəçilər
bütün hallarda özləri
daşınmaz əmlakla bağlı olduqda onların razılığı ilə himayəçilər
● bütün hallarda himayəçilərin razılığı ilə özləri
bütün hallarda onların razılığı ilə himayəçilər

95 Qəyumluqda olanların adından zəruri əqdləri kim bağlayır?

- bütün hallarda onların razılığı ilə qəyumlər
daşınmaz əmlakla bağlı əqdləri qəyumlər
daşınmaz əmlakla bağlı əqdləri özləri
bütün hallarda qəyyumun razılığı ilə özləri
● bütün hallarda qəyumlər

96 14 yaş tamam olmayan yetkinlik yaşına çatmayanlar üzərində hansı hallarda qəyyumluq təyin edilir?

- bütün hallarda
14 yaş tamam olmayan xəstədirsə, təyin edilir
heç bir halda
14 yaş tamam olmayan əlildirsə müəyyən edilir
məhkəmənin təşəbbüsü ilə bəzi hallarda

97 Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti məhdudlaşdırıla bilərmi?

heç bir halda məhdudlaşdırıla bilməz

- yalnız qanunla müəyən edilmiş hallarda və qahdada məhdudlaşdırıla bilər yalnız məhkəmənin qərarı ilə məhdudlaşdırıla bilər.
- yalnız bəzi şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması məhdudlaşdırıla bilər yalnız qəyyumluq və himayəçilik orqanının qərarı ilə məhdudlaşdırıla bilər

98 Valideynlər tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın ziyan vurməsi nəticəsində əmələ gəlmiş öhdəliklərə görə məsuliyyət daşıyırlarmı?

bəli

ziyan kobud ehtiyatsızlıq üzündən vurulsad, daşıyırlar

- XEYR
subsidiar (əlavə) məsuliyyət daşıyırlar
ziyan qəsdən vurulduqda daşıyırlar

99 16 yaş tam olmayanlar əmək müqaviləsi üzrə işləyirsə, tam fəaliyyət qabiliyyətli sayıla bilərmi?

bəli bir şərtlə ki, valideynlərin razılığı olsun

bəli, bir şərtlə ki, məhkəmənin qərarı olsun

bəli

- xeyr
bəli, bir şərtlə ki, qəyyumluq və himayəçilik orqanı razılıq versin

100 7 yaşnadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti varmı?

var,yalnız hədiyyə aldıkları əşyalarla bağlı əqdləri bağlaya bilərlər

VAR

var,yalnız xırda məişət əqdləri bağlaya bilərlər

- yoxdur
müəyən məqsəd üçün və ya sərbəst istifadə verdiyi vəsait barəsində sərəncam verə bilər

101 Mülkü hüquq fəaliyyət qabiliyyəti tam həcmdə nə vaxtdan yaranır?

14 yaşundan

- 18 yaşından

16 yaşından

15 yaşından

doğulduğu andan

102 Fiziki şəxsin mülkü hüquq fəaliyyət qabiliyyəti nədir?

insanın mülkü hüquq vəzifələri daşması

- şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi və həyata keçirilməsi,özü üçün mülkü vəzifələr yaratmaq və icra etmək qabiliyyəti

insanın mülkü hüquqlarının olması və insanın mülkü hüquq vəzifələri daşması

şəxsin öz hərəkətləri ilə mülkü hüquq vəzifələri yaratması

şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi

103 Fiziki şəxs hansı qaydada hüquq qabiliyyətindən məhrum edilir?

xüsusilə ağır cinayətlərə cərə məhkum olduqda məhkəmə hökmü ilə

- fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz
şəxs ruhi xəstəliyə düşər olduqda məhkəmə qətnaməsi ilə
şəxsin özünün qətnaməsi ilə
maraqlı şəxslərin tələbi ilə məhkəmə qətnaməsi ilə

104 Mülki hüquq qabiliyyəti hansı andan yaranır?

- 16 yaşa çatdıqda
- doğulduğu andan
- 14 yaşına çatdıqda
- 23 yaşa çatdıqda
- 18 yaşa çatdıqda

105 Fiziki şəxsin mülkü hüquq qabiliyyəti nədir?

- insanınmülkü hüquq vəzifələri olması
- insanın mülkü hüquqlarının olması
- insanın mülki hüquqlarının olması və insanın mülki hüquq vəzifələri daşması
- şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi və həyata keçirməsi
- şəxsin öz hərəkətləri ilə mülkü vəzifələr yaratması və icra edilməsi

106 Fiziki şəxslər kimlərdir?

- Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər
- Azərbaycan Respublikasının vətəndaşları,Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
- Azərbaycan Respublikasının vətəndaşları,əcnəbilər,vətəndaşlığı olmayan şəxslər
- Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər
- Azərbaycan Respublikasının bütün vətəndaşları

107 Qəyyumluqda və ya himayədə olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi hansı qaydada həyata keçirilir?

- yalnız qəyyumluqda olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi üçün qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın idarə edilməsinə dair müqavilə bağlayır;
- yalnız qəyyumluqda olanın qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi üçün qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın idarə edilməsinə dair müqavilə bağlayır.
- bunun üçün qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınır və qəyyum və ya himayəçi həmin əmlakı daimi idarə edir;
- qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqavilə bağlayır;
- qəyyumluqda və ya himayədə olanın müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın idarə edilməsinə dair qəyyumluq və himayəçilik orqanı müqavilə bağlayır

108 Fiziki şəxsin tam həcmdə mülki hüquq qabiliyyəti nə vaxt yaranır?

- 16 yaşına çatdıqda
- 18 yaşa çatdıqda
- 14 yaşına çatdıqda
- əmək fəaliyyətinə başladıda
- bu haqda məhkəmə qərarı olduqda

109 Fiziki şəxsin hüquq qabiliyyəti nə vaxt xətm edilir?

- beyin fəaliyyətinin dayanması ilə
- müvafiq icra hakimiyyəti orqanının qərarı ilə
- heç biri
- məhkəmənin qərarı ilə
- ürəyin fəaliyyətinin dayanması ilə

110 Fiziki şəxsin hüquq qabiliyyəti nə vaxt yaranır?

- 14 yaşına çatdığı an
- doğulduğu an
- heç biri
- məhkəmə tərəfindən təsdiq edildiyi an
- 16 yaşına çatdığı an

111 Aşağıdakılardan hansı Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə fiziki şəxs sayılır?

- 14 yaşına çatmayan şəxslər
- əcnəbilər
- azərbaycan respublikası vətəndaşları
- hüquqi şəxsin nümayəndəlikləri
- vətəndaşlığı olmayan şəxslər

112 Girov predmeti olan əşyanın mülkiyyətçisi əslində başqa şəxs olduqda və bu əsasla həmin əşya girov qoyandan alındıqda hansı nəticələr yaranır?

- yalnız daşınar əmlak barəsində girova xitam verilir.
- bu əmlak barəsində girova xitam verilir;
- girova yalnız müqavilədə belə hal nəzərdə tutulduqda xitam verilir;
- girova bütün hallarda xitam verilir;
- girov qoyulmuş əşya bu əsasla girov qoyandan alın bilməz;

113 Mülki qanunvericilikdə hüquqi şəxsin xitamının hansı qaydası göstərilir?

- yenidən təşkilətmə, təsviyyə (ləğvetmə)
- təsviyyə (ləğvetmə)
- yenidən təşkilətmə
- birləşmə
- qoşulma

114 Hüquqi şəxsin olduğu yer hara sayılır

- hüquqi şəxsin rəhbərinin qeydiyyatda olduğu yer
- hüquqi şəxsin nizamnaməsində göstərilən yer
- daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer
- hüquqi şəxsin əmlakının əksəriyyətinin yerləşdiyi yer
- hüquqi şəxsin rəhbərinin doğulduğu yer

115 Kooperativlər aşağıda göstərilən hansı qaydada yaradılırlar?

- dövlət tərəfindən yaradılır
- beşdən az olmayan fiziki və ya hüquqi şəxs tərəfindən yaradılır
- üçdən az olmayan fiziki və hüquqi şəxs tərəfindən yaradılır
- dövlət və bələdiyyə orqanları tərəfindən birgə yaradılır
- bələdiyyə orqanları tərəfindən yaradılır

116 Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı necə adlanır?

- ümumi yığıncaq
- idarə heyəti
- kollegiya
- direktorlar şurası
- ali şura

117 Ümumi əsaslarla yanaşı aşağıdakı sadalanan hansı hallarda tam ortaqlıq ləğv edilir?

- tam ortaqlığın iştirakçılarının yarıdan çox ortaqlıqdan çıxdıqda
- idarə heyətinin qərarı olduqda
- ortaqlığın iştirakçılarının sayı maksimum həddi keçdikdə
- tam ortaqlığın iştirakçılarının üçdən biri ortaqlıqdan çıxdıqda
- tam ortaqlıqdan bütün iştirakçılar ortaqlıqdan çıxdıqda

118 Aşağıda sadalanan hansı hallarda komandit ortaqlıq (şirkət) ləğv edilir?

- tam orqaqdan bütün maya qoyulanlar çıxdıqda
tam ortaqlıqdan maya qoyanların biri çıxdıqda
ortaqlıqdan tam ortaqların yarısı çıxdıqdan
ortaqlıqdan maya qoyanların yarısı çıxdıqda
ortaqlıqda bir maya qoyan və bir tam ortaqlıq qaldıqda

119 Şəxs neçə tam ortaqlığın (şirkətin) iştirakçısı ola bilər?

- istənilən sayda ortaqlığın
iki və daha çox
beş ortaqlığın
üç ortaqlığın
- bir ortaqlığın

120 Fiziki şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması hansı hallarda maddi ziyanın ödənilməsinə səbəb olur?

- hər bir halda
- qanunda göstərilən halda
heç bir halda
məhkəmə qərarı aldıqda
ziyan çəkən şəxsin arzusu olduqda

121 Aşağıda sadalanan hansı qurumlar səhmdar cəmiyyət hesab edilir?

- nizamnamə kapitalı müəyyən sayda səhm formasında olan paylardan ibarət qurumlar
iştirakçıların üzvlüyünə əsaslanan və onların paylarından ibarət olan qurumlar
nizamnamə kapitalı adsız qiymətli kağızlardan ibarət olan qurumlar
iştirakçıları quruma qoyduqları paylara bərabər öz əmlakı ilə əlavə məsuliyyət daşıyan qurumlar
nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən qurumlar

122 Məhdud məsuliyyətli cəmiyyətdə mənfəət iştirakçıları arasında hansı orqanın qərarı ilə bölüşdürülür?

- idarə heyəti tərəfindən
- cəmiyyətin ümumi yığıncağı tərəfindən
məhdud məsuliyyətli cəmiyyətin sədri (rəhbəri) tərəfindən
direktorlar şurası tərəfindən
məhkəmənin qərarı ilə

123 Aşağıda adı çəkilən hansı qurumlar kommandit ortaqlıq hesab edilir?

- üzvlüyə əsaslanmayan yalnız iştirakçıların əmlakın birləşdirilməsindən yaranan qurumlar
iştirakçıları qurumun adından sahibkarlıq fəaliyyətini həyata keçirən qurumun öhdəlikləri üzrə əmlakı ilə məsuliyyət daşıyan qurumlar
iştirakçıları yalnız qoyduqları mayaya görə mənfəət əldə edən qurumlar
- qurumun adından sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurumun öhdəlikləri üzrə əmlakı ilə tam məsuliyyət daşıyan iştirakçıları yanaşı qurumun fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları maya məbləğində risk daşıyan iştirakçıları ibarət qurumlar

124 Aşağıdakı hansı qurumlar tam ortaqlıq hesab edilir?

- maya qoyanları ortaqlığın öhdəlikləri üçün qismən məsuliyyət daşıyan qurumlar
- iştirakçıları ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olan ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə tam məsuliyyət daşıyan qurumlar
iştirakçıları ortaqlığa qoyduqları maya həddində məsuliyyət daşıyan qurumlar
iştirakçıları ortaqlığın öhdəlikləri üçün qismən məsuliyyət daşıyan qurumlar
iştirakçıları ortaqlığın öhdəlikləri üçün məsuliyyət daşımayan qurumlar

125 Hüquqi şəxsin öhdəlikləri üçün təsisçilər məsuliyyət daşıyırmı?

öz əmlakı ilə məsuliyyət daşıyır

- qanunda və nizamnamədə nəzərdə tutulan hallarda məsuliyyət daşıyır
- məsuliyyət daşıyır
- məsuliyyət daşımır
- qismən məsuliyyət daşıyır

126 Hüquqi şəxs öz öhdəlikləri üçün ona məxsus olan bütün əmlakı ilə cavabdehdirmi?

bir qismi ilə cavabdehdir

- cavabdehdir
- məhkəmə qərarı idə müəyyən edildikdə
- razılaşdırıldıqda cavabdehdir
- cavabdeh deyil

127 İdarə:

- hüquqi şəxs deyildir
- qismən hüquqi şəxsdir
- nümayəndəlikdir
- tam sərbəst təşkilatdır
- hüquqi şəxsdir

128 Aşağıda göstərilən hansı şəxslər hüquqi şəxs hesab edilir?

vəzifəli

- dövlət qeydiyyatından keçmiş və qanunda göstərilən əlamətlərə malik olan qurumlar
- nümayəndələr
- idarələr
- filiallar

129 Numayəndəliklər və filiallar

hüquqi şəxs sayılırlar və təsdiq olunmuş əsasnamə üzrə fəaliyyət göstəririlər

- hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstəririlər
- müvafiq icra hakimiyyətinin icazəsi ilə hüquqi şəxs sayıla bilirlər
- nümayəndəliklər və filialların iştirakçılarının ümumi yığıncağının qərarı ilə hüquqi şəxs sayıla bilər
- hüquqi şəxsin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında hüquqi şəxs sayıla bilirlər

130 Hüquqi şəxsin filialı dedikdə nə başa düşülür

- hüquqi şəxsi olduğu yerdən kənarında yerləşən məhkəmədə onun mənafeələrini müdafiə edən ayrıca bölməsi
- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarının həyata keçirən ayrıca bölməsi başa düşülür
- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsin mənafeələrini təmsil edən ayrıca bölməsi
- hüquqi şəxsi təhkim edilmiş əmlak barəsində qanunla müəyyən edilmiş hədlər daxilində sərəncam verən bölməsi
- hüquqi şəxsin sosial mədəni və digər qeyri-kommersiya həmçinin kommersiya məqsədlərinin həyata keçirilməsi məqsədilə yaratdığı bölməsi

131 Hüquqi şəxsi nümayəndəliyi dedikdə nə başa düşülür

- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsin mənafeələrini təmsil və müdafiə edən ayrıca bölməsi
- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən məhkəmədə onun mənafeələrini müdafiə edən ayrıca bölməsi
- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsin işgüzar nüfuzunu və firma adını müdafiə edən ayrıca bölməsi
- hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyasını həyata keçirən bölməsi
- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölməsi

132 Hüquqi şəxsin yenidən təşkilinin formaları hansılardır?

- yanaşma, mənimsəmə, bölünmə, çevrilmə, ayrılma
- birləşmə, qoşulma, ayrılma, müflis olma çevrilmə
- yanaşma, birləşmə, qoşulma, müflis olma çevrilmə
- birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə
- birləşmə, mənimsəmə, qoşulma, bölünmə, ayrılma

133 Hüquqi şəxs nə zaman müflis olma nəticəsində ləğv edilir

- nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda
- hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə
- hüquqi şəxsin təsisçiləri öz əmlak paylarını geri tələb etdikdə
- hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin tərkibindən çıxdıqda
- qanunla qadağan edilmiş fəaliyyəti həyata keçirdikdə

134 Hüquqi şəxsin ləğvi haqqında qərarı kim qəbul edir

- təsisçilər nizamnamə ilə vəkil edilmiş orqanı və məhkəmə
- müvafiq dövlət və yerli özünü idarə orqanı
- yalnız məhkəmənin
- təsisçiləri
- təsisçilərin və ya nizamnamə ilə vəkil edilmiş orqanı

135 Hüquqi şəxslərin hüquq qabiliyyətinə nə zaman xitam verilir

- hüquqi şəxs yenidən təşkil edildikdə
- ləğv etmə komissiyasının təyin olunduğu zaman
- ləğv etmə barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi anda
- ləğv etmə komissiyası müvafiq mətbuat orqanlarında onun ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi
- qaydası və müddəti haqqında məlumat dərc etdirdiyi anda
- hüquqi şəxsin kreditorları tələb hüququnun irəli sürdüyü anda

136 Hüquqi şəxsin ləğvi dedikdə

- onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquqi varislik qaydasında başqa şəxslərə keçməklə
- xitam verilməsi deməkdir
- onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa hüquqi şəxslərə
- keçmədən xitam verilməsi deməkdir
- onun təşkilati – hüquqi formasının dəyişməsi başa düşülür
- onun kreditorlarının tələblərinin ödənilməsi başa düşülür
- ləğv etmə barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi başa düşülür

137 Hüquqi şəxslərin hüquq qabiliyyəti

- həm xüsusi, həm də məqsədli xarakterlidir
- həm xüsusi, həm də ümumi xarakterli ola bilər
- yalnız ümumi xarakterlidir
- yalnız xüsusi xarakterlidir
- məqsədli xarakterlidir

138 Əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürülməyən qurumlar necə adlanır?

- kooperativlər
- qeyri-kommersiya hüquqi şəxsləri
- unitar müəssisələr
- ictimai birliklər və fondlar
- təsərrüfat ortaqlıqları və xeyriyyə cəmiyyətləri

139 Əsas məqsədi mənfəət götürməkdən ibarət olan qurumlar necə adlanır?

- sahibkarlıq qurumları
- kommersiya hüquqi şəxsləri
- təsərrüfat cəmiyyətləri
- qeyri-kommersiya hüquqi şəxsləri
- təsərrüfat ortaqlıqları

140 Bələdiyyələr mülki hüquq münasibətlərində

- yalnız müvafiq icra hakimiyyətinin icazəsi olduqdan sonra iştirak edə bilər
- eynilə digər hüquqi şəxslər kimi iştirak edə bilər
- iştirak edə bilməz
- bələdiyyə üzvləri vasitəsilə iştirak edirlər
- yalnız yaratdıqları hüquqi şəxslər vasitəsilə iştirak edirlər

141 Mülki hüquq münasibətlərində Azərbaycan Respublikasının səlahiyyətlərini.....

- onun hüquqi şəxslər olmayan orqanları həyata keçirir
- yerli icra hakimiyyəti orqanları həyata keçirir
- onun hüquqi şəxslər olan orqanları həyata keçirir
- nazirlər kabineti həyata keçirir
- onun nazirlikləri həyata keçirir

142 Azərbaycan Respublikası mülki hüquq münasibətlərində

- eynilə digər hüquqi şəxslər kimi iştirak edir
- təsis edildikdən və nizamnaməsinin hazırladığı andan iştirak edir
- ədliyyə nazirliyində qeydiyyatdan keçdikdən sonra iştirak edir
- iştirak edir
- iştirak etmir

143 Hüquqi şəxs hansı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır

- təsis edildiyi və dövlət qeydiyyatına alındığı andan
- təsisçilərin ümumi yığıncağının qərarı qeydiyyat orqanına təqdim olunduğu andan
- dövlət qeydiyyatına alındığı andan
- hüquqi şəxsin nizamnamə kapitalı formalaşdığı andan
- hüquqi şəxs səlahiyyətli dövlət orqanlarından müvafiq icazə aldıqdan sonra

144 Aşağıdakılardan hansıları hüquqi şəxsin mahiyyəti haqqında əsas təlimlərə aiddir

- kollektiv maraqlar,şəxsi birlik,təbii şərait
- şəxsi səlahiyyət, qarşılıqlı anlaşma, sosial zərurət nəzəriyyələri
- yaxınlaşma, şəxsi birlik və reallıq
- qarşılıqlı anlaşma, müdirlər və sosial zərurət
- fiksiya, reallıq və kollektiv maraqlar

145 Təsərrüfat ortaqlıqları və cəmiyyətləri hansı halda başqa təsərrüfat ortaqlığına və cəmiyyətinə çevrilə bilər

- müşahidə şurasının qərarı ilə
- iştirakçılarının ümumi yığıncağının qərarı ilə
- təsisçilərin vəkil etdikləri orqanın qərarı ilə
- məhkəmənin qərarı ilə
- müvafiq icra hakimiyyəti orqanının qərarı ilə

146 Səhmdar cəmiyyətdə direktorlar şurası nə zaman yaradılır

səhmdarların sayı yetmişdən çox olduqda

- səhmdarların sayı əllidən çox olduqda
- səhmdarların sayı otuzdan çox olduqda
- səhmdarların sayı qırxdan çox olduqda
- səhmdarların sayı yüzdən çox olduqda

147 Səhmdar cəmiyyətin ali idarə etmə orqanı

onun kollegial orqanlarının ümumi yığıncağıdır

onun müşahidə şurasının ümumi yığıncağıdır

- onun səhmdarlarının ümumi yığıncağıdır
- onun icra orqanının yığıncağıdır
- onun təftiş komissiyasının ümumi yığıncağıdır

148 Səhmdar cəmiyyətin səhmdarları dedikdə kimlər başa düşülür

səhmdar cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin istifadəçisi olan fiziki və ya hüququ şəxslər

- səhmdar cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada mulkiyyətçisi olan fiziki və ya hüququ şəxslər
- səhmdar cəmiyyətin bir və ya daha çox sayda səhmlərini müqavilə ilə müəyyən edilmiş qaydada depozitə qoyan fiziki və ya hüququ şəxslər
- səhmdar cəmiyyətin bir sayda səhminin Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada mulkiyyətçisi olan fiziki və ya hüququ şəxslər
- səhmdar cəmiyyətin bir və ya daha çox sayda səhmlərini əldə tutan fiziki və ya hüququ şəxslər

149 İştirakçıları onlara məxsus səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bilirlərsə bu cür cəmiyyət

məhdud məsuliyyətli cəmiyyət adlanır

qapalı səhmdar cəmiyyət adlanır

əlavə məsuliyyətli cəmiyyət adlanır

- açıq səhmdar cəmiyyət adlanır
- istehlak kooperativi adlanır

150 Komandit ortaqlıq nə zama ləğv olunur

komandit ortaqlıqda azı bir tam ortaqlıq və bir maya qoyan qaldıqda

- maya qoyanların hamısı ortaqlıqda çıxdıqda
- komandit ortaqlıqda azı bir tam ortaqlıq qaldıqda
- komandit ortaqlıqda azı bir maya qoyan qaldıqda
- komandit ortaqlıqda azı iki maya qoyan qaldıqda

151 Maya qoyanların aşağıdakı hüquqları vardır

- ortaqlığın illik hesabatları və balansları ilə tanış olmaq
- ortaqlığın idarə edilməsində iştirak etmək
- ortaqlığın işlərin aparılmasında iştirak etmək
- ortaqlığın kreditörünə qarşı etiraz etmək
- ortaqlığın adından etibamaməsiz çıxış etmək

152 Tam ortaqlığın iştirakçısı şərikli kapitaldakı payını ortaqlığın başqa iştirakçısına və ya üçüncü şəxsə verə bilərmə ?

qalan iştirakçıların razılığını soruşmadan da verə bilər

- qalan iştirakçıların razılığı ilə verə bilər
- tərəflər arasında razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa verə bilməz
- digər iştirakçıların satın almaqda üstünlük hüququnu nəzərə almaqla verə bilər
- verə bilməz

153 Komandit ortaqlar kimlərdir ?

ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub əmlakla məsuliyyət daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak edən bir və ya bir neçə iştirakçı

ortaqlığın işlərini etibamamə ilə idarə edən şəxs

ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləğində itki riski daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak edən bir və ya bir neçə iştirakçı

ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub əmlakla məsuliyyət daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçı

- ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləğində itki riski daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçı

154 Tam ortaqlığın iştirakçıları ortaqlıqdan çıxmaq istəyini nə zaman bildirməlidir ?

cıxmasına ən gec iki ay qalmış

cıxmasına ən gec üç ay qalmış

- cıxmasına ən gec altı ay qalmış
- cıxmasına ən gec beş ay qalmış
- cıxmasına ən gec bir ay qalmış

155 Tam ortaqlığın fəaliyyəti nəticəsində əldə olunmuş əmlak mülkiyyət hüququ əsasında kimə məxsusdur

- əgər nizamnamədə və iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, səhmdarlara
- əgər nizamnamədə və iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçılarına onların şərikli kapitaldakı payına mütənasib surətdə
- əgər nizamnamədə və iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçılarının sayına uyğun olaraq bölüşdürülür
- iştirakçıların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında bərabər paylarla bölüşdürülür
- əgər nizamnamədə və iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, maya qoyulanlara

156 Hüquqi şəxs ləğv edilərkən birinci növbədə hansı kreditorların tələbləri ödənilir

- ləğv edilən hüquqi şəxsin əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri
- dövlət büdcəsinə və büdcədən kənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə dövlətin tələbləri
- işdən çıxarma müavinətləri və əmək haqqı üzrə işçilərin tələbləri
- həyat və sağlamlığa zərər vurulması ilə əlaqədar fiziki şəxslərin tələbləri
- müəllif müqavilələri üzrə tələblər

157 Ləğv edilən hüquqi şəxsin kreditorlarının tələbləri ödənildikdən sonra hüquqi şəxsin qalan əmlakının taleyi necə olur ?

dövlət büdcəsinə keçirilir

sinqulyar hüquqi varislik qaydasında yeni yaranan hüquqi şəxsə keçir

- əgər hüquqi şəxsin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun təsisçilərinə verilir
- əgər hüquqi şəxsin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun imtiyazlı səhm sahiblərinin mülkiyyətinə verilir
- məhkəmənin qərarı ilə onun təsisçilərinə verilir

158 Hüquqi şəxs kimin qərarı ilə ləğv edilir?

onun təsisçilərinin ümumi yığıncağının qərarı ilə

yalnız müvafiq dövlət və yerli özünüidarə orqanının tələbi əsasında məhkəmənin qərarı ilə

yalnız onun təsisçilərinin və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə

- onun təsisçilərinin və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının və ya müvafiq dövlət və yerli özünüidarə orqanının tələbi əsasında məhkəmənin qərarı ilə
- hüquqi şəxsin ortaqlarının qərarı ilə

159 Hüquqi şəxsin yenidən təşkilinin hansı formaları hüquq və vəzifələrin bölünmə balansına uyğun olaraq keçməsinə nəzərdə tutur ?

qoşulma və bölünmə

- bölünmə və ayrılma

birləşmə və qoşulma
 bölünmə və birləşmə
 ayrılma və birləşmə

160 Hüquqi şəxsin yenidən təşkilinin hansı formaları hüquq və vəzifələrin təhvil aktına uyğun olaraq keçməsinə nəzərdə tutur ?

- qoşulma, bölünmə, çevrilmə
- qoşulma, ayrılma, çevrilmə
- bölünmə, ayrılma, çevrilmə
- birləşmə, bölünmə, çevrilmə
- birləşmə, qoşulma, çevrilmə

161 Hüquqi şəxs nə zaman yalnız müflis olma nəticəsində ləğv edilə bilər ?

- əgər hüquqi şəxsin əmlakı yalnız əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi üzrə yetərli deyildirsə
- yalnız qanunda nəzərdə tutulduğu halda
- əgər hüquqi şəxsin əmlakı yalnız büdcəyə məcburi ödənişlər və dövlət sığorta haqları üzrə borcları bağlamaq üçün yetərli deyildirsə
- əgər hüquqi şəxsin əmlakının dəyəri kreditörünün tələblərinin ödənilməsi üçün yetərli deyildirsə bu barədə məhkəmənin müvafiq qərarı olduğu halda

162 Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs nə zamandan yenidən təşkil edilmiş sayılır

- əvvəlki hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə verildikdə
- əvvəlki hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan
- məhkəmənin bu barədə müvafiq qərarı olduqda
- əvvəlki hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə verildikdə
- yeni yaranan hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan

163 Kommandit ortaqlıqda kimlər ortaqlığa qola bilər?

- Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
- həm sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həm də kommertiya təşkilatları
- yalnız kommertiya təşkilatları
- istənilən hüquqi şəxslər
- istənilən fiziki şəxslər

164 Ortaqlıqdan çıxmış iştirakçı ortaqlığın onun çıxdığı anadək əmələ gəlmiş öhdəlikləri üzrə hansı qaydada və müddət ərzində qalan iştirakçılarla bərabər məsuliyyət daşıyır?

- ortaqlığın, onun çıxdığı il üçün fəaliyyət barəsində hesabatın təsdiq edildiyi gündən bir il ərzində qalan iştirakçılarla bərabər məsuliyyət daşıyır
- bu məsələ ortaqlığın nizamnaməsində müəyyən edilən qaydada həll edilir
- çıxdığı il üçün ortaqlığın fəaliyyəti barəsində hesabatın təsdiq edildiyi gündən üç il ərzində qalan iştirakçılarla bərabər məsuliyyət daşıyır
- ortaqlıqdan çıxmış iştirakçı ortaqlığın onun çıxdığı anadək əmələ gəlmiş öhdəliklərinə görə məsuliyyət daşımır
- çıxdığı il üçün ortaqlığın fəaliyyəti barəsində hesabatın təsdiq edildiyi gündən iki il ərzində qalan iştirakçılarla bərabər məsuliyyət daşıyır

165 Tam ortaqlığın mənfəti və zərəri onun iştirakçıları arasında necə bölüşdürülür?

- iştirakçılar arasında bərabər bölüşdürülür
- nizamnamədə və ya iştirakçıların razılaşmasında ayrı qayda yoxdursa, onların şərikli kapitaldakı paylarına mütənasib surətdə
- heç bir istisna nəzərə alınmadan, şərikli kapitaldan raylarına mütənasib surətdə bölüşdürülür
- heç bir istisna nəzərə alınmadan, onun iştirakçıları arasında bərabər bölüşdürülür
- iştirakçıların diqqətəlayiq fəaliyyətlər nəzərə alınmaqla bölüşdürülür

166 Tam ortaqlığın hər bir iştirakçısı hansı hallarda ortaqlığın adından fəaliyyət göstərə bilər?

- tam ortaqlığın iştirakçısı hər bir əqdi müstəqil surətdə bağlaya bilər
- nizamnamədə bütün iştirakçıların işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı – ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə hər bir iştirakçı ortaqlıq adından fəaliyyət göstərə bilər
- tam ortaqlığın iştirakçısı ortaqlığın adından yalnız nizamnamə ilə ona bu cür səlahiyyət verdikdə fəaliyyət göstərə bilər
- tam ortaqlığın adından yalnız onun icra orqanları fəaliyyət göstərə bilər
- tam ortaqlığın iştirakçısı istisnasız olaraq bütün hallarda ortaqlıq adından fəaliyyət göstərə bilər

167 Tam ortaqlıqlarda kimlər ortaqlıq ola bilər?

- yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
- istənilən hüquqi şəxslər
- həm sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həm də kommertiya təşkilatları
- yalnız kommertiya təşkilatları
- istənilən fiziki şəxslər

168 Bir növdən olan hüquqi şəxs başqa növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi), yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri hansı qaydada və hansı hüquqi şəxsə (şəxslərə) keçir?

- təhvil aktına uyğun olaraq çevrilən hüquqi şəxsə keçir
- çevrilmə balansına və təhvil aktına uyğun olaraq çevrilən hüquqi şəxsə keçir
- çevrilmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir
- təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir
- çevrilmə balansına uyğun olaraq çevrilən hüquqi şəxsə keçir

169 Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri hansı qaydada və hansı hüquqi şəxsə (şəxslərə) keçir?

- təhvil aktına uyğun olaraq bölünən hüquqi şəxslərə keçir
- bölünmə balansına və təhvil aktına uyğun olaraq bölünən hüquqi şəxsə keçir
- bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir
- təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir
- bölünmə balansına uyğun olaraq bölünən hüquqi şəxslərə keçir

170 Hüquqi şəxslər birləşdikdə, onlardan hər birinin hüquq və vəzifələri hansı qaydada və hansı hüquqi şəxsə (şəxslərə) keçir?

- birləşmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir
- təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir
- təhvil aktına və birləşmə balansına uyğun olaraq hər iki birləşən hüquqi şəxsə keçir
- birləşmə balansına uyğun olaraq hər iki birləşən hüquqi şəxsə keçir
- təhvil aktına uyğun olaraq hər iki birləşən hüquqi şəxsə keçir

171 Hüquqi şəxsin nizamnaməsində olan dəyişikliklər hansı andan üçüncü şəxslər üçün hüquqa minir?

- təsisçilər dəyişiklik etdiyi andan
- dəyişikliklər dövlət qeydiyyatına alındığı andan
- dəyişikliklər barədə üçüncü şəxslərə məlumat verildiyi andan
- dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün təqdim edildiyi andan
- təsisçilərin tərkibi dəyişdiyi andan

172 Kommandit ortaqlığının azı neçə nəfər iştirakçısı qaldıqda ortaqlıq saxlanıla bilər ?

- Azı beş nəfər ortaqlıq və bir maya qoyanı qaldıqda
- azı bir tam ortaqlıq və bir maya qoyanı qaldıqda ortaqlıq saxlanılır
- azı üç nəfər iştirakçısı qaldıqda
- nizamnamədə nəzərdə tutulan sayda iştirakçısı qaldıqda

kommanditçilər ortaqlıqdan çıxmamalıdır

173 Tam ortaqlığın iştirakçısı kimlər ola bilər ?

- fərdi sahibkarlar və kommersiya təşkilatları yalnız hüquqi şəxslər
yalnız tam fəaliyyət qabiliyyətli və fərdi sahibkar kimi qeydiyyatdan keçmiş şəxslər
yalnız kommersiya təşkilatları
istənilən fəaliyyət qabiliyyətli şəxslər

174 Hüquqi şəxsin fəaliyyəti məqsədindən asılı olaraq hansı növləri var ?

- təsərrüfat cəmiyyətləri və təsərrüfat ortaqlıqları
kommersiya hüquqi şəxsləri və qeyri-kommersiya hüquqi şəxsləri
səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər
məhdud məsuliyyətli cəmiyyətlər və təsərrüfat ortaqlığı
müəssisələr, idarələr və təşkilatlar

175 Hüquqi şəxs üçün aşağıdakı hüquqlardan biri tanınmır

- mülkiyyət hüququ
delikt hüququ
müflis olmaq hüququ
tələb etmək hüququ
vəsiyyət etmək hüququ

176 Hüquqi şəxs üçün aşağıdakı hüquqlardan biri tanınmır

- mülkiyyət hüququ
vəsiyyət etmək hüququ
delikt hüququ
müflis olmaq hüququ
tələb etmək hüququ

177 Kimlər kooperativ üzvü ola bilər?

- nizamnəməni qəbul edən, üzvlük haqqı və əmlak pay haqqı ödəyən 18 yaşına çatmış fiziki şəxslər
nizamnəməni qəbul edən, üzvlük haqqı və əmlak pay haqqı ödəyən 21 yaşına çatmış fiziki şəxslər
nizamnəməni qəbul edən, üzvlük haqqı və əmlak pay haqqı ödəyən 14 yaşına çatmış fiziki şəxslər
nizamnəməni qəbul edən, üzvlük haqqı və əmlak pay haqqı ödəyən 15 yaşına çatmış fiziki şəxslər və kommersiya hüquqi şəxsləri

178 Hansı halda səhmdar cəmiyyətində direktorlar şurası (müşahidə şurası) yaradılır?

- səhmdarlarının sayı 5000-dən çox olan cəmiyyətdə
səhmdarlarının sayı 50-dən çox olan cəmiyyətdə
qanunverici belə tələb müəyyən etməyib
qanunverici yalnız məhdud məsuliyyətli cəmiyyətlərə münasibətdə belə tələb müəyyən edib
səhmdarlarının sayı 100-dən çox olan cəmiyyətdə

179 Ləğvetmə komissiyası hüquqi şəxsin ləğv edilməsi və kreditörlərinin tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumatı hansı müddətdə dərc etdirməlidir?

- bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz
bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən iki gündən az ola bilməz
bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən altı aydan az ola bilməz
bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən bir aydan az ola bilməz
qanunvericilikdə bu barədə göstəriş olmadığı üçün, ləğvetmə komissiyası həmin müddəti özü müəyyən edir

180 Hüquqi şəxslər birləşdikdə, onlardan hər birinin hüquq və vəzifələri hansı qaydada və hansı hüquqi şəxsə keçir?

- təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir
birləşmə balansına uyğun olaraq hər iki birləşən hüquqi şəxsə keçir
heç bir halda keçmir
təhvil aktına uyğun olaraq hər iki birləşən hüquqi şəxsə keçir
birləşmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir

181 Səhmdar cəmiyyətinin nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı ilə bağlı qanunvericilik məhdudiyət müəyyən edibmi?

- nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı 5 faizdən çox olmamalıdır;
nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı 25 faizdən çox olmamalıdır;
nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı 20 faizdən çox olmamalıdır;
nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı 15 faizdən çox olmamalıdır;
nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərinin payı 10 faizdən çox olmamalıdır;

182 İmtiyazlı səhm sahiblərinin səhmdar cəmiyyətinin işlərinin idarə olunmasında iştirak etmək hüququ varmı?

- imtiyazlı səhmlərin sahibləri cəmiyyətin işlərinin idarə olunmasında digər səhmdarlarla eyni hüquqlara malikdirlər və bu hüququn məhdudlaşdırılmasına yönələn nizamnamə müddəası etibarsızdır;
nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, yoxdur;
imtiyazlı səhmlərin sahiblərinin cəmiyyətin işlərinin idarə olunmasında iştirak etməsi onun həm hüququ, həm də vəzifəsidir.
imtiyazlı səhm sahiblərinin cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ yoxdur;
imtiyazlı səhm sahibləri cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ vardır;

183 Səhmdar cəmiyyətinin xalis mənfəəti nədən ibarətdir?

- məcburi ödənişlər ödənildikdən sonra qalan məbləğdən;
vergilər ödənildikdən sonra qalan məbləğdən;
vergilər və başqa məcburi ödənişlər ödənildikdən sonra qalan məbləğdən;
dividentlər ödənildikdən sonra qalan məbləğdən.
vergilər və dividentlər ödənildikdən sonra qalan məbləğdən;

184 QSC-nin səhmləri səhmdar olan fiziki şəxslərin və ya hüquqi şəxsin hüquq varislərinə hansı hallarda keçir?

- səhmlər keçə bilməz, onlara səhmlərin dəyəri ödənilir.
qeyd-şərtsiz keçir;
cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmadıqda;
səhmlər keçə bilməz;
başqa səhmdarların razılığı ilə keçir;

185 Başqa təsərrüfat cəmiyyətləri və təsərrüfat ortaqlıqları səhmdar cəmiyyətin iştirakçısı ola bilirlərmi?

- bir hal istisna olmaqla, ola bilirlər. SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət başqa təsərrüfat cəmiyyəti ola bilməz;
SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət təsərrüfat ortaqlığı ola bilməz;
SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət başqa təsərrüfat cəmiyyəti ola bilməz;
istisnasız olaraq bütün təsərrüfat ortaqlıqları və başqa təsərrüfat cəmiyyətləri SC-nin təsisçiləri ola bilirlər;
Nizamnamədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlıqları və başqa təsərrüfat cəmiyyətləri SC-nin təsisçiləri ola bilirlər.

186 MMC-nin iştirakçısı cəmiyyətin fəaliyyətində iştirak etməyə borcludurmu?

- MMC-nin nizamnaməsində nəzərdə tutulduqda, borcludur.
bu, onun vəzifəsi yox, hüququdur;

bu, onun nizamnamə kapitalındakı payından asılı oalraq müəyyən edilir;
borcludur;
MMC-nin nizamnaməsində ayrı qayda yoxdursa, borclu deyil;

187 MMC-nin nizamnamə kapitalındakı paylar cəmiyyətin iştirakçısı olan fiziki şəxslərin və rəsələrinə və hüquqi şəxslərin hüquq varislərinə hansı qaydada keçir?

cəmiyyətin nizamnaməsində payların onlara yalnız cəmiyyətin qalan iştirakçılarının razılığı ilə keçməsi nəzərdə tutulduqda.

iştirakçılarının razılığının alınması tələb olunmur;
paylar keçə bilməz, onlara payın dəyəri ödənilir;
paylar keçə bilməz;

- cəmiyyətin nizamnaməsində payların onlara yalnız cəmiyyətin qalan iştirakçılarının razılığı ilə keçməsi nəzərdə tutulmadıqda;

188 Bir iştirakçıdan ibarət MMC təsərrüfat cəmiyyəti ola bilərmi?

Nizamnamədə nəzərdə tutulan hallarda təsərrüfat cəmiyyəti istənilən sayda MMC-nin iştirakçısı ola bilər.
təsərrüfat cəmiyyəti yalnız iki MMC-nin iştirakçısı ola bilər;
təsərrüfat cəmiyyəti yalnız bir MMC-nin iştirakçısı ola bilər;

- bir iştirakçıdan ibarət təsərrüfat cəmiyyətinin iştirakçısı ola bilməz;
bir təsərrüfat cəmiyyəti istənilən sayda MMC-nin təsisçisi ola bilər;

189 Hansı halda tam ortaqlıqda direktorlar şurası (müşahidə şurası) yaradılır?

- qanunverici belə bir tələb müəyyən etməyib.
iştirakçılarının sayı 40-dan çox olan tam ortaqlıqda;
iştirakçılarının sayı 30-dan çox olan tam ortaqlıqda;
iştirakçılarının sayı 25-dən çox olan tam ortaqlıqda;
iştirakçılarının sayı 50-dən çox olan tam ortaqlıqda;

190 İştirakçı tam ortaqlıqdan çıxmasını hansı müddətdə bildirməlidir?

- faktik çıxmasına ən gec altı ay qalmış.
faktik çıxmasına ən gec üç ay qalmış;
faktik çıxmasına ən gec iki ay qalmış;
faktik çıxmasına gec bir il qalmış;
faktik çıxmasına ən gec iki il qalmış;

191 Tam ortaqlığın iştirakçısı başqa iştirakçılarının qərarı ilə ortaqlıqdan çıxarıla bilərmi?

iştirakçı yalnız onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər.

- ortaqlığın iştirakçılarının yekdil qərarı ilə - iştirakçı öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda o məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;
ortaqlığın iştirakçılarının yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar olduqda;
ortaqlığın iştirakçısı yalnız özü ortaqlığın iştirakçılığından çıxarıla bilər;
iştirakçı yalnız öz vəzifələrini kobud surətdə pozduqda ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;

192 Tam ortaqlığın təsisçisi olmayan iştirakçı ortaqlığa daxil olandan əvvəl əmələ gəlmiş öhdəliklər üzrə məsuliyyət daşıyırmı?

ortaqlıq iştirakçılarının razılaşması əsasında məsuliyyəti aradan qaldırıla bilər.
subsidiar məsuliyyət daşıyır;

- başqa iştirakçılarla bərabər məsuliyyət daşıyır;
yalnız ortaqlığa daxil olduqdan sonra əmələ gəlmiş öhdəliklər üzrə məsuliyyət daşıyır;
ortaqlıq iştirakçılarının razılaşması əsasında məhdud məsuliyyəti aradan qaldırıla bilər;

193 Ortaqlığın nizamnaməsində onun iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma nəzərdə tutula bilərmi?

- belə razılaşma əhəmiyyətsizdir.
mənfəətlə bağlı məsələdə belə razılaşmaya yol verilmir;
zərərdə iştirakdan kənar edilməsi barədə razılaşmanın qüvvəsi yoxdur, mənfəətlə bağlı məsələdə belə razılaşmaya yol verilir;
nizamnamədə nəzərdə tutulubsa, buna yol verilir;
zərərdə iştirakdan kənar edilməsi barədə razılaşmaya yol verilir;

194 Tam ortaqlığın xalis aktivlərinin dəyəri şərikli kapitalın miqdarından az olarsa bu, hansı hüquqi nəticələr doğurur?

- tam ortaqlığın xalis aktivlərinin dəyəri nizamnamə kapitalının dəyərindən az olduqda, ortaqlıq nizamnamə kapitalının məbləğinin azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur.
qanunvericilik bununla bağlı heç bir qayda müəyyən etməyib;
bu məsələ tam ortaqlığın nizamnaməsində nəzərdə tutulan qaydada həll edilir;
xalis aktivlərin dəyəri artıb nizamnamə kapitalının miqdarını örtənədək götürülən mənfəətin yalnız on faizi onun iştirakçıları arasında bölüşdürülür;
- xalis aktivlərin dəyəri artıb nizamnamə kapitalının miqdarını örtənədək tam ortaqlığın götürdüyü mənfəət onun iştirakçıları arasında bölüşdürülmür;

195 Tam ortaqlığın iştirakçısı şərikli kapitalla hansı müddətə qədər maya qoymalıdır?

- ortaqlığın nizamnaməsində göstərilən qaydada qoymalıdır.
mayanın 50 %-ni ortaqlıq qeydə alınana qədər, qalan hissəsini isə qeydə alınandan altı ay ərzində qoya bilər;
mayanın 50 %-ni ortaqlıq qeydə alınana qədər, qalan hissəsini isə qeydə alınandan üç ay ərzində qoya bilər;
- ortaqlıq qeydə alınana qədər qoymalıdır;
mayanın 50 %-ni ortaqlıq qeydə alınana qədər, qalan hissəsini isə qeydə alınandan bir il ərzində qoya bilər;

196 Tam ortaqlığın iştirakçısı ortaqlığın fəaliyyətində iştirak etməyə borcludurmu?

- bu, onun vəzifəsi yox, hüququdur.
nizamnamədə nəzərdə tutulan norma dispozitivdir;
- nizamnamə şərtlərinə uyğun olaraq borcludur;
nizamnamədə belə vəzifə nəzərdə tutulmamışdır;
ortaqlığın nizamnaməsində ayrı qayda yoxdursa, borclu deyil;

197 Tam ortaqlıq iştirakçısının neçə səsi ola bilər?

- ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçının üç səsi vardır.
iştirakçıların səslərinin miqdarı onların nizamnamə kapitalındakı payları ilə müəyyən olunur;
ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçıların iki səsi vardır;
hər iştirakçının bir səsi var;
- nizamnamədə səslərin sayını müəyyənləşdirməyin başqa qaydası yoxdursa, tam ortaqlığın hər iştirakçısının bir səsi var;

198 Tam ortaqlığın fəaliyyəti hansı qaydada idarə olunur?

- ixtisaslı səs çoxluğu ilə;
bütün iştirakçıların ümumi razılığı ilə;
- nizamnamədə qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar istisna olmaqla bütün iştirakçıların ümumi razılığı ilə.
ortaqlığın idarəetmə orqanının qərarı ilə;
iştirakçıların səs çoxluğu ilə;

199 Şəxs neçə ortaqlıqda tam ortaqlıq ola bilər?

- yalnız bir tam ortaqlıqda;
ortaqlıq iştirakçıların razılığı ilə şəxs istənilən ortaqlığın iştirakçısı ola bilər;

şəxs üçdən çox ortaqlıqda ortaqla ola bilməz;
şəxs ikidən çox ortaqlıqda ortaqla ola bilməz;
qanun vericilik bununla bağlı heç bir məhdudiyət müəyyən etməyib.

200 Təsərrüfat ortaqlıqları cəmiyyətlərə və əksinə cəmiyyətlər ortaqlıqlara çevrilə biləmi?

- təsərrüfat ortaqlıqları təsərrüfat cəmiyyətlərinə, təsərrüfat cəmiyyətləri təsərrüfat ortaqlığına çevrilə bilər.
təsərrüfat ortaqlıqları cəmiyyətlərə çevrilə bilməz;
cəmiyyətlər təsərrüfat ortaqlıqlarına çevrilə bilməz;
yalnız təsərrüfat ortaqlıqları təsərrüfat cəmiyyətlərinə çevrilə bilər;
yalnız təsərrüfat cəmiyyətləri təsərrüfat ortaqlığına çevrilə bilər;

201 Ləğvetmə komissiyası hüquqi şəxsin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumatı hansı müddətdə dərc etdirməlidir?

- bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz;
qanunvericilikdə bu barədə göstəriş olmadığı üçün, ləğvetmə komissiyası həmin müddəti özü müəyyən edir;
bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən altı aydan az ola bilməz.
bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən üç aydan az ola bilməz;
bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən bir aydan az ola bilməz;

202 Ləğvetmə komissiyası hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirməsi qaydası və müddəti haqqında məlumatı hansı mətbuat orqanında dərc etdirməlidir?

- xarici mətbuat orqanlarında;
- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbuat orqanlarında;
qanunvericilikdə bu barədə göstəriş olmadığı üçün, bu, ləğvetmə komissiyasının vəzifəsi yox, hüququdur;
rəsmi mətbuat orqanlarında;
istənilən mətbuat orqanlarında.

203 Ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyilsə, o, hansı qaydada ləğv edilə bilər?

- nizamnamə ilə vəkil edilmiş orqanın qərarı ilə;
təsisçilərin qərarı ilə;
məhkəmə qərarı ilə qeydiyyatın etibarsız sayılması yolu ilə;
lisenziyasız fəaliyyət göstərdiyinə görə münisiflər məhkəməsinin qərarı ilə
- müflisolma nəticəsində

204 Bölünmə balansını yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermirsə, yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün hansı hüquqi şəxs və hansı qaydada məsuliyyət daşıyır?

- yeni yaranmış hüquqi şəxsin yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar;
yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxslərin öhdəlikləri üçün onun kreditorları qarşısında məhkəmənin müəyyən etdiyi qaydada məsuliyyət daşıyırlar
yeni yaranmış hüquqi şəxslər yenidən təşkil olunmuş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında məsuliyyət daşıyırlar;
yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında subsidiar məsuliyyət daşıyırlar;
bölünmə balansını etibarsızdır;

205 Yenidən təşkil edilən hüquqi şəxsin kreditorlarının yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərlə bağlı hansı tələb hüququ yaranır?

yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərin vaxtından əvvəl icra olunmasını tələb etmək;
yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını tələb etmək;
yenidən təşkil edilən hüquqi şəxsdən zərərin əvəzinin ödənilməsini tələb etsin.

- yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin;
yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərin vaxtından əvvəl icra olunmasını və zərərin ödənilməsini tələb etsin;

206 Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri hansı qaydada və hansı hüquqi şəxsə (şəxslərə) keçir?

- məhkəmə qərarına uyğun olaraq onların hər birinə keçir;
bölmə balansına uyğun olaraq tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrılan hüquqi şəxsə keçir.
təhvil aktına uyğun olaraq tərkibindən bir və ya bir neçə hüquqi şəxsə ayrılan hüquqi şəxsə keçmir;
- bölmə balansına uyğun olaraq onların hər birinə keçir;
təhvil aktına uyğun olaraq onların hər birinə keçir;

207 Hüquqi şəxs başqa hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri hansı hüquqi şəxsə keçir?

- təhvil aktına uyğun olaraq qoşulan hüquqi şəxsə keçir;
məhkəmə qərarı əsasında əvvəlki hüquqi şəxsə keçir.
təhvil aktına uyğun olaraq əvvəlki və qoşulan hüquqi şəxsə keçir;
- təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir;
qoşulma balansına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir;

208 Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən, hansı andan o yenidən təşkil edilmiş sayılır?

- qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;
qoşulan hüquqi şəxsin başqa hüquqi şəxsə qoşulması barədə qərar qəbul etdiyi andan;
qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında məhkəmə qərarı qəbul edildiyi andan.
əvvəlki hüquqi şəxsin yenidən təşkil edilməsi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;
əvvəlki hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;

209 İdarə nədir?

- idarəçilik sahəsində fəaliyyət göstərən hüquqi şəxs;
- hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya başqa qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat.
sosial-mədəni və qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaradılan hüquqi şəxs;
qeyri-kommersiya xarakterli funksiyalarını həyata keçirilməsi üçün yaradılan təşkilat;
idarəetmə və sosial-mədəni sahədə fəaliyyət göstərən hüquqi şəxs;

210 Hansı bölmə hüquqi şəxsin filialı sayılır ?

- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən, hüquqi mənafeələrini təmsil edən və onun funksiyalarının yalnız bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölmə.
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən, hüquqi şəxsin mənafeələrini müdafiə edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;

211 Hansı bölmə hüquqi şəxsin nümayəndəliyi sayılır?

- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və onun funksiyalarının hamısını həyata keçirən ayrıca bölmə.
hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və hüquqi şəxsin yalnız mənafeələrini müdafiə edən ayrıca bölmə;

- hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsın mənafeələrini təmsil və müdafiə edən ayrıca bölmə;
hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsın yalnız mənafeələrini təmsil edən ayrıca bölmə;
hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən, hüquqi şəxsın mənafeələrini təmsil edən və hüquqi şəxsın funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə

212 Hüquqi şəxsın olduğu yer hara sayılır ?

- hüquqi şəxsın tərəfdaşlarının daha çox olduğu yer;
- daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer;
hüquqi şəxsın əmlakının əksəriyyətinin yerləşdiyi yer;
hüquqi şəxsın daşınmaz əmlakının yerləşdiyi yer;

213 Hüquqi şəxsın adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsə vurduğu zərəri ödəməlidirmi?

- hüquqi şəxs subsidiyar məsuliyyət daşıyır.
hər bir halda ödəməlidir;
heç bir halda ödəməli deyil;
- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa ödəməlidir;
təsisçilər birgə məsuliyyət daşıyırlar;

214 Hansı sənəd hüquqi şəxsın təsis sənədidir?

- hüquqi şəxsın təsisçiləri arasında bağlanmış müqavilə;
hüquqi şəxsın dövlət qeydiyyatına alınmağı üçün ödənilən dövlət rüsumu haqqında sənəd;
- hüquqi şəxsın təsisçilərinin təsdiq etdiyi nizamnamə.
hüquqi şəxsın təsisçilərinin yığıncağının protokolu;
lisenziya alınması barədə dövlət orqanının verdiyi sənəd;

215 Hüquqi şəxsın hüquq qabiliyyətinə nə vaxt xitam verilir?

- hüquqi şəxsın ləğvi başa çatdığı andan;
hüquqi şəxsın hüquqlarının məhdudlaşdırıldığı andan;
kreditorlara bildiriş göndərildiyi andan;
hüquqi şəxsın təsisçiləri ləğvetmə komissiyasını yaratdıqları andan;
hüquqi şəxsın ləğvetmə komissiyası yaratmaq barədə qərar qəbul etdiyi andan.

216 Hüquqi şəxsın təsisçiləri hüquqi şəxsın dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsın yaradılması ilə bağlı olan qhdəliklər üzrə məsuliyyət daşıyırlarmı?

- subsidiyar məsuliyyət daşıyırlar
hüquqi şəxsın dövlət qeydiyyatından keçirməyə vəkil edilmiş təsisçi məsuliyyət daşıyır;
məsuliyyət daşıyırlar;
hüquq varisliyi üzrə yaradılan hüquqi şəxs məsuliyyət daşıyır.
- birgə məsuliyyət daşıyırlar;

217 Hüquqi şəxsın hüquq qabiliyyəti hansı andan yaranır?

- dövlət qeydiyyatına alındığı andan;
sənədlərin qeydiyyat üçün dövlət orqanına verildiyi andan;
ilkin razılaşma əldə olunduğu andan;
xəsis olunduğu andan;
hüquqi şəxs fəaliyyətə başladığı andan.

218 Hüquqi şəxslərin əmələ gəlməsinin üsulları hansılardır?

- sərəncam
- sərəncam, icazə, təqdimedicı normativ üsul
təqdimedicı normativ üsul, sərəncam
icazə, təqdimedicı normativ üsul

icazə

219 Hüquqi şəxsin formalaşması üçün aşağıdakı əlamətlərdən hansının olması vacibdir?

- müstəqil əmlak məsuliyyəti
- bütün cavablar düzdür
- mülki dövrüdə öz adından çıxış etməsi
- təşkilati vahidlik
- ayrıca əmlaka malik olma

220 Hansı halda hüququ şəxsin düzgün anlayışı verilmişdir?

- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş mülkiyyətində ayrıca əmlakı olan ,öz öhdəlikçiliyi üçün bu əmlakla cavabdeh olan öz adından əmlak hüquqları əldə edən və həyata keçirən vəzifələr daşıyan məhkəmədə iddiaçı və ya cavabdeh olan qurumdur;
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş,xüsusi yaradılmış elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır,öz öhdəlikləri üçün bu əmlakla cəvabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə,vəzifələr daşıya,məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər.
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış elə qurumdur ki, mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə, vəzifələr daşıya,münsiflər məhkəməsində iddiaçı və ya cavabdeh ola bilər;
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək,vəzifələr daşımaq,məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş ,xüsusi yaradılmış elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər;

221 Mülki hüquqların həyata keçirilməsi müddətlərinə aiddir

- imperativ müddətlər, kəsici müddətlər, pretenziya müddətləri
- subyektiv hüquqların mövcud olma müddətləri, mülki vəzifələrin icrası müddətləri , pretenziya müddətləri
- subyektiv hüquqların mövcud olma müddətləri, kəsici müddətlər, iddia müddətləri
- subyektiv hüquqların mövcud olma müddətləri, pretenziya müddətləri
- subyektiv hüquqların mövcud olma müddətləri, dispozitiv müddətlər, mülki vəzifələrin icrası müddətləri

222 Uzufukt girov qoyula və vəsiyyət edilə bilərmı ?

- məhkəmənin qərarı ilə girov qoyula bilər
- girov qoyula bilər
- yalnız vəsiyyət edilə bilər
- həm girov qoyula, həm də vəsiyyət edilə bilər
- girov qoyula və vəsiyyət edilə bilməz

223 Özgə əşyasından aşağıda sadalanan hansı istifadə uzufukt sayılır ?

- özgə əşyasından müqavilə üzrə istifadə
- özgə əşyasından icarə qaydasında istifadə
- özgə əşyasından müvəqqəti və ya ömürlük istifadə və fayda götürmə
- özgə əşyasından yalnız istifadə
- özgə əşyasından yalnız fayda götürmə

224 Servitutu satmaq, girov qoymaq və ya icarəyə vermək olarmı?

- mülkiyyətçinin razılığı ilə olar
- olmaz
- məhkəmənin qərarı ilə olar
- qanunda nəzərdə tutulduqda olar
- servituta malik olan şəxs arzu etdikdə olar

225 Tikintiyə vərəsəlik hüququnun yaranma əsasını nə təşkil edir ?

- notariatda təsdiq edilmiş və dövlət reyestrdə qeydiyyatdan keçmiş yazılı müqavilə
- notariatda təsdiq edilmiş yazılı müqavilə qanunun qanun və müqavilə yazılı müqavilə

226 Qanunda və müqavilədə ayrı nəzərdə tutulmayıbsa müqavilə üzrə əldə edəndə daşınmaz əmlaka mülkiyyət hüququ nə vaxt yaranır?

- tərəflər müqavilənin şərtləri barədə razılığa gəldiyi andan daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir müqavilə bağlandığı andan müqavilə təsdiq edildiyi andan daşınmaz əmlak haqqında müqavilə qeydiyyatdan keçdiyi andan

227 Aşağıda sadalann hansı kağızlar qiymətli kağız hesab edilir?

- nikah haqqında kağız
- order
- etibamamə
- vəsiyyətnamə
- mülk sənədi

228 Reyestr yazıları hansı halarda ləğv edilir?

- qeydə alınmış hüquqi şəxs qeydə alındığı gündən 2 il ərzində fəaliyyət göstərməmişlər
- qeydə alınmış hüquqi şəxs qeydə alındığı gündən 1 il ərzində fəaliyyət göstərməmişsə reyestr yazıları heç vax ləğv edilə bilməz
- qeydə alınmış hüquqi şəxs üç il ərzində fəaliyyət göstərməmişsə
- qeydə alınmış hüquqi şəxs qeydə alındığı gündən beş il ərzində fəaliyyət göstərməmişsə

229 Vindikasiya iddiası ilə hansı hüquqlar müdafiə olunur?

- müqavilə ilə kirayə verilən əmlakın geri tələb olunması hüququ
- şəxsi qeyri-əmlak hüquqları
- mülkiyyətçinin iradəsindən asılı olmayaraq sahiblikdən çıxan əmlakın geri tələb edilməsi hüququ
- öhdəlik hüququ
- əsassız varlanmadan yaranan əmlakın geri tələb olunması hüququ

230 Əgər bir torpaq sahəsində bütün ağacın budaqları və kökləri qonşu torpaq mülkiyyətçisinə ziyan vurarsa qonşu mülkiyyətçi hansı hüquqlara malikdir?

- qonşudan həmin ağacın tam kəsilib məhv edilməsini tələb etmək hüququna
- budaqları və kökləri kəsmək hüququna
- polis orqanlarına müraciət etmək hüququna
- qonşu torpağın mülkiyyətçisini mülkiyyət hüququndan mərhum etmək hüququna
- qonşu torpaq satılarkən üstün alıcılıq hüququna

231 Hansı hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər?

- mülkiyyətçi öz əmlakından təyinatına uyğun, düzgün istifadə etmədikdə
- inzibati orqanları razılığı ilə
- qanunda müəyyənləşdirilən hallarda
- mülkiyyətçinin razılığı ilə
- qonşunun tələbi ilə

232 Girov saxlayan (ipoteka saxlayan) kimdir ?

borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə və ya qanunda göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir

- borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir
- kreditorun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir
- borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov saxlayanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir
- borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində qanunda göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir

233 Əşyanı girov qoyan (ipoteka qoyan)

mülkiyyətçi ilə yanaşı əşyaya müqavilə əsasında malik olan istənilən şəxs ola bilər

- yalnız onun mülkiyyətçisi ola bilər
- tam fəaliyyət qabiliyyətli şəxs ola bilər
- kənar idarəçi və ya mülkiyyətçi ola bilər
- əşyaya məhdud əşya hüququ əsasında malik olan şəxs ola bilər

234 Girov hüquq münasibətlərinin yaranma əsasları

girov hüquq münasibəti yalnız qanun əsasında yaranır

- girov hüquq münasibəti müqavilə və ya qanun əsasında yaranır
- girov hüquq münasibəti yalnız müqavilə əsasında yaranır
- girov hüquq münasibəti yalnız əmlakın girovsaxlayana verilməsi ilə yaranır
- girov hüquq münasibəti yalnız əmlakın girovqoyanda saxlanması şərti ilə yaranır

235 Mülkiyyət hüququnun əldə edilməsinin hansı üsulları vardır?

müqavilə üzrə mülkiyyət hüququnun əldə edilməsi

törəmə üsul

ilkin üsul

məhkəmə qaydasına əldə edilməsi

- ilkin və törəmə üsul

236 AR-nın Konstitusiyasına əsasən hansı mülkiyyət formaları müəyyənləşdirilmişdir?

- dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət
- xüsusi mülkiyyət
- bələdiyyə mülkiyyəti
- dövlət mülkiyyəti
- şəxsi mülkiyyət

237 Şəxs dövlət reestrində qeydə alınmamış daşınmaz əmlaka hansı halda mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər?

50 il fasiləsiz və etirazsız sahiblik etmişsə

- 30 il fasiləsiz və etirazsız sahiblik etmişsə
- 20 il fasiləsiz və etirazsız sahiblik etmişsə
- 10 il fasiləsiz və etirazsız sahiblik etmişsə
- 40 il fasiləsiz və etirazsız sahiblik etmişsə

238 Daşınmaz əmlaka mülkiyyət hüququ hansı andan əmələ gəlir?

əşyanın ləvazimatı və sənədləri verildiyi andan

əmlak verildiyi andan

müqavilə notariatda təsdiq edildiyi andan

müqavilə bağlandığı andan

- dövlət reestrində qeydə alındığı andan

239 Sahib qadağan olunmuş özbaşınalıq zamanı güc işlədə bilərmimi?

son zərurət halını aşmamaqla bilər

- şəraiti nəzərə almamaqla əsassız güc hərəkətlərindən çəkinməklə, bilər heç bir halda bilməz istənilən halda bilər zəruri müdafiə həddini aşsa da, bilər

240 Vicdanlı sahib əmlakı geri qaytarılarkən əmlakın nəyini özündə saxlaya bilər?

vicdanlı sahib əmlakı geri qaytarılarkən heç nəyi özündə saxlaya bilməz

- əmlaka zərər yetirmədən ondan ayrılı bilən yaxşılaşdırmaları əmlakın ayrılı bilən öz yaxşılaşdırmalarını əşyanın ləvazimatını özünün həyata keçirdiyi konstruksiyaları

241 Mülkiyyətçi vicdansız sahibdən əmlakını tələb edərkən, həmin şəxsdən nəyi və hansı dövrlər üçün tələb edə bilər?

onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər

əmlakın onda olduğu son 3 ay ərzində onun həm götürdüyü , həm də götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini əmlakın onda olduğu son 6 ay ərzində yalnız onun götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini

- əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin, qaytarılmasını və ya əvəzinin ödənilməsini, əmlakın onda olması ilə bağlı zərərin ödənilməsini əmlakın onda olduğu son 1 il ərzində yalnız onun götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini

242 Azərbaycan Respublikasının mülkiyyətinə nə daxildir?

Azərbaycan Respublikası əmlak mülkiyyətçisi ola bilməz

Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan və mülkiyyətçisi məlum olmayan əmlak

- Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak Xəzər dənizinin Azərbaycan sektorunda olan təbii sərvətləri qanunda nəzərdə tutulan mülkiyyətçisi Azərbaycan Respublikası olan konkret əmlak

243 Qanunla hansı növ mülkiyyətə üstün hüquq verilir?

- heç bir mülkiyyət növünə üstün hüquq verilmir xüsusi mülkiyyətə bələdiyyə mülkiyyətinə dövlət mülkiyyətinə ictimai qurumların mülkiyyətinə

244 Mülkiyyətçinin üzərinə əşyaya qulluq və ya onu saxlamaq vəzifəsi qoyula bilərmi?

əşyaya qulluq olunmaması ictimai mənafeələrə qəsd edərsə, belə vəzifə qoyula bilər

- əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafeələrə qəsd edərsə, belə vəzifə qoyula bilməz heç bir halda qoyula bilməz istənilən halda qoyula bilər əşya mədəni sərvət sayılırsa belə vəzifə qoyula bilər

245 Aşkar edilən dəfinə, tarix və mədəniyyət abidəsidirsə, dəfinənin gizlədildiyi torpaq sahələrinin mülkiyyətçisinə hansı miqdarda bəxşiş verilir?

verilmir

- dəfinənin dəyərini 80 faizi miqdarında
- dəfinənin dəyərini 50 faizi miqdarında
- dəfinənin dəyərini 25 faizi miqdarında
- dəfinənin dəyərini 100 faizi miqdarında

246 Əşyaya sahiblik nədir?

- əşyadan müvəqqəti istifadə etmək
- əşyanı saxlayan
- əşyadan daimi istifadə etmək
- əşyaya faktiki sahibliyə nail olmaq
- əşyanın mülkiyyətçisi olmaq

247 Mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə hansı hallarda mənsub ola bilər?

- mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə mənsub ola bilər yalnız müqavilədə nəzərdə tutulan əsasla
- Mülki Məcəllədə nəzərdə tutulan əsasla
- Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka uzun müddətli və fasiləsiz olaraq vicdanlı surətdə sahiblik əsasında

248 Vicdansız sahib mülkiyyətçidən nəyi və hansı dövr üçün tələb edə bilər?

- vicdansız sahib mülkiyyətçidən heç nə tələb edə bilməz
- əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərin əvəzini əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərin əvəzini əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan 15 gün sonradan əmlaka sərf etdiyi bütün xərclərin əvəzini əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərinin əlli faizinin əvəzini

249 Mülkiyyətçi vicdanlı sahibdən əmlakını geri tələb edərkən həmin şəxsdən nəyi və hansı dövrlər üçün tələb edə bilər?

- əmlakın onda olduğu son 3 ildə götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini
- onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsinə alındığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər
- əmlakın onda olduğu son 6 ayda yalnız onun götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini, əmlakın onda olması ilə bağlı zərərin ödənilməsini

250 Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırıla bilərmi?

- heç bir halda məhdudlaşdırıla bilməz
- yalnız qeyri –dövlət hüquqi şəxslərdə əmlakın miqdarı və dəyəri qanunvericiliklə məhdudlaşdırıla bilər
- Mülki Məcəllədə nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudlaşdırıla bilər
- yalnız daşınmaz əmlakın miqdarı və dəyəri qanunvericiliklə məhdudlaşdırıla bilər
- dövlət idarəetmə orqanları və bələdiyyə orqanlarının aktları ilə məhdudlaşdırıla bilər

251 Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski kimin üzərinə düşür?

- qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, həmin an əmlakın istifadəçisinin
- istisnasız olaraq yalnız mülkiyyətçinin
- həmin an əmlakın istifadəçisinin
- həmin an mülkiyyətçinin
- qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa mülkiyyətçinin

252 Daşınmaz əmlaka hansı hüquqlar dövlət qeydiyyatına alınmalıdır?

- girov hüququ
- istifadə hüququ

- mülkiyyət hüququ, digər hüquqlar, hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı icarə hüququ

253 Girovla təmin edilmiş öhdəlik icra edilmədikdə girov qoyulmuş əşyanın realizəsi hansı qaydada həyata keçirilir?

- əşyanı girov qoyan özü satır
- əşyanı istədiyi şəxsə satın və satış pulunu mənimsəyir
- əşyanı girov saxlayan özünün mülkiyyətinə keçirir
- əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracda satılır
- əşya banklara təhvil verilir və əvəzində girov saxlayan pul alır

254 Aşağıdakı hansı hüquqlar məhdud əşya istifadə hüququna aiddir?

- servitut hüququ
- əmlak kirayə müqaviləsi üzrə özgə əşyasından istifadə hüququ
- öhdəliyin icrasına təmin edən ipoteka hüququ
- icarəyə verilən əşyadan icraçının istifadə hüququ
- saxlama hüququ

255 Hansı əmlak ər – arvadın birgə əmlakı hesab edilir?

- ər – arvadın nikah dövründə qazandıqları əmlak
- ər – arvadın nikah dövründə nikah kontraktında ayrı qayda nəzərdə tutulmayıbsa qazandıqları əmlak
- ər-arvadın nikaha qədər hər birinin ayrılıqda qazandıqları əmlak
- ər – arvada nikah dövründə hədiyyə kimi verilən əmlak
- ər – arvadın birgə yaşayış dövründə qazandıqları əmlak

256 Ümumi paylı mülkiyyətdə olan pay açıq hərrac halı istisna olmaqla başqa şəxslərə satılarkən kimələrin satın almaqda üstünlük hüquqi vardır?

- öz payını satan mülkiyyətçinin ailə üzvlərinin
- ümumi mülkiyyətin digər iştirakçılarının
- vərəsələrin
- öz payını satan mülkiyyətçinin yaxın qohumlarının
- səlahiyyətli dövlət orqanının

257 Ümumi paylı mülkiyyətdə olan əmlak üzərində sahiblik və ondan istifadə səlahiyyəti necə həyata keçirilir?

- icra hakimiyyəti orqanının qərarı ilə
- hər bir payçının öz mülahizəsinə əsasən
- səlahiyyətli dövlət orqanının müəyyən etdiyi qaydada
- digər payçılara bildirməklə təkbahına payçı tərəfindən
- bütün payçıların razılığı əsasında

258 Aşağıda göstərilən hansı halda mülkiyyətçidən əmlakın alınması müsadirə hesab edilir?

- vətəndaşa məxsum əmlakın əvəzi ödənilməklə məcburi alınması
- şəxsin mülkiyyətində qanunla qadağan olunan himin əmlakın satılması
- törədilmiş cinayətə görə mülkiyyətçinin əmlakının məhkəmə qərarı ilə əvəzsiz alınması
- təbii fəlakətlərin baş verməsi ilə əlaqədar səlahiyyətli orqan tərəfinən dəyəri ödənilməklə mülkiyyətçidən məcburi alınması
- öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar ödəmə yönəldilmiş əmlakın məhkəmə qərarı ilə alınması

259 Əşyanı tapan şəxs əşyanı öz mülkiyyətinə keçirməkdən imtina edərsə tapıntının taleyi hansı formada həll edilir?

- səlahiyyətli orqana əvəzsiz verilir

- səlahiyyətli orqan tərəfindən auksionda satılır
dövlətə verilir
xeyriyyə fondlarına verilir
səlahiyyətli orqan tərəfindən konkret şəxsə satılır

260 Dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlak üzərində neçə il müddətində sahiblik edildikdə həmin əmlak üzərində mülkiyyət hüququ yaranır?

- otuz il müddətində
beş il müddətində
on il müddətində
iyirmi il müddətində
on beş il müddətində

261 Xüsusi mülkiyyət hüququnun subyekti kim ola bilər?

- hüquqi şəxələrin idarələri və filialları
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
- fiziki və hüquqi şəxslər
bələdiyyə qurumları
dövlət qurumları

262 Aşağıdakı sadalanan hansı fiziki şəxslər mülkiyyət hüququnun subyekti ola bilməz?

- nisbi fəaliyyət qabiliyyətli fiziki şəxslər
- hüquq qabiliyyəti olmayan şəxslər
mülki fəaliyyət qabiliyyəti olan şəxslər
məhdud fəaliyyət qabiliyyəti olan şəxslər
cinayət əməlinə görə məhkum edilmiş şəxslər

263 Qanunvericilikdə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski kimin üzərinə düşür?

- əmlaka mülkiyyət hüququ olan şəxsin
əmlaka qanunsuz sahiblik edən şəxsin
əmlakdan istifadə edən şəxsin
əmlaka qanuni sahiblik edən
əmlaka faktiki sahiblik edən şəxsin

264 Təyinatına görə sadalanan aşağıdakı əşyalardan hansı istehlak olunan əşya sayılır?

- yerin təkisi
- qəndə, çay, un, benzin
masa, kətil, televizor
bina, qurğu və nəqliyyat vasitələri
qiymətli kağızlar

265 Hansı əşyalar əvəz edilməz (fərdən müəyyən edilən) əşya hesab edilir?

- 100 kiloqram şəkər tozu
- dövlət qeydiyyatında olan maşın və digər nəqliyyat vasitələri
pullar
100 kub metr taxta
10 litr benzin

266 Aşağıda sadalanan hansı əşyalar daşınmaz əşyalardır?

- hava gəmiləri
- torpaq və onunla möhkəm bağlı olan digər əşyalar

qiymətli kağızlar
yeri dəyişdirərkən təyinatını dəyişməyən əşyalar
nəqliyyat vasitələri

267 Bitkilər, heyvanlar və quşlar əşya hesab edilmirmi?

- bəzən hesab edilir
- hesab edilmir
- hesab edilir
- qismən hesab edilir
- əşyanın xüsusi növü hesab edilir

268 Ümumi paylı mülkiyyətdə olan əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb

- olunur, yalnız kreditorun tələbi ilə paya tutma yönəldildikdə
- olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar
- olunmur, belə ki, hər bir mülkiyyətçi öz payı üzərində müstəqil sərəncam verə bilər
- olunur, əgər qanunda ayrı qayda nəzərdə tutulmayıbsa
- olunur, yalnız paylı mülkiyyətdə olan əmlaka tutma yönəldildikdə

269 Birgə mülkiyyətdə olan əşyaya dair sərəncam

- yalnız qanunda nəzərdə tutulduğu halda mülkiyyətçilərdən biri tərəfindən verilə bilər
- bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqd mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir
- yalnız bütün mülkiyyətçilərin iştirakı ilə həyata keçirilir
- əqdini mülkiyyətçilərdən biri bağlayarsa bu razılıq etibarsızdır
- birgə mülkiyyətin digər mülkiyyətçiləri razı olmadıqda belə mülkiyyətçilərdən biri tərəfindən verilə bilər

270 Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarına aşağıda sadalananlardan hansıları aid etmək olar

- əldə etmə müddəti, dəyişdirmə, tapıntı, dəfinə, emal, nəzarətsiz heyvanlar
- alqı-satqı, vərəsəlik, bağışlama, tapıntı, emal
- əldə etmə müddəti, vərəsəlik, tapıntı, dəfinə, emal, nəzarətsiz heyvanlar
- əldə etmə müddəti, tapıntı, dəfinə, emal, nəzarətsiz heyvanlar, sahibsiz daşınar əşyaya mülkiyyətin əldə edilməsi
- əldə etmə müddəti, bağışlama, tapıntı, dəfinə, emal, nəzarətsiz heyvanlar

271 Mülkiyyət hüququnun əldə olunmasının törəmə üsulu dedikdə nə başa düşülür?

- bu cür mülkiyyət hüququ yalnız əşyaya sahibliklə əlaqədar yaranır
- bu zaman yeni mülkiyyətçinin hüquqlarının həcmi əvvəlki mülkiyyətçinin hüquqlarının həcmindən asılıdır
- yeni mülkiyyətçinin hüquqları əvvəlki mülkiyyətçinin hüquqlarından asılı deyildir
- əşyaya mülkiyyət hüququ törəmə olaraq yaranır
- bu cür mülkiyyət hüququ yalnız əşyadan istifadə ilə əlaqədar yaranır

272 Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin satınalma qiymətini kim müəyyən edir?

- Azərbaycan Respublikası Nazirlər Kabineti
- mülkiyyətçi özü
- Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi
- İqtisadi İnkişaf nazirliyi
- AR Dövlət Statistika komitəsi

273 Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qırarı kim qəbul edir?

- Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi
- Azərbaycan Respublikası Nazirlər Kabineti
- Mərkəzi icra hakimiyyəti orqanı

274 Vicdanlı sahib əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən...

yalnız məhkəmə qaydasında tələb edə bilər

- tələb edə bilər
əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra sərf etdiyi məsrəfləri tələb edə bilər
yalnız mülkiyyətçi etiraz etmədikdə tələb edə bilər
tələb edə bilməz

275 Daşınar əşya nə zaman sahibsiz sayılır?

əgər daşınar əşyanın mülkiyyətçisi məlum deyildirsə və ya keçmiş mülkiyyətçi mülkiyyətdən imtina edərək əşyaya shibliyə xitam verirsə

- əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə
əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçi mülkiyyətdən imtina edərək əşyaya shibliyə xitam verirsə
əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya keçmiş mülkiyyətçi mülkiyyətdən imtina edərək əşyaya shibliyə xitam verirsə
əgər əşya itirilmişdirsə

276 Vicdansız sahib kimdir?

əmlaka sahibliyinin qanunsuz olduğunu bilməyən və bilməli olmayan şəxs

- əmlaka sahibliyinin qanunsuz olduğunu bilən və ya bilməli olan şəxs
əmlaka sahibliyinin qanunsuz olduğunu şəraitə görə bilməli olmayan şəxs
əmlaka sahibliyinin qanunsuz olduğunu bilməli olduğu halda öyrənməyən şəxs
əmlakı gizli şəkildə saxlayan şəxs

277 Vindikasiya iddiası dedikdə nə başa düşülür?

mülkiyyətçinin sahiblikdən məhrum etməklə əlaqədar olmayan hüquqlarını pozan hərəkətlərin aradan qaldırılması və qarşısının alınması ilə əlaqədar tələbləri

- əmlaka sahibliyi itirmiş mülkiyyətçinin əmlaka sahiblik edən qeyri-mülkiyyətçidən əmlakı geri tələb etməyə yönəlmiş tələbi
mülkiyyətçinin qadağan edilmiş özbaşnalıqdan müdafiə üçün güc işlətmək tələbi
mülkiyyətçinin əmlakdan istifadə hüququnun bərpasına yönəlmiş tələbi
mülkiyyətçinin əmlaka sərəncam hüququnun bərpasına yönələn tələbi

278 Mülki hüquqda əmlak dedikdə nə başa düşülür?

- istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusu
dövlət reyestrində qeydiyyatda alınmış əşyalar
hüquqi rejimi xüsusi qanunvericiliklə müəyyən olunan əşyaların toplusu
daşınar və daşınmaz əşyaların toplusu
sahibinə maddi fayda və başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblərin toplusu

279 Qəyyum və himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilərlərmi

heç bir halda azad edilə bilməz

qəyyumluq orqanının qərarı ilə azad edilə bilərlər

məhkəmə qərar verdikdə azad edilə bilərlər

qanunda gözlənilən üzrlü səbəblər olduqda (xəstəlik və s.) azad edilə bilər

- bütün hallarda azad edilə bilərlər

280 Qəyyumluqda olanların adından zəruri əqdləri kim bağlayır

yalnız daşınmaz əmlakla bağlı əqdləri qəyyumlar, bütün başqa əqdləri isə özləri

- bütün hallarda qəyyumlar

qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə özləri
bütün hallarda qəyyumun razılığı ilə özləri
bütün hallarda onların razılığı ilə qəyyumlar

281 Himayəçilikdə olanların adından zəruri əqdləri kim bağlayır?

- bütün hallarda himayəçilərin razılığı ilə özləri
bütün hallarda himayəçilər
bütün hallarda onların razılığı ilə himayəçilər
bütün hallarda məhkəmə
bütün hallarda özləri

282 Daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə alınmanın əsassız olduğunu bilməyərək ona sahiblik etmişsə hansı müddətdən sonar və hansı halda bu əmlaka mülkiyyət hüququ əldə edə bilər?

- 30 il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edərsə
20 il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edərsə
10 il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edərsə
20 il fasiləsiz və etirazsız sahiblik etmişsə
5 il fasiləsiz və etirazsız sahiblik etmişsə

283 Şəxs dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka hansı halda mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər?

- 30 il fasiləsiz və etirazsız sahiblik etmişsə
20 il fasiləsiz və etirazsız sahiblik etmişsə
15 il fasiləsiz və etirazsız sahiblik etmişsə
5 il fasiləsiz və etirazsız sahiblik etmişsə
10 il fasiləsiz və etirazsız sahiblik etmişsə

284 Vicdanlı sahib dedikdə nə başa düşülür?

- mülkiyyətçisi məlum olsa da, əmlaka uzun müddət sahiblik etməklə onun qayğısına qalmaq, saxlama xərclərini çəkmək
əmlakı onu özgəninkiləşdirməyə hüquq olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edənə bunu bilməməsi və bilən bilməməsi
itirilmiş əşyanı tapan şəxs
mülkiyyətçisi məlum olsa da, əmlaka uzun müddət sahiblik etməklə onun saxlama xərclərini çəkmək
mülkiyyətçisi olmayan əmlaka uzun müddət aşkar şəkildə sahiblik etmək

285 Qanunla hansı növ mülkiyyətə üstün hüquq verilir?

- bələdiyyə mülkiyyətinə
dövlət mülkiyyətinə
heç bir mülkiyyət növünə üstün hüquq verilmir
xüsusi mülkiyyətə
kollektiv mülkiyyətə

286 Əvəzedilməz əşyalar hansılardır?

- başqa əşyalardan ümumi əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar
başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar
başqa əşyalardan ümumi əlamətlərə görə ayrılmış müəyyən əşyalar
başqa əşyalardan cins əlamətlərinə görə ayrılmış bəzi əşyalar
başqa əşyalardan gözlə görünən bilən əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar

287 Bunlardan hansı əşya hesab olunmur?

daşınmaz əmlak

- pullar
- fiziki obyektlər
- Heyvanlar və bitkilər
- qiymətli kağızlar

288 İpoteka borcu:

- torpaq sahəsinin elə yüklüydür ki, xeyrinə yüklülük müəyyənləşdirilmiş şəxsin müəyyən etdiyi 3-cü şəxsə torpaq sahəsi üzrə müəyyən vaxtaşırı pul məbləği (ipoteka borcu) verilə bilər.
- istənilən daşınmaz əşyanın elə yüklüydür ki, xeyrinə yüklülük müəyyənləşdirilmiş şəxsin müəyyən etdiyi 3-cü şəxsə daşınmaz əmlaka görə müəyyən pul məbləği (ipoteka borcu) verilə bilər;
- torpaq sahəsinin elə yüklüydür ki, xeyrinə yüklülük müəyyənləşdirilmiş şəxsə torpaq sahəsi üzrə müəyyən pul məbləği (ipoteka borcu) verilə bilər;
- torpaq sahəsinin elə yüklüydür ki, xeyrinə yüklülük müəyyənləşdirilmiş şəxsin müəyyən etdiyi 3-cü şəxsə torpaq sahəsi üzrə müəyyən pul məbləği (ipoteka borcu) verilə bilər;
- istənilən daşınmaz əmlakın elə yüklüydür ki, xeyrinə yüklülük müəyyənləşdirilmiş şəxsə daşınmaz əmlaka görə müəyyən pul məbləği (ipoteka borcu) verilə bilər;

289 Bir neçə ipoteka saxlayan varsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlir ipoteka saxlayanlara hansı növbəlik qaydasında ödənilir?

- daha az məbləğdə haqqı çatanların növbəliyinə uyğun
- daha artıq məbləğdə haqqı çatanların növbəliyinə uyğun;
- ipoteka saxlayanların irəli sürdüyü tələblərin növbəliyinə uyğun;
- ipoteka verənin istəyinə uyğun;
- onların hüquqlarının qeydiyyat növbəliyinə uyğun;

290 Hansı halda hərrac yenidən keçirilir?

- birinci hərracda əşyanın ilkin satış qiymətinin 70 faizinə çatan təklif olmazsa.
- birinci hərracda əşyanın ilkin satış qiymətinin 40 faizinə çatan təklif olmazsa;
- birinci hərracda əşyanın ilkin satış qiymətinin 50 faizinə çatan təklif olmazsa;
- birinci hərracda əşyanın ilkin satış qiymətinin 60 faizinə çatan təklif olmazsa;
- təklif olunan qiymət tələbin ödənilməsi üçün yetərli olmazsa;

291 Borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan:

- ipoteka ilə yüklü edilmiş obyektə açıq hərracdan sata bilər;
- tələbin 15 təqvim günü müddətində ödənilməsini tələb edə bilər;
- tələbin 30 təqvim günü müddətində ödənilməsini tələb edə bilər
- ipoteka ilə yüklü edilmiş obyektin satılmasını tələb edə bilər;
- ipoteka ilə yüklü edilmiş obyektə qapalı hərracdan sata bilər.

292 Daşınmaz əşyanın dəyərinin azalması üçün məsuliyyət kimin üzərinə düşür?

- dördüdə üç hissəsi ipoteka saxlayanın, dördüdə bir hissəsi mülkiyyətçinin.
- ipoteka saxlayanın;
- daşınmaz əşyanın istifadəçisinin;
- mülkiyyətçinin;
- bərabər surətdə ipoteka saxlayanın və mülkiyyətçinin;

293 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan:

- daşınmaz əşyanı satır;
- tələbin 30 təqvim günü müddətində ödənilməsini tələb edə bilər;
- daşınmaz əşyanı sata bilər;
- daşınmaz əşyanın satılmasını tələb edə bilər;
- tələbin 15 təqvim günü müddətində ödənilməsini tələb edə bilər.

294 İpoteka və onun əsasında duran tələb başqa şəxsə:

- yalnız eyni vaxtda və birlikdə verilə bilər;
ayrı-ayrı vaxtda və ayrılıqda verilə bilər;
eyni vaxtda verilsə də, birlikdə verilməyə bilər;
verilə bilməz;
eyni vaxtda verilsə də, birlikdə verilməsi məcburi deyil.

295 İpoteka verən ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyi götürə bilərmi?

- bəli;
xeyr;
üçüncü şəxsin zəmanəti ilə götürə bilər;
ipoteka verənin ipoteka ilə təmin edilmiş öhdəliyi icra etməsinə yetərli əsaslar olduqda, götürə bilər;
ipoteka verənin ipoteka ilə təmin edilmiş öhdəliyi icra etməsinə yetərli əsaslar olduqda, götürə bilər.

296 İpoteka verənin öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan əşyanın ona verilməsini hansı qaydada tələb edə bilər?

- maliyyə orqanlarının qərarı ilə.
15 təqvim günü qabaqcadan xəbərdar etməklə, şifahi bildiriş qaydasında;
15 təqvim günü qabaqcadan xəbərdar etməklə, yazılı bildiriş qaydasında;
- məhkəmə qərarı ilə;
müqavilədə nəzərdə tutulan qaydada;

297 Eynibir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilərmi?

- eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilməz;
yalnız 5 dəfə yüklü edilə bilər.
- edilə bilər;
yalnız 2 dəfə yüklü edilə bilər;
yalnız 3 dəfə yüklü edilə bilər;

298 Mülkiyyətçinin ipotekası nədir?

- bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcüd olduğu tələb əmələ gəlir, ona xitam verilmir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçdikdə ipoteka da ona keçir;
bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcüd olduğu tələb əmələ gəlir və ona xitam verilir.
- bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcüd olduğu tələb əmələ gəlmir, ona xitam verilir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçdikdə ipoteka da ona keçir;
bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcüd olduğu tələb əmələ gəlir, ona xitam verilmir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçdikdə ipoteka ona keçmir;
bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcüd olduğu tələb əmələ gəlmir, ona xitam verilir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçdikdə ipoteka ona keçmir;

299 Ümumi ipoteka nədir?

- bu elə ipotekadır ki, onun predmeti bir daşınmaz əşyadır və ümumi tələbin ödənilməsi üçün ondan istifadə edilir.
bu elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün onlardan istifadə qadağandır;
bu elə ipotekadır ki, onun predmeti bir əşyadır və ümumi tələbin ödənilməsi üçün ondan istifadə edilir;
bu elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların yalnız birindən istifadə edilir;
- bu elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir;

300 İpoteka verən borclu deyildirsə, ipoteka müqaviləsi hansı formada bağlanır?

- ipoteka verənin imzaladığı bir sənədin tərtibi yolu ilə;
kreditorun və borclunun şifahi razılaşması və ya yazılı formada.

kreditorun və borclunun imzaladığı bir sənədin tərtibi yolu ilə;

kreditorun imzaladığı bir sənədin tərtibi yolu ilə;

- borclunun imzaladığı bir sənədin tərtibi yolu ilə;

301 İpoteka müqaviləsində:

tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti göstərməlidir;

tərəflərin adı və yaşayış yeri və ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti göstərməlidir.

tərəflərin adı və yaşayış yeri, ipotekanın predmetinin yerləşdiyi yer göstərməlidir;

tərəflərin adı və yaşayış yeri, ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərməlidir;

- tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərməlidir;

302 Sabit girov nədir?

bu elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında girov qoyanda saxlanılır.

bu elə girovdur ki, onun predmeti girov qoyanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov saxlayanda saxlanılır;

bu elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurmaqla, girov qoyanın müəyyənləşdirdiyi 3-cü şəxsə saxlanılır;

- bu elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov qoyanda saxlanılır;
- bu elə girovdur ki, onun predmeti girov qoyanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov saxlayanın müəyyənləşdirdiyi 3-cü şəxsə saxlanılır;

303 Pul vəsaitinin girovu nədir?

girov predmeti olan pul vəsaitinin girov qoyanın qıfılı altında girov saxlayanda saxlanılmasıdır.

girov predmeti olan pul vəsaitinin girov saxlayanın müəyyənləşdirdiyi 3-cü şəxsə saxlanılmasıdır;

- girovun predmeti olan pul vəsaitinin bankın və ya notariusun depozit hesabında saxlanılmasıdır;
- girov predmeti olan pul vəsaitinin bankın depozit hesabında saxlanılmasıdır;
- girovun predmeti olan pul vəsaitinin notariusun depozit hesabında saxlanılmasıdır;

304 Hüququn girovu nədir?

- özgəninkiləşdirilə bilən hüququn, o cümlədən torpaq sahəsinin, binanın, qurğuların, yaşayış evinin (mənzilin) icarəsi hüququnun, mülkiyyətdəki pay hüququnun, borc tələbinin girovudur;
- özgəninkiləşdirilə bilməyən hüququn, o cümlədən borc tələbinin girovudur.
- özgəninkiləşdirilə bilən hüququn, borc tələbinin və mülkiyyətdəki pay hüququnun girovudur;
- özgəninkiləşdirilə bilən və ya bilməyən hüququn, o cümlədən borc tələbinin girovudur;
- özgəninkiləşdirilə bilən hüququn və borc tələbinin girovudur;

305 Girov qoyulmuş əşyanın satışından götürülən məbləğ lombardın tələblərinin tam ödənilməsi üçün yetərli olmadıqda:

yalnız müqavilədə nəzərdə tutulduğu halda lombard girov qoyandan tələblərinin ödənilməyən hissəsini tələb edə bilər;

- belə hallarda lombardın girov qoyana qarşı tələbləri ləğv edilir;
- yalnız qanunda nəzərdə tutulduğu halda lombard girov qoyandan tələblərinin ödənilməyən hissəsini tələb edə bilər;
- qanunda və ya müqavilədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, lombard girov qoyandan tələblərinin ödənilməyən hissəsini tələb edə bilər;
- ödənilməyən məbləğ lombardın tələblərinin 50 faizindən çox olmadıqda da ləğv edilir

306 Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda, lombard:

həmin əşyanı hərracdan sata bilər

həmin əşyanı qapalı hərracdan sata bilər;

həmin əşyanın adı alqı-satqı yolu ilə sata bilər;

- həmin əşyanı açıq hərracdən sata bilər.

307 Lombard girov qoyulmuş əşyadan istifadə edə bilərmi?

yalnız girovqoyanın mənafeyi üçün istifadə edə bilər;
istisnasız olaraq edə bilər;
müqavilədə nəzərdə tutulduqda istifadə edə bilər.

- istisnasız olaraq edə bilməz;
qanunda nəzərdə tutulmuş konkret əşyadan istifadə edə bilər;

308 Lombarda girov qoyulmuş əşyanı sığorta etdirmək kimin vəzifəsidir?

girovqoyanın;
müqavilədə nəzərdə tutulan şəxsin;
həm girovqoyanın, həm də lombardın.
lombarda girov qoyulmuş əşyanın sığortası məcburi deyil;

- lombardın;

309 Əşyanın lombardda girovu müqaviləsi hansı qaydada rəsmiləşdirilir?

notariatın depozitində yazılmaqla.
notariatda təsdiq edilməklə;

- lombardın girov bileti verməsi ilə;
lombardın daxili reyestrində yazılmaqla;
Maliyyə nazirliyinin reyestrində yazılmaqla;

310 Əşyanın lombardda girovu nədir?

yalnız nəqliyyat vasitələrinin fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməkdir.
şəxsi istehlak üçün istənilən əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməkdir;

- şəxsi istehlak üçün daşınmaz əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməkdir;
şəxsi istehlak üçün daşınmaz əşyanın fiziki şəxslərdən uzunmüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməkdir;

311 Saxlama girovu nədir?

bu elə girovdur ki, onun predmeti girov qoyanın sahibliyində qalmaqla girov saxlayanın istifadəsinə verilir;
bu elə girovdur ki, onun predmeti girov saxlayanın müəyyən etdiyi 3-cü şəxsin sahibliyinə verilir;

- bu elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir;
bu elə girovdur ki, onun predmeti olan daşınmaz əşya girov qoyanın sahibliyində qalır.
bu elə girovdur ki, onun predmeti girov qoyanın sahibliyində qalır;

312 Borclu girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına xitam verə bilərmi?

- öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək, girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən halda xitam verə bilər.
heç bir halda verə bilməz;
öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək, əmlakın 50 faizindən artıq qaldığı halda xitam verə bilər;
bütün hallarda verə bilər;
öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edəcək əmlakın 40 faizindən artıq qaldığı halda xitam verə bilər;

313 Girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyilsə, girov saxlayan nə edə bilər?

girov saxlayan çatışmayan məbləğin yarısını tələb edə bilər.

istisnasız olaraq girov saxlayan çatışmayan məbləği borclunun başqa əşyasından ala bilər;

qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayan çatışmayan məbləği borclunun başqa əşyasından ala bilər;

- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayan çatışmayan məbləği borclunun başqa əşyasından ala bilər;

girov saxlayan çatışmayan məbləğin riskini özü daşdığı üçün əlavə heç nə tələb edə bilməz;

314 Girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğ girov saxlayanın tələblərindən artıqdırsa, artıq qalan məbləğin taleyi necə həll olunur?

girov qoyanla girov saxlayan arasında bölüşdürülür.

girov saxlayana verilir;

- girov qoyana verilir;

müqavilədə nəzərdə tutulan qaydada;

qanunda nəzərdə tutulmuş konkret hallarda, girov qoyana da girov saxlayana da verilir bilər;

315 Girov qoyulmuş əşyaya tutma yönəldikdə, o, hansı qaydada satılır?

alqı-satqı yolu ilə;

girov saxlayanın mülahizəsinə görə istənilən qaydada;

yarmarkada satış yolu ilə.

qapalı hərracdən satış yolu ilə;

- açıq hərracdən satış yolu ilə;

316 Girov müqaviləsinin bağlanması üçün başqa şəxsin razılığı və icazəsi tələb olunduqda, girov predmetinə tutma hansı qaydada həyata keçirilir?

məhkəməyə müraciət etmədən girov saxlayanın tələbi ilə;

- yalnız məhkəmə qərarı ilə;

məhkəməyə müraciət etmədən girov qoyanın tələbi ilə.

razılığı və icazəsi tələb olunan şəxsin razılığını almaqla;

bu barədə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması varsa, girov saxlayanın tələbi ilə;

317 Məhkəməyə müraciət etmədən girov saxlayanın tələbinin girov qoyulmuş əşya hesabına ödənilməsi mümkündürmü?

istisnasız olaraq mümkündür;

girov qoyulmuş əşya daşınar əmlakdırsa, mümkündür;

- bu barədə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması varsa, mümkündür.

girov qoyulmuş əşya daşınmaz əmlakdırsa, mümkündür;

318 Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsası hansıdır?

borclu girovla təmin edilmiş öhdəliyi özünün cavabdeh olduğu səbəblərdən lazımınca icra etmədikdə.

- borclu girovla təmin edilmiş öhdəliyi özünün cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə;

borclu girovla təmin edilmiş öhdəliyi yalnız tamamilə icra etmədikdə;

borclu girovla təmin edilmiş öhdəliyi özünün cavabdeh olduğu səbəblərdən asılı olmayaraq tamamilə icra etmədikdə;

borclu girovla təmin edilmiş öhdəliyi özünün cavabdeh olduğu səbəblərdən asılı olmayaraq icra etmədikdə və ya lazımınca icra etmədikdə;

319 Aşağıdakılardan hansı girova xitam verilməsinin əsası deyil?

girov saxlayanın səhlənkarlığı nəticəsində girov qoyulmuş əşyanın məhv olması təhlükəsi yarandıqda, girov qoyanın tələbi ilə;

girov saxlayan öz vəzifələrini kobudçasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnmədi təhlükəsini doğurduqda, girov qoyanın tələbi ilə;
girovla təmin edilmiş öhdəliyə xitam verildikdə;
girov qoyulmuş əmlak açıq hərracdən satıldıqda;

- girov predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin şərtlərinə uyğun olmayaraq çıxdıqda.

320 Girov predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin şərtlərinə uyğun olmayaraq çıxdıqda, girov saxlayanın hansı hüququ var?

- girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək;
girov qoyulmuş əşyanın başqası ilə əvəz edilməsini tələb etmək;
girov hüququna xitam verilir.
tutmanı girov qoyulmuş əşyaya yönəldə bilər;
həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsini tələb etmək;

321 Girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə hansı nəticələr yaranır?

yalnız daşınar əşya üzərində girova xitam verilir.

istisnasız olaraq girova xitam verilir;

girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirilə bilməz;

- girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir;

322 Girov predmeti cinayət törətməyə görə sanksiya şəklində girov qoyandan alındıqda hansı nəticələr yaranır?

girov hüququna yalnız müqavilədə belə hal nəzərdə tutulduqda xitam verilir;

girov hüququna bütün hallarda xitam verilir;

girov saxlayan girov qoyandan hər hansı tələb hüququnu itirir.

- girov saxlayan həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir;
girov qoyulmuş əşya sanksiya şəklində girov qoyandan alınə bilməz;

323 Girov qoyanın girov qoyulmuş əşyaya mülkiyyət hüququna dövlət ehtiyacları üçün satınalma nəticəsində xitam verildikdə və girov qoyana başqa əşya əvəz kimi verildikdə hansı nəticələr yaranır?

girov hüququna yalnız müqavilədə belə hal nəzərdə tutulduqda xitam verilir;

girov hüququna bütün hallarda xitam verilir;

girov hüququ yalnız əvəz kimi verilmiş daşınmaz əşyaya şamil edilir.

girov qoyulmuş əşyaya mülkiyyət hüququna dövlət ehtiyacları üçün satınalma nəticəsində xitam verilə bilməz;

- girov hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir;

324 Gov qoyulmuş əşyaya mülkiyyət hüququ başqa şəxsə keçərsə, girov hüququ qüvvədə qalır mı?

xeyr;

girov qoyulmuş əşyaya mülkiyyət hüququ başqa şəxsə keçə bilməz.

daşınmaz əmlakdırsa, qalır;

daşınar əmlakdırsa, qalır;

- bəli;

325 Müqavilə ilə girov saxlayana girov predmetindən istifadə hüququ veriləbsə, o, nəyi tələb edə bilər?

girovqoyandan onun hüququnun hər cür pozuntularını, bu pozuntular sahiblikdən məhrum etmə ilə bağlı olmadıqda belə, aradan qaldırmağı;

başqa şəxslərdən onun hüququnun hər cür pozuntularını, bu pozuntular sahiblikdən məhrum etmə ilə bağlı olmadıqda belə, aradan qaldırmağı;

müqavilə üzrə girov saxlayana girov predmetindən istifadə hüququ verilmişdirsə, girov qoyandan onun sahiblik hüququnun təmin edilməsini tələb edə bilər.

müqavilə ilə girov saxlayana girov predmetindən istifadə hüququnun verilməsindən asılı olmayaraq onun yuxarıdakılardan heç birini tələb etmək hüququ yoxdur

- başqa şəxslərdən, o cümlədən girov qoyandan onun hüququnun hər cür pozuntularını, bu pozuntular sahiblikdən məhrum etmə ilə bağlı olmadıqda belə, aradan qaldırmağı

326 Girov qoyulmuş əşyanı saxlayan və saxlamalı olan girov saxlayan onu girov qoyanın sahibliyindən tələb edə bilərmi?

yalnız qanunda nəzərdə tutulan hallarda tələb edə bilər;

- bütün hallarda tələb edə bilər.
daşınmaz əmlakdırsa edə bilər;
daşınar əmlakdırsa edə bilər;
müqavilədə nəzərdə tutulubsa, edə bilər;

327 Girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitam verildikdə girov qoyan aşağıdakılardan hansı vəzifəni daşıyır?

müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini 3 ay ərzində bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir.

müqavilədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, girov predmetini əqləbatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir;

- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini əqləbatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir;
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini 1 ay ərzində bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir;
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini 15 gün ərzində bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir;

328 Girov predmetini girov qoyan dəyişə bilərmi?

girov predmetindən asılı olmayaraq, istədiyi vaxt öz mülahizəsinə görə dəyişə bilər;

- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın razılığı ilə dəyişə bilər.
girov predmeti daşınar əmlakdırsa, yalnız girov saxlayanın razılığı ilə dəyişə bilər;
girov predmeti daşınmaz əmlakdırsa, yalnız girov saxlayanın razılığı ilə dəyişə bilər;
girov predmetindən asılı olmayaraq, yalnız girov saxlayanın razılığı ilə dəyişə bilər;

329 Zədələnmə nəticəsində girov predmeti təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə, girov qoyanın aşağıdakılardan hansı hüququ var?

- girov qoyan girov predmetindən imtina edə və onun itirilməsi üçün əvəz tələb edə bilər;
girov qoyan girov predmetini geri ala və ya onu başqası ilə dəyişdirə və onun zədələnməsinə görə dəyərinin azaldığı məbləğdə əvəz tələb edə bilər;
girov qoyan girov predmetinin dəyərinin iki misli həcmində əvəz tələb edə bilər.
girov qoyan girov predmetini geri ala və onun zədələnməsinə görə dəyərinin azaldığı məbləğdə əvəz tələb edə bilər;
girov qoyan girov predmetindən imtina edə və onun zədələnməsinə görə dəyərinin azaldığı məbləğdə əvəz tələb edə bilər

330 Girov predmeti itərsə, girov saxlayan hansı məbləğdə məsuliyyət daşıyır?

girov predmeti ona verildiyi zaman hansı məbləğdə qiymətləndirilibsə, o məbləğdə;

girov predmeti itərsə, girov saxlayan və girov qoyan birgə məsuliyyət daşıyırlar.

girov predmeti itərsə, girov saxlayan məsuliyyət daşımır;

girov predmeti ona verildiyi zaman hansı məbləğdə qiymətləndirildiyindən asılı olmayaraq, müqavilədə girov predmetinin itməsi halında nəzərdə tutulan məbləğdə;

- girov predmeti ona verildiyi zaman hansı məbləğdə qiymətləndirildiyindən asılı olmayaraq, girov predmetinin həqiqi dəyəri məbləğində;

331 Girov saxlayan hansı hallarda əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsinə görə məsuliyyət daşımır?

girov saxlayan bütün hallarda məsuliyyət daşımır.

müqavilə ilə belə hallarda girov qoyanın məsuliyyəti nəzərdə tutulmayıbsa;

girov qoyan girov saxlayanın məsuliyyətdən azad edilə biləcəyini sübuta yetirməyə;

- girov saxlayan məsuliyyətdən azad edilə biləcəyini sübuta yetirsə;
girov saxlayan belə hallarda, ümumiyyətlə məsuliyyət daşımır;

332 Girov qoyulmuş əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsi riski kimin üzərinə düşür?

- yalnız girov saxlayanın;
- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın;
- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyanın yalnız girov qoyanın

333 Girovsaxlayanın üzərinə girov predmetindən bəhər və gəlir götürmək vəzifəsi qoyula bilərmimi?

- qoyula bilməz;
- müqavilə ilə əsas öhdəliyin ödənilməsi və ya girovqoyanın mənafeələri üçün qoyula bilər; girov qoyanın tələbi ilə istənilən halda qoyula bilər; yalnız girovsaxlayanın razılığı ilə belə vəzifə qoyula bilər. yalnız qanunda nəzərdə tutulan konkret girov predmetinə münasibətdə qoyula bilər;

334 Girov qoyan girov qoyulmuş əmlakı vəsiyyəət edə bilərmimi?

- istisnasız olaraq edə bilər; girovun predmeti daşınmaz əmlakdırsa, bilər; müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yalnız girov qoyanın razılığı ilə bilər. girovun predmeti daşınar əmlakdırsa, bilər;

335 Girov qoyan girov predmetini özgəninkiləşdirə, icarəyə və ya əvəzsiz istifadəyə verə bilərmimi?

- istisnasız olaraq bilməz;
- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yalnız girov saxlayanın razılığı ilə edə bilər. girovun predmeti daşınmaz əmlakdırsa, bilər; girovun predmeti daşınar əmlakdırsa, bilər;

336 Girov qoyan girov predmetindən təyinatına uyğun istifadə edə bilərmimi?

- girovun predmeti daşınmaz əmlakdırsa, edə bilər; istisnasız olaraq edə bilməz;
- girovun predmeti daşınar əmlakdırsa, edə bilər. müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, edə bilər;

337 Girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb edə bilərmimi?

- girovsaxlayan öz vəzifələrini kobudçasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda tələb edə bilər; girov müqaviləsinin bitməsinə 3 təqvim ayı və girovla təmin edilmiş öhdəliyin 80 faizi yerinə yetirdikdə tələb edə bilər. istisnasız olaraq tələb edə bilməz; girov müqaviləsinin bitməsinə 1 təqvim ayı və girovla təmin edilmiş öhdəliyin 75 faizi yerinə yetirdikdə tələb edə bilər;

338 Girov qoyulmuş əşyanın sağlamlığının təmin edilməsi üçün tədbirlər görmək kimin vəzifəsidir?

- müqavilədə ayrı qayda yoxdursa, əmlakı saxlayan girov qoyanın və ya girovsaxlayanın; bütün hallarda həm girov qoyanın, həm də girovsaxlayanın müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa yalnız girov qoyanın. bütün hallarda girovsaxlayanın; bütün hallarda girov qoyanın;

339 Girovda olan əmlak başqa girovun da predmeti ola bilərmimi?

- girovda olan yalnız daşınmaz əmlak başqa girovun predmeti ola bilməz; heç bir halda ola bilməz; girovda olan yalnız daşınar əmlak başqa girovun predmeti ola bilməz;

- əvvəlki girov müqaviləsi ilə qadağan edilmədiyi hallarda ola bilər.

340 Girov predmeti girov saxlayana müqavilə bağlanana gədər verildikdə, girov hüququ nə vaxtdan yaranır?

girovla təmin edilmiş öhdəliyin pozulmağını bilməli olduğu andan.
girov müqaviləsi dövlət qeydiyyatına alındığı andan;

- müqavilənin bağlandığı andan;
girov predmetinin girovsaxlayana verildiyi andan;
girovla təmin edilmiş öhdəlik pozulduğu andan

341 Girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ nə vaxtdan yaranır?

girovla təmin edilmiş öhdəliyin pozulmasını bitməli olduğu andan.
müqavilənin bağlandığı andan;

- girov predmetinin girovsaxlayana verildiyi andan;
girov müqaviləsi dövlət qeydiyyatına alındığı andan;
girovla təmin edilmiş öhdəlik pozulduğu andan;

342 Girov hüququ hansı andan əmələ gəlir?

girovla təmin edilmiş öhdəlik pozulduğu andan;

- girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan;
bütün hallarda girov hüququ dövlət qeydiyyatına alındığı andan;
bütün hallarda girov müqaviləsinin bağlandığı andan;
girovla təmin edilmiş öhdəliyin pozulmasını bilməli olduğu andan.

343 Girov müqaviləsi hansı formada bağlanır?

məbləğindən asılı olmayaraq tərəflərin mülahizəsinə görə şifahi və ya yazılı;
məbləği 1000 manatdan çox olan girov müqaviləsi yalnız notariatda təsdiq edilməlidir;
məbləği 10000 manatdan çox olan girov müqaviləsi yalnız notariatda təsdiq edilməlidir;
tələblərin girov müqaviləsi yazılı, əşyaların girov müqaviləsi şifahi.

- məbləğindən asılı olmayaraq, yalnız yazılı;

344 Girov qoyulmuş əmlakdan istifadə nəticəsində əldə edilmiş bəhərə və gəlirə girov hüququ aid edilmir?

yalnız qanunda nəzərdə tutulan halda aid edilir;

- müqavilədə nəzərdə tutulan halda aid edilir.
yalnız qanunda nəzərdə tutulan halda aid edilmir;
istisnasız olaraq aid edilir;

345 Ümumi birgə mülkiyyətdə olan əşya girov qoyulan zaman:

birgə mülkiyyətdə payı daha çox olan şəxsin razılığı yetərlidir;
ümumi birgə mülkiyyətdə payı olan mülkiyyətçinin razılığı yetərlidir;
ümumi birgə mülkiyyətdə payı olan mülkiyyətçi digər mülkiyyətçinin razılığı olmadan əşyanı girov qoya bilər.
ümumi birgə mülkiyyətdə olan əşya girov qoyula bilməz;

- bütün mülkiyyətçilərin yazılı razılığı gərəkdir;

346 İcarə hüququnu girov qoymaq olarmı?

heç bir halda qoymaq olmaz;

- əşyanın mülkiyyətçisinin razılığı ilə qoymaq olar;
yalnız 3 ildən artıq müddəti olan icarə hüququnu girov qoymaq olar.
yalnız daşınar əşyanın mülkiyyətçisinin razılığı olmadan icarə hüququnu qoymaq olar;
hər bir halda qoymaq olar;

347 Alimətlər haqqında tələblər girovun predmeti ola bilərmi?

aliment alan tələb edirsə, ola bilər;

- xeyr;
yalnız qanunvericilikdə nəzərdə tutulan halda ola bilər;
girovsaxlayan eyni zamanda aliment alandırsa, ola bilər.
bəli;

348 Girov və ipotekanın əmələ gəlmə əsasları hansılardır?

ipoteka müqaviləsi və qanunda göstərilən başqa əsaslar;
girov və ipoteka müqaviləsi;
yalnız ipoteka müqaviləsi;

- girov və ipoteka müqaviləsi, qanunda göstərilən başqa əsaslar.
girov müqaviləsi və qanunda göstərilən başqa əsaslar;

349 Girov və ipotekanın fərqləri bunlardır:

girov yalnız bütün daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılması, ipoteka isə yalnız bütün daşınmaz əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır;
girov və ipoteka arasında heç bir fərq yoxdur.

- girov daşınar əşyalara (ipoteka obyektinə olan daşınar əşyalardan başqa) əşya hüququnun məhdudlaşdırılmasıdır; girovun notariatda təsdiq olunması heç bir halda tələb olunmur, ipoteka isə mütləq notariatda təsdiq edilməlidir; girov yalnız bütün daşınmaz əşyalara əşya hüququnun məhdudlaşdırılması, ipoteka isə yalnız bütün daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır

350 Girov və ipoteka hüququ dedikdə?

girov qoyanın əşyası və ya onun icarəyə götürdüyü əşya barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;

- girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
girov qoyanın yalnız daşınmaz əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
girov qoyanın yalnız daşınar əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür.
girov qoyanın əşyası və ya onun istifadəsində olan əşya barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;

351 Daşınmaz əmlakın mülkiyyətçisi tikintiyə vərəsəlik hüququ üçün haqq ala bilərmi?

- ala bilər
müqavilədə nəzərdə tutulmadıqda ala bilməz.
qanunla qadağan edilmədikdə ala bilər;
ala bilməz;
müqavilədə nəzərdə tutulduqda, ala bilər;

352 Tikintiyə vərəsəlik hüququ haqqında müqaviləyə xitam verildikdə yeni mülkiyyətçinin vərəsə qarşısındakı vəzifəsi nədən ibarətdir?

tikintinin inventar dəyərindən az olmamaqla, ödəməlidir.
ona tələb etdiyi kompensasiyanı ödəməlidir;

- ağılabatan kompensasiya ödəməlidir;
istədiyi məbləği ödəyə bilər;
heç bir vəzifəsi yoxdur;

353 Tikintiyə vərəsəlik hüququ haqqında müqavilə hansı formada bağlanmalıdır?

şifahi və ya yazılı formada;
şifahi formada

- notarial formada.
yazılı formada
istənilən formada;

354 Mülkiyyətçi torpaq sahəsinin ondan dövlət ehtiyacları üçün alınması ilə bağlı qiymətlə razı deyilsə:

həmin qərarı qəbul etmiş icra hakimiyyəti orqanı mülkiyyətçiyə 7 gün vaxt verməklə, torpaq sahəsinin məcburi qaydada boşaldılması ilə bağlı məhkəməyə müraciət edə bilər.

- həmin qərarı qəbul etmiş icra hakimiyyəti orqanına qarşı məhkəməyə iddia verə bilər;
həmin qərarı qəbul etmiş icra hakimiyyəti orqanı mülkiyyətçiyə 30 gün vaxt verməklə, torpaq sahəsinin məcburi qaydada boşaldılması ilə bağlı məhkəməyə müraciət edə bilər;
- həmin qərarı qəbul etmiş icra hakimiyyəti orqanı torpaq sahəsinin alınması haqqında məhkəməyə iddia verə bilər;
həmin qərarı qəbul etmiş icra hakimiyyəti orqanı mülkiyyətçiyə 15 gün vaxt verməklə, torpaq sahəsinin məcburi qaydada boşaldılması ilə bağlı məhkəməyə müraciət edə bilər;

355 Torpaq sahəsinə mülkiyyət hüququ bu sahənin sərhədləri daxilində meşələrə də şamil edilirmi?

qanunla ayrı qayda müəyyənlənməyibsə, edilmir.

qorunmaq şərti ilə şamil edilir;

heç bir halda edilmir;

bütün hallarda edilir;

- qanunla ayrı qayda müəyyənlənməyibsə, edilir;

356 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı hansı qaydada müəyyənləşdirilir?

- mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı müqavilə ilə.
MİS-lə bağlanan sadə yazılı müqavilə ilə;
yaşayış binası sakinlərinin razılaşması ilə
mülkiyyətçi ilə bağlanan sadə yazılı müqavilə ilə;
icra hakimiyyətinin müəyyən etdiyi qaydalarla;

357 Yaşayış binasında sənaye istehsalatının yerləşdirilməsinə icazə verilmirmi?

müəyyən şərtlər daxilində verilir.

xeyriyyə müəssisələri üçün icazə evrilə bilər;

sakinlər üçün səs-küy yaratmadıqda;

bəli;

- xeyr

358 Vasitəsiz sahiblik nədir?

- əşyanı məhdud əşya və ya sahiblik hüququnun həyata keçirilməsi üçün alan sahib.
əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün verən sahib;
əşyanı məhdud əşya hüququnu həyata keçirmək üçün verən şəxs;
əşyanın mülkiyyətçisi olan şəxs;

359 Vasitəli sahiblik nədir?

əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün alan sahib.

əşyanı sahiblik hüququnu həyata keçirmək üçün alan şəxs;

əşyanı məhdud əşya hüququnu həyata keçirmək üçün alan şəxs;

əşyaya faktiki sahiblik edən;

- əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün verən sahib;

360 Mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə hansı hallarda mənsub ola bilər?

mülkiyyətçi hüquqları yalnız əmlakın faktiki sahibliyi həyata keçirənə mənsub ola bilər.

yalnız müqavilədə nəzərdə tutulan əsasla;

yalnız MM-də nəzərdə tutulan əsasla;

- MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla;
mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə mənsub ola bilməz;

361 Hansı növ mülkiyyətdə olan əmlaklar qanunla müəyyənləşdirilir?

yalnız bələdiyyə və ya xüsusi mülkiyyətində ola bilən əmlak növləri qanunla müəyyənləşdirilir.

- yalnız dövlət və ya bələdiyyə mülkiyyətində ola bilən əmlak növləri qanunla müəyyənləşdirilir; yalnız bələdiyyə mülkiyyətində ola bilən əmlak növləri qanunla müəyyənləşdirilir; yalnız dövlət mülkiyyətində ola bilən əmlak növləri qanunla müəyyənləşdirilir; yalnız xüsusi mülkiyyətində ola bilən əmlak növləri qanunla müəyyənləşdirilir;

362 Mülkiyyət və əşya hüquqlarının qabaqcadan qeydiyyatı mümkündürmü?

yalnız əşya hüququnun qabaqcadan qeydiyyatına yol verilir.

- yalnız qanunda göstərilən halda mümkündür
heç bir halda mümkün deyil
istənilən halda mümkündür;
ancaq mülkiyyət hüququnun qabaqcadan qeydiyyatına yol verilir;

363 Maraqlı şəxsin yazılı razılığı olmazsa, uyğun icra hakimiyyəti orqanı dövlət reyestrində hansı hallarda dəyişiklik edə bilər?

müharibə şəraiti ilə bağlı əmlakın dövlət mülkiyyətinə keçirilməsi haqqında mərkəzi icra orqanının qərarı olduqda.

- məhkəmə qərarına əsasən;
əsaslandırmaqla, müstəsna hesab etdiyi hallarda;
bu barədə yeni normativ akt qəbul edildikdə;
təbii fəlakət nəticəsində tikili yararsız vəziyyətə düşdükdə;

364 Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün rüsum tutulurmu?

yalnız xarici dövlətlər və ya beynəlxalq təşkilatlar dövlət rüsumunu ödəyir.

- yalnız əcnəbilər dövlət rüsumu ödəyir;
bəli;
xeyr;
yalnız vətəndaşlığı olmayan şəxslər dövlət rüsumunu ödəyir;

365 Daşınmaz əmlakın dövlət reyestrinin tərtibi ilə bağlı zərər üçün məsuliyyəti kim daşıyır?

- dövlət.
notarius;
daşınmaz əmlakı əldə edən;
daşınmaz əmlakın mülkiyyətçisi;
icra hakimiyyəti orqanının vəzifəli şəxsi;

366 Mülkiyyət hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir?

- mülki
sosial-iqtisadi
şəxsi
siyasi
mədəni

367 Hüququn yüklülüyü dedikdə nə başa düşülür?

qanun əsasında əşyaya mülkiyyət hüquqlarının hər hansı formada məhdudlaşdırılması;

- qanun və ya əqd əsasında əşyaya yalnız mülki hüquqların hər hansı formada məhdudlaşdırılması;
yalnız əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılması;
yalnız qanun əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılması;
qanun və ya əqd əsasında əşyaya mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılması;

368 Əşyanın yüklülüyü nədir?

yalnız qanun əsasında əşyaya sərəncam hüququnun hər hansı formada məhdudlaşdırılması;

- qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması; yalnız əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması; yalnız qanun əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması; yalnız qanun və ya əqd əsasında əşyaya sahiblik və ya istifadə hüququnun hər hansı formada məhdudlaşdırılması;

369 Mülki dövriyyəsi məhdudlaşdırılan əşyalar hansılardır?

- dövriyyənin istənilən iştirakçısına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar;
- dövriyyənin istənilən iştirakçısına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar, qanunda nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, mülki dövriyyəsi məhdudlaşdırılan əşyalardır;
- yalnız dövriyyənin müəyyən iştirakçılarna mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən, qanunla müəyyənləşdirilmiş əşyalar;
- yalnız dövriyyəsinin müəyyən iştirakçılarna mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar, qanunda nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, mülki dövriyyəsi məhdudlaşdırılan əşyalar;
- dövriyyənin istənilən iştirakçısına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən, qanunla müəyyənləşdirilmiş əşyalar;

370 Əşyalar hansı hallarda sərbəst surətdə özgeninkiləşdirilə bilməz?

- dövriyyədən çıxarılıbsa və ya dövriyyəsi məhdudlaşdırılıbsa.
- dövriyyəsi məhdudlaşdırılıbsa da, lakin dövriyyədən çıxarılmayıbsa; yalnız vərəsəlik qaydasında əldə olunubsa; əşyanı yalnız dövlətin əvəzsiz olaraq verdiyi hallarda; əşya əvəzsiz olaraq verildiyi hallarda;

371 Əşyaya sahiblik onun ləvazimatına da aid edilmirmi?

- bu əşyanın daşınar və ya daşınmaz əmlak olmasından asılıdır.
- ayrı razılaşma yoxdursa, aid edilir; heç bir halda aid edilmir; bütün hallarda aid edilir; ayrı razılaşma yoxdursa, aid edilmir;

372 Əşyanın ləvazimatı dedikdə nə başa düşülür?

- ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən əsas əşyanın saxlanması üçün nəzərdə tutulan istənilən əşya;
- ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınmaz əşya;
- ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşya;
- ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar;
- ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar və ya daşınmaz əşya;

373 Əşyanın tərkib hissəsi dedikdə nə başa düşülür?

- adi anlamda yalnız daşınar əşyanın tərkibinə daxil olan və dağılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrılı bilən hər şey.
- adi anlamda yalnız daşınmaz əşyanın tərkibinə daxil olan və dağılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrılı bilməyən hər şey;
- adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrılı bilən hər şey;
- adi anlamda əşyanın tərkibinə daxil olan və dağılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrılı bilməyən hər şey;
 - adi anlamda əşyanın tərkibinə daxil olan və dağılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrılı bilməyən hər şey;
- adi anlamda yalnız daşınar əşyanın tərkibinə daxil olan və dağılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrılı bilməyən hər şey;

374 Mürəkkəb əmlak nədir?

iki ayrı-ayrı predmetdən ibarət olan vahid tam yaradan əmlak.

vahid tam yaradıb-yaratmamalarından asılı olmayaraq ümumi təyinat üzrə istifadə edilən əşyalar;

ümumi təyinat üzrə istifadə edilib-edilməməsindən asılı olmayaraq müxtəlif növlü vahid tam yaradan əşyalar bir neçə ayrı-ayrı predmetdən ibarət olan vahid tam yaradan əmlak;

- ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradan əşyalar;

375 Əvəz edilən əşyalar hansılardır?

növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar və daşınmaz əşyalar;

növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınmaz əşyalar;

növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar

- növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar
növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar və daşınmaz əşyalar;

376 Əvəz edilməz əşyalar hansılardır?

başqa əşyalardan gözlə görünə bilən əlamətlər görə ayrılmış fərdi-müəyyən əşyalar;

başqa əşyalardan ümumi əlamətlərinə görə ayrılmayan fərdi-müəyyən əşyalar.

başqa əşyalardan özlərinə xas əlamətlərə görə ayrılmayan fərdi-müəyyən əşyalar;

- başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar;
başqa əşyalardan ümumi əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar;

377 Bunlardan hansı əşya hesab olunmur?

qiymətli kağızlar.

fiziki obyektlər

daşınar obyektlər;

- heyvanlar və bitkilər;
pullar;

378 Aşağıdakılardan hansı əqli mülkiyyət hüququnun obyektini deyil

- işgüzar nüfuz
elm əsərləri
sənaye nümunəsi
faydalı model
ixtiralar

379 Aşağıdakı təsnifatlardan hansı yanlışdır

daşınar və daşınmaz əşyalar

- adli və adsız əşyalar
əvəz edilən və əvəz edilməz əşyalar
bölünər və bölünməz əşyalar
istehlak olunan və istehlak olunmayan əşyalar

380 İddia müddəti buraxılıbsa, hüququn müdafiəsi haqqında tələbi məhkəmə baxmağa qəbul etməlidirmi?

ümumi iddia müddəti istisna olmaqla digər iddia müddətləri keçibsə qəbul edilməlidir

ümumi iddia müddəti istisna olmaqla digər iddia müddətləri keçibsə, qəbul etməməlidir

- qəbul etməlidir
qəbul etməli deyil
müddət üzürlü səbəbdən ötürüldükdə qəbul edilə bilər

381 Aşağıdakı tələblərdən hansına iddia müddəti şamil edilir?

- borcun qaytarılması üzrə kreditorun borcluya olan tələblərinə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər

382 İcra müddəti müəyyənləşdirilməmiş və ya tələb etmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı nə vaxtdan başlanır

- kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan öhdəlik icra olunmadığı gündən 7 gün sonradan öhdəlik icra olunmadığı gündən 40 gün sonradan öhdəliyə xitam verildiyi andan öhdəlik icra olunmadığı gündən 10 gün sonradan

383 İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı nə vaxtdan başlanır?

- icra müddəti bitdikdə başlanır öhdəliyə xitam verildiyi andan icra müddəti bitməmişdən başlanır öhdəlik münasibəti yarandığı andan öhdəlikdə şəxslər dəyişdiyi andan

384 İddia müddətinin axımı nə vaxtdan başlanır?

- şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır tərəflərdən biri müqavilənin icrasından imtina etdiyi andan müqaviləyə xitam verildiyi andan müqaviləni bağladığı andan şəxsin hüququnun pozulduğu andan başlanır

385 İddiaçı və cavabdeh harada olduqda iddia müddətinin axımı dayandırılır?

- iddiaçı və cavabdeh silahlı qüvvələrin tərkibində olduqda qeyd olunan bütün hallarda iddiaçı və cavabdeh iddia müddətini sonunçu ilində məzuniyyətdə olduqda iddiaçı və cavabdeh iddia müddətinin sonunçu ilində tibb müəssisəsində müalicədə olduqda
- iddiaçı və cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda

386 Aşağıdakı tələblərdən hansına iddia müddəti şamil edilmir?

- vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblərə
- şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərinin müdafiəsi haqqında tələblərə natural öhdəliklərinin icrası ilə əlaqədar yaranan tələblər nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblərə delikt öhdəliklərdən irəli gələn tələblərə

387 İddia müddətinin axımının kəsilməsinə səbəb olan hallar

- mülki hüquq münasibəti iştirakçılarının iradəsindən asılı olmayaraq yaranır Az.Res.Mülki Prosesual Məcəlləsində nəzərdə tutulmuşdur yalnız məhkəmə tərəfindən müəyyən olunur müvafiq icra hakimiyyəti orqanının öhdəliklərin icrası ilə əlaqədar möhlət (moratorium) müəyyənləşdirməsi ilə əlaqədar yaranır
- mülki hüquq münasibəti iştirakçılarının iradəsindən asılı olaraq yaranır

388 İddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar

Az.Res.Mülki Prosesual Məcəlləsində nəzərdə tutulmuşdur

- mülki hüquq münasibəti iştirakçılarının iradəsindən asılı olmayaraq yaranır
mülki hüquq münasibəti iştirakçılarının iradəsindən asılı olaraq yaranır
yalnız məhkəmə tərəfindən müəyyən olunur
Az.Res.Konstitusiyasında nəzərdə tutulmuşdur

389 İddia müddətinin axımı nə zamandan başlayır?

- şəxsin öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən
tərəflər arasında müqavilədə nəzərdə tutulan hadisənin baş verdiyi andan
iddia tələbində əksini tapan hadisənin baş verdiyi andan
məhkəmə qərarının verildiyi gündən
iddiəçinin məhkəməyə müraciət etdiyi gündən

390 İddia müddəti və onun hesablanması qaydası tərəflərin razılığı ilə dəyişdirilə bilər

- heç bir halda dəyişdirilə bilməz
hər bir halda məhkəmənin qərarı ilə dəyişdirilə bilər
tərəflərdən biri öhdəlik üzrə vəzifələrini layiqincə yerinə yetirmədikdə məhkəmənin qərarı ilə dəyişdirilə bilər
hər bir halda dəyişdirilə bilər
üzürlü səbəblər olduqda dəyişdirilə bilər

391 İddia müddəti dedikdə nə başa düşülür?

- hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün qanunla müəyyən olunan müddət
cavabdehin axtarılması üçün qanunla müəyyən olunan müddət
öhdəlik icra olunmadığı təqdirdə kreditorun məhkəməyə müraciət etməsi üçün müəyyən olunan müddət
hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün tərəflərin razılığı ilə müəyyən olunan müddət
mülki iş məhkəmədə baxılması müddəti

392 Ləngitmə hüququ nədeməkdir?

- müqaviləyə görə borclunun kreditor barəsində ödəniş müddəti çatmış tələbi varsa, öhdəlik icra ediləndə borclunun öz öhdəliyinin icrasından imtina etmək;
hüququ pozulmuş borclunun əmlakı verməyi ləngitməsi;
- MM-ə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla bağlı ödəniş müddəti çatmış tələbi varsa, öhdəlik icra ediləndə borclunun öz öhdəliyinin icrasından imtina etməsi;
qarşılıqlı öhdəliyin icrasına bərabər borclunun öhdəliyi icra etməkdən imtina etməsi;
mülki məəcəlləyə görə borclunun kreditor barəsində hüququ tələbi varsa öhdəlik icra ediləndə borclunun öz öhdəliyinin icrasından imtina etməsi;

393 Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti nə qədərdir?

- 20il
- 3il
- 5il
- 6il
- 10il

394 Müddət nədir?

- mülkü hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitam edilməsinin bağlı olduğu vaxtdır
mülkü hüquq və vəzifələrin məhkəmədə müdafiə edilməsi üçün vaxtdır
başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək üçün vaxtdır
mülkü hüquq və vəzifələrin qüvvədə olduğu vaxtdır
mülkü hüquqların mövcud olduğu vaxtdır

395 Başqa şəxsin adından fəaliyyət göstərmək səlahiyyəti olmadıqda və ya bu səlahiyyətlər aşılıqda və təmsil edilən əqdə sonradan bəyənmədikdə:

əqdə etibarsız sayılır;

- təmsil edilən yalnız əqdin icrasını və ya əqd bağlanması nəticəsində ona dəymiş zərərin ödənilməsinə tələb edə bilər;
- təmsil edilən yalnız əqdin icrasını tələb edə bilər;
- təmsil edilən yalnız əqdin bağlanması nəticəsində ona dəymiş zərərin ödənilməsinə tələb edə bilər;
- yalnız təmsil edilənin tələbi ilə məhkəmə qaydasında etibarsız sayılır.

396 Əqdlərdə təmsilçilik:

bir şəxsin (təmsilçinin) yalnız qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətlərə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

- bir şəxsin (təmsilçinin) etibamaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətlərə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir;
- bir şəxsin (təmsilçinin) yalnız etibamaməyə və qanunun göstərişinə əsaslanan səlahiyyətlərə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir;
- bir şəxsin (təmsilçinin) etibamaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətlərə görə öz adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir;
- bir şəxsin (təmsilçinin) etibamaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətlərə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsilçinin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir;

397 Şəxsin əqd bağlamaq səlahiyyətləri MM-də müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə əşkar sayıla bilənə nisbətən məhdudlaşdırılırsa və əqd bağlanarkən şəxs bu məhdudiyyətlərdən kənara çıxarsa, hansı nəticələr yaranır?

- əqd yalnız onda iştirak edən qarşı tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi halda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər;
- əqd istənilən halda mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər;
- mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.
- mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs birtərəfli qaydada onu etibarsız hesab edə bilər;
- əqd avtomatik olaraq etibarsız sayılır;

398 Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi fiziki şəxsin bağladığı əqd:

qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarlı sayıla bilər;

himayə və qəyyumluq orqanının iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər

himayəçisinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər;

- həmin şəxsin özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş başqa şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər;
- əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş başqa şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər;

399 Əqd etibarsız olduqda və MM-də onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, hansı hüquqi nəticələr yaranır?

etibarsız əqd üzrə alınanlar məhkəmənin qərarı ilə açıq hərracdan satıla bilər, alınanları açıq hərracdan satmaq mümkün deyilsə, onun dəyəri tərəflərdən alınıb dövlət büdcəsinə keçirilə bilər;

əqdin etibarsızlığını bilən və ya bilməli olan tərəf əqd üzrə aldıqlarının hamısını qarşı tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir;

əqdin etibarsızlığını bilən və ya bilməli olan tərəf əqd üzrə aldıqlarının hamısını qarşı tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla verməli və dəymiş zərərin əvəzini ödəməlidir;

etibarsız əqd üzrə alınanlar məhkəmənin qərarı ilə qapalı hərracdan satıla bilər, alınanları qapalı hərracdan satmaq mümkün deyilsə, onun dəyəri tərəflərdən alınıb dövlət büdcəsinə keçirilə bilər.

- tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını qarşı tərəflərə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir;

400 Tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, qarşı tərəfin hansı hüququ var?

- əqdin etibarsız sayılmasını tələb etmək;
- əqddən əvvəlki vəziyyətin bərpasını tələb etmək
- qeydiyyat barədə ərizə ilə məhkəməyə müraciət etmək;
- əqdin xitamını və əqddən əvvəlki vəziyyətin bərpasını tələb etmək
- əqddən imtina etmək və əqdin qeydiyyatından yayınan tərəfdən zərərin ödənilməsinə tələb etmək;

401 Ləğvedici şərtlə bağlanmış əqd:

- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olsa da, əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir;
- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir
- o əqddir ki, həmin şərtin baş verməməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir.
- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olmur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir
- o əqddir ki, həmin şərtin baş verməməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir;

402 Təxirəsalıcı şərtlə bağlanmış əqd deyəndə nə başa düşülür?

- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi naməlum hadisədən və asılı olduqda, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır.
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilməyən hadisədən və ya naməlum hadisədən və ya tərəflərə bəlli olmayan hadisədən asılı olarsa, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən və ya naməlum hadisədən asılı olarsa və hadisə baş verməzsə, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən və ya naməlum hadisədən və ya artıq baş versə də tərəflərə bəlli olmayan hadisədən asılı olarsa, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;

403 Hansı halda etibarnamədə nəzərdə tutulan hərəkətlərin yerinə yetirilməsini başqa şəxslərə etibar etmək olar (etibarnaməni etibar etmə)?

- vəkil edilmiş şəxsə bu səlahiyyət verildikdə və ya etibarnamə verənin mənafeələrinin qorunması üçün şəraitin məcbur etdiyi halda
- vəkil edilmiş şəxs ezamiyyətə getdikdə
- etibarnamə ilə vəkil edilmiş şəxs arzu etdikdə
- etibar edən xəstələndikdə
- etibarnamə ilə vəkil edilmiş şəxs xəstələndikdə

404 Mülkiyyətçinin və digər qanuni sahiblərin sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması tələblərinə iddia müddəti tətbiq edilirmi?

- heç bir halda tətbiq edilmir
- qismən tətbiq edilir
- tətbiq edilir
- tətbiq edilmir
- qanunda nəzərdə tutulan hallarda tətbiq edilir

405 Hansı etibarnamələrin notariatda və ya ona bərabər tutulan orqanlarda təsdiq olunması məcburidir?

- birdəfəlik etibarnamələr
- yalnız müqavilə bağlamaq üçün verilən etibarnamələr
- bütün etibarnamələr
- yalnız notariat forması təsbit edən əqdlərin bağlanması üçün verilən etibarnamələr
- müəyyən işlərin yerinə yetirilməsi üçün verilən etibarnamələr

406 Əgər etibarnamədə müddət göstərilməyibsə

- o bağladığı gündən bir il ərzində qüvvəsini saxlayır
- o etibarsızdır
- o əhəmiyyətsizdir
- o bağlandığı gündən bir gün ərzində qüvvəsini saxlayır
- o tərəflərdə hüquq və vəzifə doğurmur

407 Etibarnamə hansı müddətə verilə bilər

- istənilən müddətə
- ən çoxu on il müddətinə
- ən azı beş il müddətinə
- altı ay müddətinə
- üç il müddətinə

408 Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər

tərəflər arasında razılaşmada nəzərdə tutulubsa bağlaya bilər
yalnız qanunda nəzərdə tutulduğu təqdirdə bağlaya bilər
tərəflər arasında razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa bağlaya bilməz
bağlaya bilər

- bağlaya bilməz

409 Etibarnamə dedikdə nə başa düşülür

fiziki şəxs olduğu yerdən kənarında onun maraqlarının müdafiəsi üçün üçüncü şəxsə verdiyi vəkalət
bir şəxsin digər şəxs qarşısında təmsilçilik üçün üçüncü şəxsə verdiyi vəkalət

- bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət
sahibkarlıq fəaliyyəti sahəsində müqaviləçilər bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil etmək
üçün verilən yazılı vəkalət
qəyyumun və himayəçinin qəyyumluqda və himayədə olan şəxsi təmsil etmək üçün müvafiq icra hakimiyyəti
orqanından olduğu yazılı vəkalət

410 Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə məlum olduğu andan

on il ərzində mübahisələndirilə bilər

- bir ay ərzində mübahisələndirilə bilər
- bir il ərzində mübahisələndirilə bilər
- üç il ərzində mübahisələndirilə bilər
- beş il ərzində mübahisələndirilə bilər

411 Mübahisələndirilən əqdlər üzrə iddia müddəti

- bir ildir
- on ildir
- beş ildir
- qeyri məhduddur
- tərəflərin razılığı ilə müəyyən olunur

412 Əhəmiyyətsiz əqd

mübahisələndirilən əqddir

- məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir
- qeyri-ciddi əqddir
- icra edildiyi andan etibarsız hesab edilən əqddir
- məhkəmə tərəfindən etibarsız hesab edilən əqddir

413 Başqa əqdi pərdələmək məqsədilə bağlanmış əqd

kommersiya olunmalı əqddir

- uydurma əqddir

yalan əqddir
qeyri-ciddi əqddir
etibarsız əqddir

414 Yalnız görünüş üçün bağlanmış əqd

konversiya olunmalı əqddir
qeyri-ciddi əqddir
yalnız görü üçün bağlanmış əqd
etibarsız əqddir

- uydurma əqddir

415 Ağır şərtlə əqd dedikdə

Məhkəmə qərarı ilə şərtləri ağır hesab olunan əqd başa düşülür
əqd üzrə tərəflərdən birinin icradan birtərəfli imtina etdiyi əqd başa düşülür

- şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlər və bağlamağa məcbur olduğu əqd başa düşülür
əqd hansısa xoşa gəlməz hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanması başa düşülür.
əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən naməlum ağır hadisənin baş verməsindən asılı edilən əqd başa düşülür

416 Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirən tərəf özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən nə zaman tələb edə bilər

- şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdirsə
mübahisələndirən tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə
tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini iddia etdikdə
yanılma hər iki tərəfin təqsiri üzündən baş verdikdə
əqd predmetinin dəyəri müəyyənləşdirilmədikdə

417 Əq əqdi bağlamağa məcburetmə hərəkətləri hansı hallarda mübahisələndirilə bilər

- xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünə, arvadına /ərinə/ digər ailə üzvlərinə, yaxın qohumlarına və ya əmlakına qarşı real təhlükə hədəsi ilə törədildikdə
şəxsin həyatına və sağlamlığına zərər vurulduqda
zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda
şəxsin mülkiyyətinə və digər əmlak hüquqlarına qəsd edildikdə
şəxsi yalnız ölüm təhlükəsi ilə hədələdikdə

418 Aldatma yolu ilə bağlanmış əqd etibarsız sayıldıqda hansı hüquqi nəticələr tətbiq olunur

- təqsirkar tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmək imkanından məhrum edilir
təqsirkar tərəf yalnız vurduğu real zərərin əvəzini ödəyir
əqd əhəmiyyətsiz hesab olunur
təqsirkar tərəf cinayət məsuliyyətinə cəlb olunur
əqli mübahisələndirən tərəf zərərin əvəzinin ödənilməni tələb etməklə yanaşı, tərəflərdən hər biri əqd üzrə olduqlarının hamısını digər tərəfə qaytarmalı

419 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi

- etibarsız sayıla bilər
təsis edə bilər
mübahisələndirə bilər
icra etməyə bilər
müvafiq icra hakimiyyəti orqanına şikayət edə bilər

420 Hansı halda əqd əhəmiyyətsiz əqd hesab olunur?

əqd iştirakçılar tərəfindən etibarsız sayıldıqda

- əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olduqda əqd məhkəmədə mübahisələndirildikdə əqd aldatma, zorakılıq və hədə təsiri altında bağlandıqda əqd məhkəmə tərəfindən etibarsız sayıldıqda

421 Etibarsız əqdlərin hansı növləri vardır?

- mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər mübahisə edilməyən və ya əhəmiyyətsiz əqdlər mübahisə edilən və ya əhəmiyyətli əqdlər qarışıq və ya düzünə əqdlər yanakı və ya koordinasiya əqdlər

422 Əqdə nəzərdə tutulan hansı şərt neqativ şərt adlanır?

- hansısa hadisənin müqavilə bağlananadək baş verməyəcəyini nəzərdə tutan şərt hansısa hadisənin müəyyən müddətdə baş verməyəcəyini nəzərdə tutan şərt hansısa hadisənin tezliklə baş verməyəcəyini nəzərdə tutan şərt hansısa hadisənin müəyyən müddətdə baş verəcəyini nəzərdə tutan şərt hansısa hadisənin müqavilənin müddəti bitdikdən sonra baş verməyəcəyini nəzərdə tutan şərt

423 Əqdə nəzərdə tutulan hansı şərt pozitiv şərt adlanır?

- hansısa hadisənin müqavilə bağlananadək baş verəcəyini nəzərdə tutan şərt hansısa hadisənin müəyyən müddətdə baş verəcəyini nəzərdə tutan şərt hansısa hadisənin müəyyən müddətdə baş verməyəcəyini nəzərdə tutan şərt hansısa hadisənin tezliklə baş verəcəyini nəzərdə tutan şərt hansısa hadisənin müqavilənin müddəti bitdikdən sonra baş verəcəyini nəzərdə tutan şərt

424 Birtərəfli əqd dedikdə nə başa düşülür?

- bağlanması üçün bir tərəfin iradə ifadəsinin digər tərəfin isə qarşılıqlı hərəkətinin zəruri olduğu əqd birtərəfli əqddir birtərəfli əqddir
- bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd bağlanması üçün bir tərəfin rəsmi reyestrə müraciət etməsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir bağlanması üçün bir tərəfin iradə ifadəsinin yetərli olmadığı əqd birtərəfli əqddir

425 Bağlandığı tarix göstərilməyən etibarnamə:

- təqdim edildiyi gündən 90 gün ərzində qüvvəsini saxlayır əhəmiyyətsizdir qüvvədə olma müddətinə qədər qüvvəsini saxlayır təqdim edilən gündən 15 gün ərzində qüvvəsini saxlayır təqdim edilən gündən 30 gün ərzində qüvvəsini saxlayır

426 Etibarnamədə müddət göstərilməyibsə:

- o, bağlandığı gündən 5 il ərzində qüvvəsini saxlayır o, bağlandığı gündən 1 il ərzində qüvvəsini saxlayır o, bağlandığı gündən 2 il ərzində qüvvəsini saxlayır o, bağlandığı gündən 3 il ərzində qüvvəsini saxlayır əhəmiyyətsizdir

427 Hüquqi şəxs adından verilmiş etibarnamə:

bələdiyyə orqanları tərəfindən təsdiq edilir onun rəhbərinin və ya nizamnamə ilə buna vəkil edilmiş şəxsin imzası ilə əvə həmin təşkilatın möhürü vurulmaqla notariatda təsdiq edilir hüquqi şəxsin yuxarı orqanı tərəfindən təsdiq olunur

notariat qaydasında təsdiq edilir

- onun rəhbərinin və ya nizamnaməsi ilə bina vəkil edilmiş şəxsin imzası ilə və həmin təşkilatın möhürü vurulmaqla təsdiq edilir

428 Yalan əqd:

- başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir
ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir
əslində mövcud olmayan əqddir
tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdiyi hal mövcud deyildir
təbiətdə mövcud olmayan uydurma predmet üzrə bağlanan əqddir

429 Uydurma əqd:

qeyri-ciddi (zarafatla) iradə ifadə edilmiş əqddir

təbiətdə mövcud olmayan uydurma predmet üzrə bağlanan əqddir

əslində mövcud olmayan əqddir

- ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir
başqa əqdi pərdələmək məqsədilə bağlanan əqdlər

430 Əqd barədə mübahisə edildikdə, əqd nə vaxtdən etibarsız sayılır?

məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi andan etibarsız sayılır

- Bağlandığı andan etibarsız sayılır
mübahisə yarandığı andan etibarsız sayılır
əqdin mübahisə edilməsi barədə digər tərəfə bildirildiyi andan etibarsız sayılır
bu barədə məhkəmə qərarının çıxarıldığı andan etibarsız sayılır

431 Bir fiziki şəxs əqd bağlayarkən onun əvəzindən başqa şəxs həmin əqdi imzalaya bilərmə?

heç bir halda imzalaya bilməz

bütün hallarda imzalaya bilər

- fiziki şəxs bədən qüsurlu, xəstəliyinə və ya savadsızlığına görə əqdi imzalaya bilmirsə, başqa şəxs onun bağladığı əqdi imzalaya bilər
fiziki şəxs savadsızdırsa, başqa şəxs onun bağladığı əqdi imzalaya bilər
fiziki şəxs fəaliyyət qabiliyyətsizdirsə və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılıbsa, başqa şəxs onun bağladığı əqdi imzalaya bilər

432 Yazılı əqd necə bağlanılır?

onun məzmununu ifadə edən və əqdi bağlayan şəxslərin lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır

onun məzmununu ifadə edən və yalnız əqdi bağlayan şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır

onun məzmununu ifadə edən müəyyən sənədlər tərtibi yolu ilə bağlanılır

- onun məzmununu ifadə edən və əqdi bağlayan şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır
onun məzmununu ifadə edən müəyyən niyyətin rəsmiləşdirilməsi yolu ilə bağlanılır

433 Əqdlər hansı formada bağlana bilər?

yalnız yazılı

yazılı və ya sadə

mürəkkəb və ya sadə

- şifahi və ya yazılı
şifahi və ya mürəkkəb

434 Birtərəfli əqd nədir?

Mülkü Məcəllə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri və yetərli olan, digər tərəfin isə onun etirazsız qəbul etməsi yetərli olan əqddir

qanuna uyğun olaraq digər tərəfin və ya soruşulmadan bir tərəfin iradə ifadəsi ilə bağlanılan əqddir
Mülkü Məcəlləyə uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri olan əqddir
tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri olan əqddir

- Mülkü Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri və yetərli olan əqddir

435 Əqd nədir?

mülkü hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya soxtərəfli iradə ifadəsidir

mülkü hüquq münasibətinin əmələ gəlməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
mülkü hüquq münasibətinin əmələ gəlməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya ikitərəfli iradə ifadəsidir

- mülkü hüquq münasibətinin yaranmasına, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli iradə ifadəsidir
mülkü hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya ikitərəfli iradə ifadəsidir

436 Hüquq yaradıcı müddətlərə aiddir

- mülki hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olan müddətlər
impertiv müddətlər, dispozitiv müddətlər
mülki hüquq və vəzifələrin xitamına səbəb olan müddətlər
qarantıya və yaralılıq müddətləri
pretenziya və iddia müddətləri

437 Mülki hüquqda müddət dedikdə

şəxsin fəaliyyət qabiliyyəti hesab olunması üçün qanunla müəyyən edilən vaxt başa düşülür

- mülki hüquq və vəzifələrin əmələ gəlməsinin dəyişməsinin və xitamının bağlı olduğu vaxt başa düşülür
hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müəyyən olunan vaxt dövrü başa düşülür
tərəflər arasında bağlanmış müqavilənin qüvvəyə minməsi, qüvvədə olması və qüvvədən düşməsinə
müəyyənləşdirən vaxt dövrü başa düşülür
normativ aktların qüvvəyə minməsi, qüvvədə olması və qüvvədən düşməsinə müəyyənləşdirən vaxt dövrü başa düşülür

438 Hansı tələbə iddia müddəti şamil edilir

şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi ilə bağlı tələblər

- müqavilədən irəli gələn tələblərə
əmanətçinin banka olan əmanətin qaytarılması tələbinə
fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddialara
mülkiyyətçinin onun hüquqlarının istənilən formada pozulmasına qarşı tələbləri, əgər bu pozuntu sahiblikdən məhrum etmə ilə əlaqəli deyilsə

439 Ümumi iddia müddəti müəyyən edilir

hər bir fərdi hal üçün qanunla müəyyən edilir

- 10 il müddətinə
altı il müddətinə
üç il müddətinə
müqavilə ilə müəyyən edilir

440 Ləngitmə hüququ hansı halda istisna edilir?

borclu icranı gecikdirdikdə;
borclu qanunvericiliyin tələbini pozduqda;
borclu ödəniş müddəti çatmış tələbin icrasını gecikdirdikdə/
borclu hüququ tələbin icrasını gecikdirdikdə;

- ləngitmə predmeti qanunsuz əldə edildikdə;

441 Aşağıdakılardan hansına iddia müddəti şamil edilmir?

şəxsi qeyri- əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər

- bütün variantlar
mülkiyyətçinin və sahibin hüquqlarının pozuntularının aradan qaldırılması tələbləri, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri
fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələbləri
əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri

442 Aşağıdakılardan hansı iddia müddətinin axımının kəsilməsidir?

- müəyyən edilmiş qaydada iddia irəli sürüldükdə
müvafiq münasibətləri tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda
iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda
müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün məhlət müəyyənləşdirildikdə
fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda

443 Aşağıdakılardan hansı iddia müddətinin axımının dayandırılmasına səbəb olmur?

iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda
müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət müəyyənləşdirildikdə
fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda

- müəyyən edilmiş qaydada iddia irəli sürüldükdə
müvafiq münasibəti tənzimləyən qanun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda

444 İddia müddəti keçibsə, hüququn müdafiəsi haqqında tələbi məhkəmə vaxtında qəbul etməlidirmi?

- bəli
ümumi iddia müddəti istisna olmaqla, digər iddia müddətləri keçibsə qəbul etməməlidir
ümumi iddia müddəti istisna olmaqla, digər iddia müddətləri keçibsə qəbul edilməlidir
müddət üzrlü səbəblərdən ötürüldükdə qəbul edilə bilər
xeyr

445 Müqavilə tələbləri üzrə iddia müddəti nə qədərdir?

- 3 il
10 il
15 il
4 il
6 il

446 Ümumi iddia müddəti nə qədərdir?

- 10 il
3 il
15 il
30 il
6 il

447 İddia müddəti nədir?

mülkü hüquq və vəzifələrin məhkəmədə müdafiə edilməsi üçün vaxtdır

mülkü hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır
şəxsin öz hüquqlarını müdafiə etməsi üçün məhkəməyə müraciət etdiyi vaxtdır

- başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək üçün vaxtdır
mülkü hüquq və vəzifələrin qüvvədə olduğu vaxtdır

448 Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı nə vaxtdan başlanır?

müəyyən hadisənin baş verdiyi gün başlanır
müəyyən hadisənin baş verməsindən sonrakı gün başlanır

hökmən baş verməli olan hadisənin göstərildiyi gündən sonrakı gün başlanır
təqvim tarixində göstərilən gündən başlanır

- təqvim tarixindən sonrakı gün başlanır

449 Aşağıdakılardan hansı öhdəliyin əmələ gəlməsi əsası deyil:

zərər vurulması

məhkəmə aktı

müqavilə

- etibamamə
əsassız varlanma

450 Öhdəliyə əsasən:

bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır

- bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır
bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır
bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətlərdən çəkinməlidir
bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir

451 Öhdəliyin tərəfləri hansılardır?

- kreditor və borclu
kreditor, borclu, vərəsə
kreditor və akseptor
borclu və akseptor
kreditor vəz amin

452 Aşağıdakılardan hansı öhdəliyin anlayışdır?

- bir şəxsin (borclu) başqa şəxsin (kreditor) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a)) və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ)
bir şəxsin (borclu) başqa şəxsin (kreditor) xeyrinə pul ödəməsi, iş görməsi, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ)
mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitmə haqqında bir və ya iki şəxsin razılaşması
bir şəxsin borclu başqa şəxsin (kreditor) xeyrinə müəyyən hərəkət etməsi, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ
bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlərdən çəkinməsi

453 Hansı tələblərin güzəşt edilməsi yol verilməzdir?

- Kreditorun şəxsiyyəti ilə qırıılmaz bağlı olan, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntusunun aradan qaldırılması haqqında tələbləri və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblər və hüquqlar sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ verən tələblərin əmanətçilərin banka olan tələblərinin güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələblərin

454 Tələbin güzəşti

tələb sahibinin istəyinə uyğun olaraq sadə yazılı formada həyata keçirilir

üçüncü şəxsin tələbinə uyğun olaraq həyata keçirilir

müqavilənin notariat qeydiyyatında təsdiq olunması ilə həyata keçirilir

məhkəmə qərarı əsasında həyata keçirilir

- tələb sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir

455 Düzgün cavabı tapın

- öhdəliklər yalnız müqavilədən qanundan və ziyan /zərər/ vurmaqdan əmələ gəlir
öhdəliklər yalnız ziyan /zərər/ vurmaq nəticəsində əmələ gəlir
öhdəliklər yalnız hüququayğun hərəkətlərdən əmələ gəlir
öhdəlik münasibətləri yalnız hüquqazidd hərəkətlərdən yaranır
öhdəliklər yalnız müqavilədən əmələ gəlir

456 Öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilirmi?

tərəflər bunu arzu etmədikləri halda yarada bilər
üçüncü tərəf bunu arzu etdiyi halda yarada bilər
yalnız qanunda nəzərdə tutulduğu halda yarada bilər
yarada bilməz

- tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda yarada bilər

457 Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaradır mı?

iştirak etməyən tərəf bunu arzu etmədikdə yaradır
tərəflər bunu arzu etdikləri halda yaradır
yalnız qanunda nəzərdə tutulduğu halda yaradır

- yaratmır
yaradır

458 Müqavilənin bağlanması üçün neçə tərəfin iradə ifadəsi zəruridir?

bir tərəfin razılaşdırılmış iradə ifadəsi
yalnız üç tərəfin razılaşdırılmış iradə ifadəsi
yalnız iki tərəfin razılaşdırılmış iradə ifadəsi
dörd tərəfin razılaşdırılmış iradə ifadəsi

- iki, üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi

459 Aşağıdakı müddəalardan biri yanlıştır

əvəzli müqavilələr odur ki, müqaviləni bağlayan tərəf öz vəzifəsinin icrası müqabilində qarşı tərəfdən haqq və ya digər qarşılıqlı əvəz alır

- real müqavilələrin bağlanmış hesab edilməsi üçün müqavilənin bütün mühüm şərtləri barədə tərəflərin razılığa gəlmələri yetərlidir
qoşulma müqaviləsinin şərtlərinin müəyyən edilməsində yalnız bir tərəf iştirak edir digər tərəf müqaviləyə əlavə və dəyişiklik etmək imkanından məhrumdur və müqavilə şərtləri ilə razılaşmaqla onu imzalayır.
fidusiar müqavilə müqavilə bağlayan tərəflərin şəxsi etimad münasibətlərinə əsaslanan müqavilə növüdür
ikitərəfli (sinallaqmatik) müqavilələr odur ki, bu cür müqavilələrdə hər tərəf həm hüquqlara malik olur, həm də vəzifələr daşıyırlar

460 AR MM hüquqi nəticə əldə olunması istiqamində görə müqavilələrin 4 qrupunu fərqləndirilir, biri yanlıştır.

- sığorta fəaliyyətinin həyata keçirilməsinə yönələn müqavilələr
əşyanın istifadəyə verilməsinə yönələn müqavilələr
əşyanın mülkiyyətə və digər əşya hüququna verilməsinə yönələn müqavilələr
iş görülməsinə yönələn müqavilələr
xidmət göstərilməsinə yönələn müqavilələr

461 MM hüquqi nəticə əldə olunması istiqamində görə müqavilələrin 4 qrupunu fərqləndirilir, biri yanlıştır.

- iş görülməsinə yönələn müqavilələr
sığorta fəaliyyətinin həyata keçirilməsinə yönələn müqavilələr
əşyanın mülkiyyətə və digər əşya hüququna verilməsinə yönələn müqavilələr
əşyanın istifadəyə verilməsinə yönələn müqavilələr
xidmət göstərilməsinə yönələn müqavilələr

462 Tərəflərdən birinin tələbi ilə müqavilə dəyişdirilə vəlğv edilə bilərmə?

müəyyən hallarda mümkündür

bütün hallarda mümkündür

digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və bu MM-də nəzərdə tutulduqda tərəflərdən birinin tələbi ilə məhkəmə qaydasında dəyişdirilə və ya ləğv edilə bilər

- digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda tərəflərdən birinin tələbi ilə məhkəmə qaydasında dəyişdirilə və ya ləğv edilə bilər
- heç bir halda mümkün deyil

463 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi mümkündürmü?

yalnız müqavilədə nəzərdə tutulan halda mümkündür

yalnız MM-də nəzərdə tutulan konkret hallarda mümkündür

- MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür
- tərəflərdən birinin tələbi ilə mümkündür
- yalnız tərəflərin razılaşması üçün mümkündür

464 Müqavilənin standart şərti müqaviləyə daxil edilibsə, həmin şərt etibarsız sayıla bilərmə?

MM-yə ziddirsə, sayıla bilər

tərəflərin istəyi ilə istənilən hallarda sayıla bilər

tərəflərin istəyi ilə müəyyən hallarda sayıla bilər

heç bir halda sayıla bilməz

- etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız sayıla bilər

465 Hərrac keçirilmədikdə verilən məbləğ:

qaytarılmır

- geri qaytarılır
- ikiqat geri qaytarılır
- üçqat geri qaytarılır
- əldən çıxmış qayda nəzərə alınmaqla geri qaytarılır

466 Aüksion və müsabiqələr hansı formalarda keçirilir?

yarımaçıq və yarımqapalı

açıq

qapalı

qarışıq

- açıq və qapalı

467 Hərrac hansı formada keçirilə bilər?

auksion formasında

auksion və ya müsabiqə formasında, o cümlədən əmlak mülkiyyətçisinin və ya satılan əmlak hüququnun sahibinin istədiyi digər formalarda

müqavilə formasında

reklam formasında

- auksion və ya müsabiqə formasında

468 Aşağıdakılardan kim hərracın təşkilatçısı kimi çıxış edə bilməz?

- əmlakın saxlayıcısı
- əmlakın mülkiyyətçisi
- ixtisaslaşdırılmış təşkilat
- əmlakın istifadəçisi
- əmlak hüququnun sahibi

469 Hərracda bağlanan müqavilə kimlə bağlanır?

- hərracı udan şəxslə
hərracda iştirak edən istənilən şəxslə
hərracda iştirak edən və beh ödəyən şəxslə
hərracda iştirak edən və müqavilə bağlamaq üçün ilkin hərəkətləri edən istənilən şəxslə
hərracda iştirak edən və müqavilə bağlamaq təklifini qəbul edən istənilən şəxslə

470 Müqavilə şərtlərini yerinə yetirmək üçün hərəkətlər edilməsi aksept sayılırmı?

bütün hallarda sayılır

MM-də və ya ofertada ayrı qayda nəzərdə tutulmayıbsa, oferta almış şəxs onun aksepti üçün müəyyən edilmiş müddətdən asılı olmayaraq ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək üçün hərəkətlər edərsə, sayılır

- MM-də və ya ofertada ayrı qayda nəzərdə tutulmayıbsa, oferta almış şəxs onun aksepti üçün müəyyən edilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək üçün hərəkətlər edərsə sayılır
müyyən hallarda sayılır
heç bir halda sayılmır

471 Susmaq aksept sayılırmı?

bəli

- MM-dən, işgüzar adətlərdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır
yalnız MM-də nəzərdə tutulan hallarda susmaq aksept sayılmır, digər hallarda sayılır
işgüzar adətlərdən başqa qayda irəli gəlmirsə, susmaq aksept sayılmır
xeyr

472 Oferta geri götürülə bilərmi?

istənilən vaxt geri götürülə bilər

ünvan sahibinin aldığı halda, oferta geri götürülə bilər

- ünvan sahibinin aldığı ofertada ayrı qayda şərtləndirilməyibsə, yaxud təklifin mahiyyətindən və ya verildiyi şəraitdən ayrı qayda irəli gəlməyibsə, onun aksepti üçün müəyyən edilmiş müddət bitməyibsə, oferta geri götürülə bilməz
müəyyən müddət keçdikdən sonra geri götürülə bilər
heç bir halda geri götürülə bilməz

473 Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif

akseptə dəvət sayılır

- ofertaya dəvət sayılır
aksept sayılır
müqavilə bağlamağa dəvət sayılır
oferta sayılır

474 Müqavilənin bağlanma anı:

müqavilə imzalandığı an

- oferta göndərmiş şəxsin aksepti aldığı an
müqavilə bağlamaq təklifinin göndərildiyi an
müqavilə bağlamaq təklifinin qəbul edildiyi an
müqavilə şərtlərinin razılaşdırıldığı an

475 Aksept nədir?

müqavilə bağlamaq təklifinin qəbul edilməsi

- müqavilə şərtlərinin müzakirə edilməsi
müqavilə şərtlərinin ayrı-ayrılıqda bəyənilməklə imzalanması
müqavilənin razılaşdırılması
müqavilə bağlamaq təklifi

476 Oferta nədir?

- müqavilə şərtlərini ayrı-ayrılıqda bəyənməklə imzalamaq
- müqavilə şərtlərinin müzakirə edilməsi
- müqavilə bağlamaq təklifi
- müqavilə bağlamaq təklifinin qəbul edilməsi
- müqavilənin razılaşdırılması

477 Hansı şərtlər müqavilənin mühüm şərtləri sayılır?

- müqavilədəki predmetinə dair şərtlər
- müqavilənin predmeti və qiymətinə dair şərtlər
- tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər
- müqavilənin predmetinə dair şərtlər, MM- də həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər
- müqavilənin qiymətinə və icra olunması müddətinə dair şərtlər

478 Müqavilənin şərtləri təfsir edilərkən nələr nəzərə alınır?

- müqavilədəki sözün hərfi mənası
- söz və ifadələrin hərfi mənası, tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi
- müqavilənin hərfi mənası ilə onun digər şərtlərinin müqayisəsi
- tərəflərin iradə ifadəsinin həqiqi mənası
- müqavilədəki söz və ifadələrin hərfi mənası

479 Müqavilənin şərtlərini kim təfsir edir?

- məhkəmə
- tərəflər
- börlu
- barışdırıcı komissiyalar
- kreditor

480 İlkin müqavilə ilə nəzərdə tutulan əsas müqavilə neçə müddət ərzində bağlanmalıdır?

- ilkin müqavilədə göstərilən müddətdə, müddət göstərilməyibsə, ilkin müqavilənin bağlandığı andan 6 ay ərzində
- ilkin müqavilənin bağlandığı andan bir il ərzində
- ilkin müqavilədə göstərilən müddətdə, müddət göstərilməyibsə, ilkin müqavilənin bağlandığı andan bir il ərzində
- yalnız ilkin müqavilədə göstərilən müddətdə
- ilkin müqavilədə göstərilən müddətdə, müddət göstərilməyibsə, ilkin müqavilənin bağlandığı andan 3 ay ərzində

481 İlkin müqavilə hansı formada bağlanır?

- yalnız yazılı formada
- əsas müqavilə üçün nəzərdə tutulmuş formada əsas müqavilənin forması müəyyənləşdirilmədikdə isə yazılı formada
- tərəflərin mülahizəsinə görə həm yazılı həm də şifahi formada bağlana bilər
- notariatda təsdiq edilməklə
- yazılı formada və notariatda təsdiq edilməklə

482 İlkin müqavilə nədir?

- elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər
- elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 90 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər
- elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 120 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər
- elə müqavilədir ki, tərəflər müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 60 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər
- elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 30 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər

483 Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə yol verilirmi?

bütün hallarda yol verilir

tərəflərdən birinin tələbi ilə yol verilir

- müqavilədə və ya Mülkü Məcəllədə nəzərdə tutulmuş hallarda yol verilir
tərəflərdən birinin diqqətəlayiq maraqları tələb edərsə, yol verilir
heç bir halda yol verilmir

484 Müqavilə öhdəlikləri barədə qaydalar qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilə bilərmi?

xeyr

bəli

tərəflərin razılaşmasında bu barədə qeyd şərt varsa, həmin qaydalar tərəflərin qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir

tərəflərdən birinin tələbi ilə həmin qaydalar qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir

- öhdəliyin səviyyəsindən ayrı hal irəli gəlmirsə, tətbiq edilir

485 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi hansı andan dəyişdirilmiş və ya ləğv edilmiş sayılır?

tərəflərin razılaşmasının bağlandığı andan

tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə məhkəmə qərarının çıxarıldığı andan;

tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan;

tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə məhkəmə qərarının çıxarıldığı andan;

- tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan;

486 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəmədə hansı halda qaldıra bilər?

yalnız 30 gün müddətində digər tərəfin cavabını almadıqda.

yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda;

yalnız təklifdə göstərilmiş müddətdə digər tərəfin cavabını almadıqda;

- yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən imtinanı aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 30 gün müddətində cavab almadıqda;

yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 15 gün müddətində cavab almadıqda;

487 Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulurmu?

müqavilədə nəzərdə tutulduqda bərabər tutulur

bərabər tutulmur;

konkret şəraitdən asılı olaraq bərabər tutula bilər

qanunvericilikdə belə qayda yoxdur;

- bərabər tutulur;

488 Şəraitin dəyişməsi ilə bağlı müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə yol verilirmi?

- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin müqavilə bağlayarkən əsas gətirdikləri şərait əhəmiyyətli dərəcədə dəyişərsə, yol verilir;

müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yol verilir.

MM-də ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflər müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişərsə, yol verilir;

yalnız MM-də nəzərdə tutulan konkret hallarda, yol verilir;

yalnız tərəflərin razılaşmasında nəzərdə tutulubsa, yol verilir;

489 Hərracın predmeti yalnız müqavilə bağlamaqdan ibarət olmuşsa, tərəflərdən biri müqaviləni bağlamaqdan boyun qaçırdıqda hansı hüquqi nəticələr yaranır?

müqavilə bağlamaqdan hərracı udmuş şəxs imtina edirsə, verdiyi məbləği itirir və hərrac təşkilatçısına dəyən zərərin əvəzini ödəyir;

- digər tərəf müqaviləni bağlamağa məcbur etmək, onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər; müqavilə bağlamaqdan hərracın təşkilatçısı imtina edərsə, hərracı udmuş şəxs verdiyi məbləği ikiqat geri qaytarır və dəyən zərərin əvəzini ödəyir; müqavilə bağlamaqdan hərracın təşkilatçısı imtina edərsə, hərracı udmuş şəxs verdiyi məbləği üçqat geri qaytarır və dəyən zərərin əvəzini ödəyir; müqavilə bağlamaqdan hərracı udmuş şəxs imtina edirsə, verdiyi məbləği itirir.

490 Müqavilənin bağlanması haqqında edilmiş təklifdə verilmiş hansı cavab aksept sayılır?

özündə müqavilənin adi şərtlərini əks etdirən cavab
ofertaya gec verilmiş cavab

- yalnız özündə müqavilənin mühüm şərtlərini əks etdirən cavab
hər bir cavab
yalnız özündə müqavilənin mühüm şərtlərini əks etdirən və ofertada göstərilən müddətdə verilən cavab

491 Qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış reklam oferta hesab edilmirmi?

reklam olunan məhsulun satış ünvanını və çeşidini göstərən reklam oferta hesab edilir
heç bir halda hesab edilmir

reklam olunan məhsulun qiymətini və keyfiyyətini əks etdirən, lakin qeyri-müəyyən şəxslərə ünvanlanan reklam oferta hesab edilir

- reklamda ayrı qada nəzərdə tutulmayıbsa, reklam ofertaya dəvət sayılır
reklam konkret şəxsə ünvanlanmışsa oferta hesab edilir

492 Müqavilənin bağlanması üçün verilən təklif nə zaman oferta hesab edilir?

müqavilənin bağlanması üçün edilən hər bir təklif

- bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin razılıq olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edildikdə
əvvəlcədən razılaşdırılmış təkliflər
müqavilənin bağlanması üçün konkret şəxsə ünvanlanan, lakin özündə müqavilənin mühüm şərtlərini əks etdirməyən təklif
müqavilənin bağlanması üçün konkret şəxsə ünvanlanan hər bir təklif

493 Müqavilə nədir?

- mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması
iki tərəfin bağladığı əqd
müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün mükafat veriləcəyi barədə şəxsin verdiyi vəd
iki və ya daha çox şəxsin qanunda göstərilən formaya riayət etmədən bağladığı saziş
iki və ya daha çox şəxsin hüquqi nəticə yaratmayan sazişi

494 Tərəflərdən birinin tələbi ilə müqavilə hansı hallarda dəyişdirilə və ya ləğv edilə bilər?

digər tərəfdə eyni tələbi irəli sürdükdə

müqavilənin icrasını təmin edən əşya məhv olduqda

digər tərəf müqaviləni həm əhəmiyyətli həmdə əhəmiyyətsiz dərəcədə pozduqda

digər tərəf müqaviləni imzalamaqdan imtina etdikdə

- yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda

495 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi hansı halda mümkündür?

yalnız məhkəmənin müvafiq qərarından sonar

yalnız tərəflərin razılaşması ilə
müvafiq icra hakimiyyəti orqanının qərarı ilə
müqavilə bağlanarkən tərəflərdən birinin gəlmədiyi halda

- əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə

496 Müqavilə nə vaxtdan tərəflər üçün məcburi sayılır?

yazıldığı andan
tərəflər müqavilənin şərtlərini icra etməyə başladıkları andan
tərəflər müqaviləyə etiraz etdikləri andan
tərtib edildiyi andan

- bağlandığı andan

497 Aşağıda sadalananlardan hansıları mülki hüquqi müqavilələrinin növlərinə aiddir?

- qarışıq müqavilə, əvəzli və əvəzsiz müqavilələr, ümumi müqavilə, ilkin müqavilə, üçüncü şəxsin xeyrinə müqavilə
son müqavilə, yekun müqavilə, bağlayıcı müqavilə, satılıq müqaviləsi
birja müqaviləsi, əmlak müqaviləsi, bir tərəfli müqavilə, əməli təsir müqaviləsi
sülh müqaviləsi, ictimai müqavilə, əmək müqaviləsi, məişət müqaviləsi
notariat müqavilə, sərbəst bazar müqaviləsi, ofis müqaviləsi

498 Sadə yazılı müqavilə nə zaman bağlanmış hesab olunur?

müqavilə müvafiq qaydada tərəflərə təqdim olunduğu andan
müqavilə müvafiq qaydada dərc olunduğu andan
müqavilə müvafiq qaydada notariusda təsdiq olunduğu andan

- müqavilə müvafiq qaydada imzalandığı andan
müqavilə müvafiq qaydada tərtib edildiyi andan

499 Müqavilə nə zaman əvəzli sayılır?

müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalı deyildirsə, həmin müqavilə əvəzli sayılır

müqaviləyə görə tərəf öhdəliyi bir tərəfli qaydada icra edərsə, həmin müqavilə əvəzli sayılır

müqaviləyə görə kreditor öz hüquqlarını digər şəxsə güzəst edərsə, həmin müqavilə əvəzli sayılır

- müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır
müqaviləyə görə tərəf öhdəliyin icrasından imtina edərsə, həmin müqavilə əvəzli sayılır

500 Müqavilələrə hansı əqdlər haqqında qaydalar tətbiq olunur?

əvəzli əqdlər haqqında qaydalar tətbiq olunur

- iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir
bir tərəfli əqdlər haqqında qaydalar tətbiq olunur
real əqdlər haqqında qaydalar tətbiq olunur
konsensual əqdlər haqqında qaydalar tətbiq olunur

501 Real və ya konsensual müqavilələr

Real müqavilələrin bağlanması üçün borclu əşyanın verilməsi öhdəliyini öz üzərinə götürür

konsensual müqavilə gələcək əmlak barəsində bağlanmış müqavilədir, real müqavilə isə mövcud əmlak barəsində bağlanmış müqavilədir)

- müqavilənin bağlanması üçün müqavilə konsensual olduqda tərəflərin razılığı, real olduqda isə tərəflərin razılığı ilə yanaşı, əşyanın da verilməsi tələb olunur)
müqavilənin konsensual olması notarial qaydada təsdiq olunmasıdır, müqavilənin real olması isə mülki vəzifələrin icra edilməsidir)
mülki fəaliyyət qabiliyyətli şəxslərin bağladığı müqavilə real, nümayəndə vasitəsi ilə bağlanan müqavilə isə konsensual müqavilədir)

502 Tərəflərin bilavasitə razılaşdıqları şərt üstündür, yoxsa standart şərt?

konkret situasiyadan asılı olaraq dəyişir

- bilavasitə razılaşdıqları şərt
bu müqavilə növlərindən asılı olaraq dəyişir
standart şərt
hər iki bərabərdir

503 Hərrac keçirilmədikdə ödənilən məbləğ

- 2 qat tayralın
geri qaytarılır
3 qat qaytarılır
qaytarılmır
yarısı qaytarılır

504 Ümumi müqavilə bağlanmasında kimə üstünlük verilir?

- fiziki şəxslərə
qeyri - kommersiya
heç kimə
dövlət və bələdiyyə orqanlarının
kommersiya hüquqi şəxslərə

505 Əvəzsiz-müqavilə

tərəflər bir-birinə qarşı pul ödəməkdən çəkinir

tərəflər bir-birinə qarşı xidmət göstərməkdən çəkinir

Müqaviləyə görə, tərəf öz vəzifələrinin icrası müqabilində haqq alır

- müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verir
tərəflər bir-birinə qarşı görməkdən çəkinir

506 Yeni oferta

- müqavilə bağlanması haqqında təklif
oferta üçün gecikmiş aksept
aksept üçün gecikmiş oferta
iki tərəfin qarşılıqlı ofertası
İkitərəfli qarşılıqlı aksepti

507 Aksept nədir?

- müqavilənin zəruri və standart şərtlərinin məcmusu
Müqavilənin zəruri şərtləri
Müqavilə bağlanması haqqında təklif qəbul etmək
Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etmək
Müqavilənin standart şərtləri

508 Oferta nədir?

- müqavilə bağlanması haqqında təklifin qəbulu
müqavilə bağlanması haqqında təklif
müqavilənin mühüm şərtlərinin məcmusu
müqavilə şərtlərinin məcmusu
müqavilənin zəruri şərtlərinin məcmusu

509 Nə zaman müqavilə bağlanmış sayılır?

- tərəflər müqavilənin vaxtı barəsində razılığa gəldikdə
tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə
tərəflərin müqaviləni notariusda təsdiq etdikdə?

tərəflərin müqavilə bağlanmaq haqqında razılıq əldə etdikdə
müqavilənin adı qaydaları ilə əlaqədar razılığa gəliblərsə

510 Müqavilənin anlayışı hansıdır?

- mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması)
Borclunun kreditorun xeyrinə pul ödəmək vəzifəsi
Kreditorun borcludan işlərin görülməsi, xidmətlərin göstərilməsini, pulun ödənilməsini tələb etmək hüququ
Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi haqqında iki və ya bir neçə şəxsin razılaşması)
Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması)

511 Öhdəliyin xitamı edilməsi əsasına aid deyil

- icra
qarşılıqlı əvəzləşdirmə
müddətin keçməsi
depozitə qoyma
- beh

512 Beh hansı formada bağlanır?

- yazılı və şifahi
- yazılı
müqavilədə nəzərdə tutulan hallardan başqa şifahi
MM-də nəzərdə tutulan hallardan başqa yazılı
şifahi

513 Zəminlik müqaviləsi hansı formada bağlanır?

- yazılı
yazılı, şifahi
MM-də nəzərdə tutulmuş hallarda yazılı, qalan halda şifahi
MM-də nəzərdə tutulmuş hallarda şifahi, qalan hallarda yazılı
şifahi

514 Dəbbə pulunun növləri bunlardır

- cərimə, penya və beh
cərimə
penya
beh
- cərimə və penya

515 Öhdəliyin təmini üsullarından deyil

- avans
dəbbə pulu
zəminlik
beh
girov

516 Subsidiar məsuliyyət nədir?

- Kreditor qarşısında əsas borclunun vəsaiti çatmadıqda çatmayan hissənin icrasını üzərinə götürmüş şəxsin məsuliyyəti
bütün əmlakı ilə məsuliyyət
- bir şəxsin borcu olan digər şəxsin məsuliyyətinə görə əlavə məsuliyyəti
kreditor qarşısında əsas borcu ilə bərabər paylarla məsuliyyət daşıyan şəxsin məsuliyyəti
əmlakın bir hissəsi ilə məsuliyyət

517 Öhdəliyin icra edilməməsi nədir?

- öhdəliyin yerinə yetirilməməsi
- öhdəliyin pozulması və lazımınca icra edilməməsi
- öhdəliyin vaxtında icra edilməməsi
- öhdəliyin pozulması
- lazımınca icra edilməməsi

518 Öhdəliyin icrası vaxtı müəyyənləşibsə, kreditor vaxtından əvvəl icranı tələb edə bilərmi?

- xidmət göstərilməsi ilə bağlı olan öhdəliklərdə tələb edə bilər
- yox
- bəzi hallarda tələb edilə bilər
- BƏLİ
- pul öhdəliklərindən başqa digər öhdəliklərdə tələb edə bilər

519 Öhdəliklərin icrası yeri necə müəyyənləşir?

- AR MM ilə
- inzibati ərazi aidiyyətinə görə
- müqavilə ilə
- MM-ə və ya müqavilə ilə ayrı qayda nəzərdə tutulmayıbsa və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə

520 Öhdəliyin xitamı üçün əsas olmuş dövlət və ya bələdiyyə orqanının aktı etibarsız sayıldıqda öhdəlik bərpa edilirmi?

- tərəflərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, bərpa edilir
- tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə və kreditorun icraya marağı itməyibsə, bərpa edilir
- xeyr
- bəli
- tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, bərpa edilir

521 Öhdəliklərin xitamı üçün müddətin axımı nə vaxtdan başlayır?

- tələbin icra müddətinin çatması ilə
- tələbin icra müddətinin çatması ilə əvvəl bu müddət hesablanarkən müddətin başladığı gün nəzərə alınır
- tələbin icra müddətinin çatması ilə əvvəl bu müddət hesablanarkən müddətin başladığı gün nəzərə alınır
- tələbin yarandığı müddətin çatması ilə əvvəl bu müddət hesablanarkən müddətin başladığı gün nəzərə alınır
- tələbin yarandığı müddətin çatması ilə əvvəl bu müddət hesablanarkən müddətin başladığı gün nəzərə alınır

522 Məhkəmə qərarına əsasən əmələ gələn tələb hansı müddətdən sonra qüvvəsini itirir?

- otuz ildən sonra
- on ildən sonra
- on beş ildən sonra
- iyirmi ildən sonra
- qırx ildən sonra

523 Tələblər hansı müddətdən sonra qüvvəsini itirir?

- MM-də ayrı qayda nəzərdə tutulmayıbsa, on ildən sonra
- MM-də ayrı qayda müəyyənləşdirilməyibsə, otuz ildən sonra
- MM-də ayrı qayda müəyyənləşdirilməyibsə, iyirmi beş ildən sonra
- MM-də ayrı qayda müəyyənləşdirilməyibsə, iyirmi ildən sonra
- MM-də ayrı qayda müəyyənləşdirilməyibsə, on beş ildən sonra

524 Zaminin borcu ödənməkdən azad edilməsi əsas borclunu öhdəliyin icrasından azad edirmi?

bəli
müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, azad etmir
müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, azad edir
qismən azad edir

- xeyr

525 Borcun əsas borcluya bağışlanması zəminə də azad edirmi?

müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, azad etmir
qismən azad edir
xeyr

- bəli

müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, azad edir

526 Kreditor borclunu onun üzərinə düşən vəzifədən azad edə bilərmi?

xeyr
digər borcların razılığı ilə azad edə bilər
bir şərtlə ki, həmin hərəkət razılaşma ilə əvvəlcədən nəzərdə tutulsun

- bir şərtlə ki, həmin hərəkət başqa şəxslərin hüquqlarını pozmasın
bəli

527 İcra predmeti məhkəmədə və ya notariusda neçə müddət qalır?

altı ilədək

- üç ilədək
beş ilədək
on ilədək
yeddi ilədək

528 Borclu saxlanmağa verdiyi predmeti tələb edə bilərmi?

tələb edə bilər
kreditor qəbul edəne qədər tələb edə bilər

- kreditor qəbul edəne qədər tələb edə bilər, bu şərtlə ki, o əvvəlcədən qaytarmaqdan imtina etməsin
tələb edə bilməz
kreditora bildiriş verməklə tələb edə bilər

529 Öhdəlik predmeti olan daşınar əşya tez xarab olduğuna və ya saxlanması tənəsübsüz surətdə yüksək xərclərlə bağlı olduğuna görə depozitə qoyulmaq üçün yararlı deyildirsə:

- borclu bu barədə kreditora dərhal bildiriş verir
borclu onu yaşadığı yerdə hərracdan satır, satış pulunu isə depozitə qoyur
borclu onu öhdəliyin icra yerində hərracdan satır, satış pulunu isə depozitə qoyur
məhkəmə onu öhdəliyin icra yerində hərracdan satır, satış pulunu isə öz depozitinə götürür
notarius onu öhdəliyin icra yerində hərracdan satır, satış pulunu isə öz depozitinə götürür

530 Depozitə qoyma nəticəsində borclu kreditor qarşısında öhdəlikdən azad edilirmi?

- bəli
MM-də və ya tərəflərin razılaşmasında ayrı qaydanəzərdə tutulmayıbsa, azad edilmir
MM-də və ya tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, azad edilir
tam azad etmir
xeyr

531 Pullar və qiymətli kağızlar hansı orqanın depozit hesabına qoyulur?

məhkəmənin və ya notariusun
kreditorun

borclunun

- notariusun məhkəmənin

532 Alimətlərin ödənilməsi üzrə öhdəliklər barəsində novasiyaya yol verilirmi?

barışıq sazişində nəzərdə tutulmayıbsa yol verilmir
nigah müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, yol verilir

- xeyr
bəli
Nigah müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, yol verilmir

533 Kreditor hansı hallarda öhdəliyin icrasını qəbul etməyə bilər?

yuxarıda göstərilən halları sübut etməklə icranı qəbul etməyə bilər
icra edilən lazımi öhdəlik deyilsə

- icra tamam olduqda
o, icra edilməli deyil, başqası olduqda
icra keyfiyyətsiz olduqda

534 Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilsə nə baş verir?

əvvəlki borclu üçüncü şəxsin vəsaiti çatmadığı həddə subsidiar məsuliyyət daşıyır
üçüncü şəxs, vəsaiti çatmadığı halda əvvəlki borclunu əvəz edir
üçüncü şəxs əvvəlki borclu ilə birlikdə öhdəliyi icra edir

- üçüncü şəxs əvvəlki gəborclunu əvəz edir
üçüncü şəxs, vəsaiti çatmadığı halda vəsaitin çatmadığı hissədə əvvəlki borclunu əvəz edir

535 Borclulardan birinin öhdəliyi tam icra etməsi

tam azad etmir

- qalan borcluları icradan azad edir
MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, azad etmir
qalan borcluları icradan azad etmir
MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa azad edir

536 Öhdəliyin birgə kreditorlardan birinə tamamilə icra edilməsi borclunu digər kreditorlar qarşısında öhdəliklərdən azad edirmi?

tam azad etmir
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, azad edir
xeyr

- bəli
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa azad etmir

537 Beh haqqında razılaşma hansı formada bağlanır

tərəflərin razılığı ilə, əsas müqavilə şəfahi bağlanmışdırsa, şəfahi bağlana bilər
notariatda təsdiq edilməklə, yazılı bağlanmalıdır

- yazılı formada bağlanmalıdır
əsas müqavilənin bağlandığı formada bağlanır
əsas müqavilənin formasından asılı olmayaraq tərəflərin mülahizəsi ilə istənilən formada bağlana bilər

538 Beh:

- müqavilənin bağlanmasını təsdiq etmək və icranı təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir
müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə tərəfə verdiyi pul məbləğidir

müqavilənin bağlanması təsdiq etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verdiyi pul məbləğidir

müqavilənin bağlanması təsdiq etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə ilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir

müqavilənin bağlanması təsdiq etmək məqsədi ilə bir tərəfin digər tərəfə verdiyi pul məbləğidir

539 Qarantın qarantıya üzrə öhdəliyi yerinə yetirməməsi üçün benefisiar qarşısında məsuliyyəti:

müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, qarantıya verilmiş məbləğlə məhdudlaşır

MM-də ayrı hal nəzərdə tutulmayıbsa, qarantıya verilmiş məbləğlə məhdudlaşır

- qarantıyada ayrı hal nəzərdə tutulmayıbsa, qarantıya verilmiş məbləğlə məhdudlaşmır
- qarantıyada ayrı hal nəzərdə tutulmayıbsa, qarantıya verilmiş məbləğlə məhdudlaşır
- MM-də ayrı hal nəzərdə tutulmayıbsa, qarantıya verilmiş məbləğlə məhdudlaşmır

540 Hansı hallarda qarant benefisiarın tələbini ödəməkdən imtina edə bilər?

benefisiarın tələbi qarantıyada təyin edilmiş müddət qurtardıqdan sonra təqdim edilmişdirsə

- benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantıya şərtlərinə uyğun deyildirsə və ya qarantıyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilmişdirsə
- benefisiarın tələbi qarantıyada təyin edilmiş müddət qurtardıqdan iki il sonra təqdim edilmişdirsə
- benefisiarın tələbi qarantıyada təyin edilmiş müddət qurtardıqdan bir il sonra qaranta təqdim edilmişdirsə
- benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantıya şərtlərinə uyğun deyildirsə və ya qarantıyada təyin edilmiş müddətdən bir il sonra qaranta təqdim edilmişdirsə

541 Benefisiarın tələbinə baxarkən qarantın vəzifələri hansılardır?

tələbin qarantıya şərtlərinə uyğunluğunu yoxlamaq

tələbə qarantı yada göstərilən müddətdə baxmaq

- yuxarıda göstərilən vəzifələrin hamısı
- tələbə qoşulmuş sənədlərin qarantıya şərtlərinə uyğunluğunu yoxlamaq
- müddət göstərilmədikdə tələbə əqlabətən müddətdə baxmaq

542 Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə vaxtı ilə müəyyənləşdirilə bildikdə zəminliyə nə vaxt xitam verilir?

zəminlik müqaviləsinin bağlandığı gündən altı il ərzində

zəminlik müqaviləsinin bağlandığı gündən üç il ərzində

- zəminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində
- zəminlik müqaviləsinin bağlandığı gündən bir il ərzində
- zəminlik müqaviləsinin bağlandığı gündən beş il ərzində

543 Zəminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zəminliyinə nə vaxt xitam verilir?

zəminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 10 il ərzində kreditor zəminə qarşı iddia irəli sürməzsə

zəminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 3 il ərzində kreditor zəminə qarşı iddia irəli sürməzsə

zəminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən gündən iki il ərzində kreditor zəminə qarşı iddia irəli sürməzsə

- zəminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zəminə qarşı iddia irəli sürməzsə
- zəminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 6 ay ərzində kreditor zəminə qarşı iddia irəli sürməzsə

544 Öhdəliyi icra etmiş zəmin hansı hüquqları əldə edir?

- yuxarıda göstərilən bütün hüquqları
- borcludan kreditora ödənilmiş faizləri tələb etmək
- kreditorun hüquqları və girov saxlayan kimi hüquqları
- kreditorun həmin öhdəlik üzrə hüquqlarını
- borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi zərərin əvəzini tələb etmək

545 Zamin kreditorun tələblərinə etiraz edə bilərmimi?

- zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, etiraz edə bilməz
- zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, etiraz edə bilər
XEYR
BƏLİ
yalnız borclu ilə birlikdə etiraz edə bilər

546 Zamin borclu ilə birlikdə kreditor qarşısında hansı məsuliyyəti daşıyır?

- MM-də zaminin birgə məsuliyyəti nəzərdə tutulmayıbsa, subsidiar məsuliyyət daşıyır
- MM-də və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, birgə məsuliyyət daşıyır
subsidiar məsuliyyət daşıyır
birgə məsuliyyət daşıyır
MM-də və zaminlik müqaviləsində zaminin birgə məsuliyyəti nəzərdə tutulmayıbsa, subsidiar məsuliyyət daşıyır

547 Zaminlik müqaviləsi:

- tərəflərin razılığı ilə əsas öhdəlik şifahi bağlanmışdırsa, şifahi notariatda təsdiq edilməklə, yazılı formada bağlanmalıdır
- yazılı formada bağlanmalıdır
əsas müqavilənin bağlandığı formada bağlanmalıdır
əsas müqavilənin formasından asılı olmayaraq tərəflərin mülahizəsi istənilən formada bağlana bilər

548 Məhkəmə dəbbə pulunu azalda bilərmimi?

- kreditorun əmlak mənafeyini nəzərə almaqla azalda bilər
həddən artıq yüksək dəbbə pulunu azalda bilər
azalda bilməz
azalda bilər
- kreditorun əmlak mənafeələrini və əsaslı mənafeələrini nəzərə almaqla azalda bilər

549 Kreditor borcluya cərimə ödənilməməsi tələb etdiyini elan edərsə, öhdəliyin icrasını da tələb edə bilərmimi?

- müqavilədə nəzərdə tutulmayıbsa, tələb edə bilməz
öhdəliyin mahiyətindən irəli gələrsə, tələb edə bilər
- xeyr
bəli
MM-də nəzərdə tutulubsa, tələb edə bilər

550 Dəbbə pulu haqqında razılışma hansı formada bağlanmalıdır?

- əsas öhdəliyin formasından asılı olmayaraq yazılı
əsas öhdəliyin formasından asılı olmayaraq istənilən formada
əsas öhdəliyin formasından asılı olmayaraq şifahi
əsas öhdəliyi hansı formadadırsa, o formada
tərəflərin razılığı ilə, əsas öhdəlik şifahi surətdə bağlanmışdırsa, şifahi

551 Dəbbə pulu (cərimə, penya)

- yalnız MM-də müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımcıca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir
müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımcıca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir
müqavilə ilə müəhhənləşdirilmiş öhdəliyin icra edilmədiyi və icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir
- müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımcıca icra edilmədiyi o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir

552 Öhdəliyin icrası üçün təminat vermiş şəxs, onu başqa təminatla əvəz edə bilərmi?

- yalnız borclunun razılığı ilə
- kreditorun razılığı və ya məhkəmənin qərarı ilə
- xeyr
- bəli
- yalnız kreditorun razılığı ilə

553 Əsas öhdəliyin etibarsızlığı:

- bu, müqavilə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olmur
- onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olmur
- bu, MM-də ayrı qayda nəzərdə tutulmayıbsa, onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur
- bütün hallarda onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur
- bu, MM-də ayrı qayda nəzərdə tutulmayıbsa, onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olmur

554 Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşma etibarsız hesab olunarsa:

- bu, əsas öhdəliyin etibarsızlığına yalnız MM-də nəzərdə tutulan hallarda səbəb olmur
- əsas öhdəliyin etibarsızlığına səbəb olmur
- bu, əsas öhdəliyin etibarsızlığına yalnız MM-də nəzərdə tutulan hallarda səbəb olur
- əsas öhdəliyin də etibarsızlığına səbəb olur
- bu, əsas öhdəliyin etibarsızlığına yalnız müqavilədə nəzərdə tutulan hallarda səbəb olur

555 Aşağıdakılardan hansı öhdəliyin təmini üsulu deyil?

- zəminlik
- avans
- beh
- girov
- dəbbə pulu

556 Borclunun işçiləri öhdəliyi icra etməmişlərsə və ya lazımınca icra etməmişlərsə borclu buna görə məsuliyyət daşıyırmı?

- MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, daşımır
- xeyr
- işçilərlə bərabər məsuliyyət daşıyır
- bəli
- MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, daşıyır

557 Hansı hallarda kreditor tələbini subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürə bilər?

- əsas borclu kreditorun tələbini ödəməkdən imtina etdikdə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağılabatan müddətdə cavab almadıqda
- istənilən halda
- subsidiar məsuliyyət daşıyan şəxs əsas borclu ilə bərabər payda məsuliyyət daşıyırsa
- heç bir halda
- subsidiar məsuliyyət daşıyan şəxs əsas borclu ilə həmrəy məsuliyyət daşıyırsa

558 Subsidiar vəziyyət nədir?

- 14 yaşına çatmamış şəxsin hərəkətinə görə məsuliyyət daşımalı olan şəxsin məsuliyyəti
- bir şəxsin borclu olan digər şəxsin məsuliyyətinə görə daşdığı əlavə məsuliyyət
- kreditor qarşısında əsas borclu ilə bərabər paylarda məsuliyyət daşıyan şəxsin məsuliyyəti
- kreditor qarşısında əsas borclunun vəsaiti çatmadıqda, çatmayan hissəsinin icrasını üzərinə götürmüş şəxsin məsuliyyəti
- bir şəxsin borclu olan digər şəxslə həmrəy məsuliyyəti

559 Öhdəliyin icra edilməməsi nədir?

öhdəliyin tam icra edilməməsi
 öhdəliyin yerinə yetirilməməsi
 öhdəliyin pozulması
 öhdəliyin lazımınca icra edilməməsi

- öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi

560 Öhdəliyin icrasından imtinaya və ya onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilirmi?

tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlıdırsa, MM-dən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, yol verilir

bütün hallarda
 heç bir halda
 müəyyən hallarda

- tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı ilə bağlıdırsa, MM-dən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda yol verilir

561 Ağılabatan müddətdə icra edilməmiş öhdəliyi borclu hansı hallarda və müddətdə icra etməlidir?

yalnız MM-dən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə, on gün müddətinə

- MM-dən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə, yeddi gün müddətində
 MM-dən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə, on beş gün müddətinə
 yalnız MM-dən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə, yeddi gün müddətində
 öhdəliyin şərtlərindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə iyirmi gün müddətində

562 AR MM-ə görə zəminliklə bağlı aşağıdakı müddəalardan biri düzgündür

- zəminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağalana bilər zəminlik müqaviləsi yazılı formada bağlanmaya da bilər, yəni şifahi formada da bağlana bilər əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zəminin borcluya göstərdiyi xidmətlər üçün müddət almaq hüququ yoxdur zəmin kreditörün tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zəminə qarşı iddia irəli sürüldüyündə isə borclunu işdə iştiraka cəlb etməyə borclu deyil zəminliklə təmin edilən öhdəliyi icra etmiş borclu bu barədə zəminə dərhal məlumat verməyə də bilər

563 Öhdəliyini icra etməyən borclu

- kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur
 kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu deyildir
 kreditörün ailəsinə dəymiş zərəri ödəməyə borcludur
 kreditörün şəraf və ləyaqətinə vurulmuş zərəri ödəməyə borcludur
 kreditörün əmlakının məhv olmasına görə yaranmış zərərin əvəzini ödəməlidir

564 İcranı gecikdirmiş borclu hansı hallar üçün kreditör qarşısında məsuliyyət daşıyır?

- gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün
 gecikdirmə zamanı baş vermiş hadisələr üçün
 gecikdirmə nəticəsində müqaviləyə xitam verildiyi üçün
 gecikdirmə nəticəsində kreditörün icraya marağının itirilməsi üçün
 gecikdirmə nəticəsində əmələ gəlmiş boşluq üçün

565 Öhdəliyin icra edilməməsi dedikdə nə başa düşülür?

- onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür
 borclunun öhdəlikdən imtina etməsi başa düşülür
 icranın dondurulması başa düşülür
 kreditörün öhdəlikdən imtina etməsi başa düşülür
 onun yarımqıq qalması başa düşülür

566 Pul öhdəliyi nə ilə ifadə olunmalıdır?

- xarici valyutada ifadə olunmalıdır
- manatla ifadə olunmalıdır
- cinsən müəyyən olunan əşyalarda ifadə olunmalıdır
- fərdən müəyyən olunan əşyalarda ifadə olunmalıdır
- naturada ifadə olunmalıdır

567 Pul öhdəliklərində tələblər eyni dərəcədə ağırdırsa, hansı tələb birinci növbədə ödənilir?

- məhkəmənin seçdiyi tələb birinci növbədə ödənilir
- daha az təmin edilmiş tələb birinci növbədə ödənilir
- daha çox təmin edilmiş tələb birinci növbədə ödənilir
- orta səviyyədə təmin olunmuş tələb birinci növbədə ödənilir
- borclunun seçdiyi tələb birinci növbədə ödənilir

568 Pul öhdəliklərində tələblərin icra müddətləri eyni vaxtda çatarsa, hansı tələb birinci növbədə ödənilməlidir?

- icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir
- icrası borclu üçün orta ağırlıqda olan tələb birinci növbədə icra edilməlidir
- məhkəmənin seçdiyi tələb birinci növbədə ödənilməlidir
- borclunun seçdiyi tələb birinci növbədə ödənilməlidir
- icrası borclu üçün daha yüngül olan tələb birinci növbədə ödənilməlidir

569 Öhdəliyin qarşılıqlı icrası dedikdə nə başa düşülür?

- icra zamanı tərəflərin ziddiyyətli məqamları qarşılıqlı razılaşdırmaları qarşılıqlı icra sayılır
- tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır
- tərəflərdən birinin öhdəliyi icra etməməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır
- tərəflərdən birinin öhdəlikdən imtina etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır
- məhkəmənin icranın məcburi sayılması barədə müvafiq qərarı olduqda icra qarşılıqlı sayılır

570 Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o hansı xüsusiyyətlərə malik əşyanı verməlidir?

- o, hazırladığı istənilən əşyanı verməlidir
- o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir
- o, yüksək keyfiyyətli əşyanı verməlidir
- o, aşağı keyfiyyətli əşyanı verməlidir
- o, əmtəə keyfiyyətinə malik olan əşyanı verməlidir

571 Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor dəyəri daha yüksək başqa əşyanı qəbul edə bilərmi?

- qəbul edə bilər, amma qəbul etməyə borclu deyildir
- qəbul etməlidir
- tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda qəbul edə bilər
- qanunda nəzərdə tutulan hallarda qəbul edə bilər
- öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə qəbul edə bilər

572 Əgər müqavilənin predmeti əvəz edilə bilən əşyadırsa (növlü əşya), borclu öhdəliyi hansı hallarda icra etməyə borcludur?

- tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda
- həmişə icra etməyə borcludur
- heç bir vaxt icra etməyə borclu deyildir
- məhkəmənin qərarında nəzərdə tutulan hallarda

qanunda nəzərdə tutulan hallarda icra etməyə borcludur

573 Öhdəliyin tərəfləri sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu təqdirdə öhdəliyin vaxtından əvvəl icrası hansı hallarda mümkündür?

sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan hallarda yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü Mülki Məcəllədə nəzərdə tutulduqda və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda

- yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü Mülki Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya məhkəmənin müvafiq qərarı olduqda tərəfləin biri öhdəliyin icrasından əsassız imtuna etdikdə

574 Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, borclu onu vaxtından əvvəl icra edə bilərmi?

yalnız tərəflərin razılaşmasında nəzərdə tutulduğı halda icra edə bilər

- edə bilər
- yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda icra edə bilər
- yalnız kreditor etiraz etdiyi təqdirdə icra edə bilər
- yalnız məhkəmə qərarında nəzərdə tutulduğı halda icra edə bilər

575 Paylı məsuliyyət

o deməkdir ki, əsas hüquq pozucusu zərər çəkmiş qarşısında olan məsuliyyətindən başqa əlavə məsuliyyəti də var
o deməkdir ki, subyektlərin məsuliyyəti paylara bölünür və bunlardan biri məcburi qaydada dövlətin üzərinə düşür

- o deməkdir ki, zərər çəkmiş bütün borclulara birgə tələb irəli sürə bilər
- o deməkdir ki, borcluların hər biri qanunla, yaxud müqavilə ilə dəqiq müəyyənləşdirilmiş payda məsuliyyət daşıyırlar
- o deməkdir ki, ancaq paylı mülkiyyətçilər cavabdeh qismində çıxış edə bilərlər

576 Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən hansı halları

məlumatın ləkələyici olması, məlumatın doğru olmaması, bu məlumatların gizli qalması
məlumatın ləkələyici olmaması, məlumatın doğru olması, bu məlumatların yayılması

- məlumatın ləkələyici olması, məlumatın doğru olmaması, bu məlumatların yayılması
- məlumatın ləkələyici olması, məlumatın doğru olması, bu məlumatların yayılması
- məlumatın ləkələyici olmaması, məlumatın doğru olmaması, bu məlumatların yayılması

577 Mənəvi zərərin məbləği necə müəyyən olunur?

iddiaçının tələbi ilə

cavabdehin əmlak vəziyyəti ilə

məhkəmənin mübahisəsinə əsasən fiziki şəxslər

- qanunvericilikdə belə qayda yoxdur
- cavabdehin razılığı ilə

578 Mülki hüquqi sanksiya hesab edilmir

kompensasiya

- həbs
- peniya
- cərimə
- müsadirə